

## 1311\_Az\_Qiyabi\_Yekun imtahan testinin sualları

### Fənn : 1311 Eletrotexnika

1 Ardıcıl birləşmiş dövrədə reaktiv güc necə təyin olunur?

$Q = P^2$

$Q = IU \sin \varphi$

$Q = I^2 U \sin \varphi$

$Q = I^2 U^2 \sin \varphi$

$Q = IU$

2 İnduktiv müqavimətli dövrənin aktiv gücü hansı parametrlərdən asılıdır?

- müqavimətdən və təzyiqdən
- cərəyandan və induktiv müqavimətdən
- gərginlikdən və tutumdan
- cərəyan və təzyiqdən
- müqavimətdən və temperaturdan

3 Dövrənin aktiv gücü necə təyin olunur?

$Q = IU \sin \varphi$

$Q = IU \cos \varphi$

$Q = LX_C$

$Q = LX_I$

$Q = IUR$

4 Tutum elementi əsas hansı parametrlə xarakterizə olunur?

- induktiv və tutum
- Kondensatorun tutumu
- aktiv və tutum
- aktiv
- aktiv və induktiv

5 Aktiv müqaviməti dəyişən cərəyan dövrəsində cərəyanla gərginlik arasında faza fərqi necə dəyişir?

- cərəyan gərginliyi 120 dərəcə qabaqlayır
- gərginlik cərəyanla fazaca üst-üstə düşür
- gərginlik cərəyanı 90 dərəcə qabaqlayır
- cərəyan gərginliyi 90 dərəcə qabaqlayır
- cərəyan gərginliyi 180 dərəcə qabaqlayır

6 Hansı halda dəyişən cərəyanı xarakterizə edən kəmiyyətlər doğru verilib?

- ani qiymət
- period, tezlik, amplitud və başlanğıc faza
- bucaq tezliyi
- rəqsin sürəkliyi
- amplitud

7 Bu ifadələrdən hansı dəyişən cərəyanın ani qiymətinin ifadəsədir?

- $Q = I_m^2 \sin \alpha t$
- $Q = I_m \sin \alpha t$
- $Q = U_m \sin \alpha t$
- $Q = I_m^2 \sin \alpha t^2$
- $Q = I_m \sin \alpha t$

8 Dəyişən cərəyan generatorunun əsas hansı hissələri vardır?

- kollektordan
- stator və rotordan
- kollektor və rotordan
- stator və kollektordan
- stator, rotor və kollektordan

9 Dəyişən cərəyani almaq üçün hansı qurğudan istifadə olunur?

- mühərrikdən
- sinxron generatordan
- drosseldən
- akkumulyator batareyasından
- transformatordan


10 Elektromaqnit induksiya cərəyanının istiqamətini müəyyən edən qayda kim tərəfindən kəşf edilmişdir?

- 1850-ci ildə Yabloçkov tərəfindən
- 1835-ci ildə Nyuton tərəfindən
- 1837-ci ildə Coul tərəfindən
- 1845-ci ildə Zodigin tərəfindən
- 1833-cü ildə Lens tərəfindən

11 Elektrotexnika fənni nəyi öyrənir?

- elektrik enerjisinin tətbiqindən
- xalq təsərrüfatının avtomatlaşdırılmasından
- Elektromaqnit hadisələri və onlardan praktik məqsədlər üçün istifadə olunmasından
- istehsalat mədəniyyətinin yüksəldilməsindən
- əmək məhsuldarlığının artırılmasından

12 Göstərilən sxemdə budaqlanmayan hissədən axan cərəyan hansı düsturla təyin olunur?




- $J = \frac{U}{R_1 + R_2}$
- $J = U \left( \frac{1}{R_1} + \frac{1}{R_2} + \frac{1}{R_3} \right)$
-

$$J = J_1 + J_2 = \frac{U}{R_2 + R_3}$$

$$J = \frac{U}{R_1 + R_2 + R_3}$$

$$J = \frac{U}{R_3}$$

13 Verilmiş dövrə üçün güclər balansı hansı halda doğru verilib?



$$Q = C_2 R_3 = C U_3$$


$$Q = C^2 R_2 + C^2 R_3 = C(U_2 + U_3)$$

$$Q = C^2 R_1 + C^2 R_3 = C(U_1 + U_3)$$

$$\text{Q} = C^2(R_1 + R_2 + R_3) = C(U_1 + U_2 + U_3)$$

$$Q = C^2(R_1 + R_2) = CU_1 + CU_2$$

14 Verilmiş dövrə üçün ekvivalentlik şərti hansıdır?



$$Q = CR_4 + CR_3 = U_4 + U_3$$


$$Q = CR_3 = U_3$$

$$\text{Q} = CR_1 + CR_2 + CR_3 + CR_4$$

$$Q = U_1 + U_2 = CR_1 + CR_2$$

$$Q = CR_1 + CR_2 + CR_4 = U_1 + U_2 + U_4$$

15 Göstərilən sxemdə Kirxhofun II qanunu hansı halda doğru göstərilib?



$$Q_1 + E_2 = J(R_1 + R_2 + R_5 + R_6)$$

$$Q_1 + E_2 + E_3 = J(R_1 + R_2 + R_3 + R_4 + R_5 + R_6)$$

$$Q_1 + E_2 + E_3 = J(R_1 + R_2 + R_3 + R_4 + R_5 + R_6 + R_7)$$


$$\text{●} E_1 + E_2 + E_3 = J(R_1 + R_2 + R_3 + R_4 + R_5 + R_6 + R_7)$$

$$J = \frac{E_1 + E_2}{J(R_1 + R_2 + R_3)}$$

16 Elektrik dövrəsində hansı budaq aktiv budaq adlanır?

- budaqda tutum müqaviməti olduqda
- 2 müqavimət paralel birləşdikdə
- 2 müqavimət ardıcıl birləşdikdə
- budaqda e.h.q. mənbəyi olduqda
- budaqda induktiv element olduqda

17 Göstərilən sxemdə a nöqtəsi üçün Kirxhofun I qanunu hansı halda doğrudur?



- doğru cavab yoxdur
- $C_1 - C_2 - C_3 = 0$
- $C_2 + C_1 - C_3 = 0$
- $C_3 - C_2 - C_1 = 0$
- $C_1 - C_2 - C_3 = 0$

18 Elektrik dövrəsinin və onun elementlərinin xarakterik olan iş rejimləri hansılardır?

- yüksəz işləmə rejimi və əlaqələndirilmiş rejim
- normal rejim
- A,B, C birlidə
- yüksəz işləmə və qısa qapanma rejimi
- qısa qapanma rejimi

19 Qısa qapanma rejiminin parametrləri hansıdır?

- $\Omega \neq 0, J \neq 0$
- $\Omega = J_{\max}, U = 0$
- $\Omega = J_{\max}, U = E$
- $\Omega = 0, U = U_{\max}$
-

$J = J_{\max}, \quad U = U_{\max}$

20 Yüksüz işləmə rejiminin parametrləri hansı halda doğru göstərilib?

$J \neq 0, \quad U \neq 0$

$J = 0, \quad U = 0$

$J = 0, \quad U = E$

$J = J_{\max}, \quad U = 0$

$J = J_{\max}, \quad U = E$

21 Müqaviməti  $r$  olan naqıldən t müddətində keçən J cərəyan şiddətinin istilik enerjisiniə çevrilən elektrik enerjisi hansı ifadə ilə təyin olunur?

$Q = J^2 r t$

$W = \frac{J}{r^2 t}$

$W = \frac{rt}{J^2}$

$W = \frac{t}{J^2 r}$

$t = \frac{J}{Wr^2}$

22 Gərginlik düşgüsü hansı halda düzgün verilib?

$J = \frac{U}{(R+r)}$

$R = \frac{J}{U}$

$J = JR$

$J = UJ$

$J = UR$

23 Ardıcıl birləşdirilmiş generator və yük müqavimətindən keçən cərəyan şiddəti hansı ifadə ilə təyin olunur? (Birləşdirici naqillərin müqaviməti də nəzərə alınmaqla)

$E = r_g + r_x + r_y$

$J = \frac{E}{r_g + r_x + r_y}$

$E = \frac{J}{r_g + r_x + r_y}$

$E = J(r_g + r_x + r_y)$

$J = \frac{E(r_g + r_x)}{r_y}$

24 Dövrə hissəsi üçün Om qanunu hansı halda doğrudur?

$J = \frac{g}{U}$

$$\begin{array}{l} J = \frac{U}{g} \\ \textcircled{1} = Ug \\ \textcircled{2} = g = \frac{U}{J} \\ \textcircled{3} = UJ \end{array}$$

25 Aktiv müqavimət tənliyi hansıdır?

- $R = \rho \frac{s}{\ell}$
- $R = \rho \frac{\ell}{s}$
- $R = \rho \frac{s\ell}{d}$
- $R = \rho \frac{sd}{\ell}$
- $R = \frac{s}{\ell}$

26 Dövrə hissəsi üçün və tam dövrə üçün Om qanunun hansı ifadələri düzdür?

$$\textcircled{1} = I = \frac{E}{R_d + R}, \quad i = \frac{q}{t}$$

$$\textcircled{2} = i = \frac{q}{t}, \quad i = \frac{U}{R}$$

$$\textcircled{3} = \varphi_1 - \varphi_2 = U, \quad I = \frac{E}{R_d}$$

$$\textcircled{4} = \frac{U}{R}, \quad U = R\varphi$$

$$\textcircled{5} = \frac{U}{R}, \quad I = \frac{E}{R_d + R}$$

27 Elektrik dövrəsinin neçə iş rejimi var?

- 4
- 2
- 3
- 5
- 7

28 Elektrotexnika fənni nədən bəhs edir?

- istehsalat mədəniyyətinin yüksəldilməsindən
- elektrik yüklerinin yaratdığı fiziki, elektrik və maqnit sahəsinin praktiki tətbiqindən
- elektrik enerjisinin tətbiqindən
- xalq təsərrüfatının avtomatlaşdırılmasından

- əmək məhsuldarlığının artırılmasından

29 Öz-özünə induksiya e.h.q. hansı ifadədə doğru verilib?

$e = -C \frac{di}{dt}$

$e = -L \frac{di}{dt}$

$e = -r \frac{di}{dt}$

$e = L \frac{dt}{di}$

$e = -L \frac{du}{di}$

30 Dəyişən cərəyan dövrəsi üçün Om qanunu hansı ifadədə doğru verilib?

$I = \frac{U}{\sqrt{L-C}}$

$I = \frac{U}{\sqrt{x-r^2}}$

$I = \frac{U}{\sqrt{r^2 + L^2}}$

$I = \frac{U}{\sqrt{r^2 + (x_L - x_C)^2}}$

$I = \frac{U}{\sqrt{C^2 - L^2}}$

31 Güc əmsalını artırmaq üçün nə etmək lazımdır?

- tutum güc sərfini artırmaqla
- reaktiv güc sərfini azaltmaqla
- dövrəni qısa qapamaqla
- reaktiv güc sərfini artırmaqla
- aktiv güc sərfini azaltmaqla

32 Güc əmsalının təyin olunması üçün hansı ifadə doğrudur?

- reaktiv gücün tam gücə hasili ilə
- reaktiv gücün tam gücə olan nisbəti ilə
- aktiv gücün tam gücə nisbəti ilə
- tam gücün aktiv gücə nisbəti ilə
- tam gücün aktiv gücə hasili ilə

33 Gərginliklər üçbuğında hipotenuzu nəyi müəyyən edir?

- tutum gərginliyi
- tam gərginliyi
- reaktiv gərginliyi
- aktiv gərginliyi
- induktiv gərginliyi

34 Aktiv, induktiv və tutum müqavimətlərindən ibarət dövrənin tam müqavimət necə təyin olunur?

$$\underline{Z} = \sqrt{r^2 + x^2}$$

$$\underline{Z} = r^2 + x^2$$

$$\underline{Z} = \sqrt{r + x^2}$$

$$\underline{Z} = \sqrt{r + x}$$

$$\underline{Z} = r^2 + x^2$$

35 Elektrik dövrəsini təşkil edən quğu və elementləri vəzifələrinə görə neçə qrupa bölmək olar?

- Elektrik maşınlarının iş rejimləri
- İslədicilərin keyfiyyət göstəriciləri
- İslədicilərin nominal qiymətləri
- Üç – elektrik enerjisini hasıl edənlər, elektrik enerjisini başqa növ enerjiyə çevirənlər, elektrik enerjisini mənbədən İslədicilərə ötürənlər
- Birləşdirici naqillərin hazırlanlığı material

36 İdeal elektrik hərəkət qüvvəsi mənbəyinin daxili müqaviməti  $R_i$  nəyə bərabərdir:

$$0 \leq R_i \leq U_e/I$$

$$R_i = U_e/I$$

$$R_i = \infty$$

$$R_i = 0$$

$$U_e/I \leq R_i \leq \infty$$

37 Ən sadə elektrik dövrəsi nədən ibarətdir?

- Elektrik maşınlarından
- Akkumulyatordan
- Birləşdirici naqillərdən
- Mənbədən, İslədicilərdən və birləşdirici naqillərdən
- Kondensatorlardan

38 Elektrik dövrələrində elementlər necə göstərilir?

- Birləşdirici naqillərin markası ilə
- Elektrik avadanlıqlarının zavod nömrəsi ilə
- Cihazların sistemi ilə
- Şərti işarələrlə
- Cihazların dəqiqlik sənfi ilə

39 Elektrik dövrəsinin daxilində enerji mənbəyi və İslədicilərin sayı neçə ola bilər?

- Üç mənbə iki İslədici
- Bir mənbə üç İslədici
- Üçdən çox
- Bir və yaxud bir neçə
- İki mənbə üç İslədici

40 Üçfazalı sistemin digər sistemlərdən (birfazalıdan) üstünlükleri hansılardır?

- sistemin səmərəli olması
- iqtisadi cəhətdən əlverişli olması

- simmetrik yüklenmənin mümkün olması
- iki müxtəlif gərginlik almağın mümkün olması
- sistemin istifadənin asan olması

41 Üçfazalı generator hansı əsas hissələrdən ibarətdir?

- kollektor
- rotor-kollektor
- stator, rotor, kollektor
- stator, rotor
- stator-kollektor

42 Güc əmsali nəyi müəyyənləşdirir ?

- ümumi gücün qiymətcə aktiv gücə bərabər olduğunu
- aktiv gücün ümumi gücdən nə qədər çox olduğunu
- ümumi gücün hansı hissəsinin reaktiv gücə çevrildiyini
- generatorun hasil etdiyi ümumi gücün hansı hissəsinin aktiv gücə çevrildiyini
- reaktiv gücün ümumi gücdən nə qədər kiçik olduğunu

43 Elektrik dövrəsinin elementləri necə adlanır?

- Elektrik quğuları və birləşdirici naqillər aktiv
- Elektrik açarları aktiv, cihazlar passiv
- Dövrədəki elektrik cihazları aktiv, birləşdirici naqillər passiv
- Elektrik enerji mənbəyi aktiv işlədicilər passiv
- Birləşdirici naqillər aktiv, ölçü cihazları passiv

44 İşlədicilərin göstəricisi nədən aslidir?

- Dövrədəki gərginlikdən
- İşlədicilərin sayından
- Cihazların dəqiqlik sinfindən
- Onların müqaviməti, induktivliyi və tutumundan
- Dövrədən axan cərəyanın qiymətindən

45 İşlədicilərin növündən asılı olaraq elektrik dövrəsi necə adlanır?

- Standart tezlikli
- Sabit cərəyanlı
- Dəyişən cərəyanlı
- Aktiv, induktiv və tutum müqavimətləi
- Qeyri – sinusoidal cərəyanlı

46 Elektronların sürətləri və istiqamətləri nədən asılıdır?

- keçiricinin ölçüsündən
- keçiricidən axan cərəyanın qiymətindən
- keçiriciyə tətbiq edilən gərginliyin istiqamətindən
- Keçiriciliyə tətbiq edilən gərginliyin qiymət və qütblüyündən
- keçiricinin müqavimətindən

47 Nə üçün keçirici qızır?


- keçiricidəki ehq-nin qiymətindən
- tətbiq edilən gərginliyin qiymətindən
- elektronlar sürətlə hərəkət etdiyindən
- elektronlar keçiricinin atomları ilə toqquşaraq kinetik enerjini istilik enerjisini çevirərək keçiricini və ətraf mühütü qızdırır

keçiricidən axan cərəyanın təsirindən

48 Aktiv müqaviməti digər xarakterli müqavimətlərdən ayırmaq məqsədi ilə onu daha necə adlandırırlar?

- cərəyan
- tutum
- induktivlik
- rezistor
- gərginlik

49 Verilmiş dövrədə kontur cərəyanları üsulu ilə 1-ci kontur üçün yazılmış düzgün tənlik hansıdır?



$Q_{11}(R_1 + R_5 + R_6) - I_{22}R_5 - I_{33}R_2 = E_1 - E_2$


$Q_{11}(R_1 + R_5 + R_4) - I_{22}R_5 - I_{33}R_4 = E_1 - E_4$

$Q_{11}(R_1 + R_4 + R_3) - I_{22}R_5 - I_{33}R_4 = E_1 + E_4$

$Q_{11}(R_1 + R_2 + R_4) - I_{22}R_5 + I_{33}R_4 = E_1 - E_4$

$Q_{11}(R_1 + R_6 + R_2) - I_{22}R_6 - I_{33}R_4 = E_1 - E_4$

50 Sxemdəki mürəkkəb elektrik dövrəsindən ayrılmış kontur üçün Kirxhofun ikinci qanununu təyin edin.



$E_2 + E_3 + E_4 - E_1 = -R_1I_1 + R_2I_2 + R_3I_3 + R_4I_4$

$E_4 - E_1 + E_2 + E_3 = R_1I_1 + R_2I_2 + R_3I_3 - R_4I_4$

$E_4 + E_1 - E_2 + E_3 = R_1I_1 - R_2I_2 + R_3I_3 - R_4I_4$

$E_1 + E_2 + E_3 + E_4 = -R_1I_1 + R_2I_2 - I_3R_3 + R_4I_4$

-

$$E_1 + E_4 + E_3 - E_2 = R_1 I_1 + R_2 I_2 + R_3 I_3 - R_4 I_4$$

51 Kontur cərəyanları metodunda tənliklər hansı qanunlara əsasən yazılırlar?

- Kirxhofun birinci və ikinci qanunlarına
- Kirxhofun ikinci qanununa
- Kirxhofun birinci qanununa
- Om qanununa
- Om və Kirxhofun birinci qanununa

52 Dövrənin həlli üçün Kirxhofun I və II qanununa əsasən neçə tənlik yazılmalıdır? ( q-düyün nöqtələrinin, p-konurların sayıdır)

- $q, p$
- $-1, p + (q - 1)$
- $-1, p - (q - 1)$
- $-1, p$
- $-1, p - (q + 1)$

53 Sabit cərəyan dövrəsində bucaq tezliyi w nəyə bərabərdir

- $\omega = 50 \frac{\text{rad}}{\text{san}}$
- $\omega = 1000 \frac{\text{rad}}{\text{san}}$
- $\omega = 0$
- $\omega = \infty$
- $\omega = 314 \frac{\text{rad}}{\text{san}}$

54 İdeal cərəyan mənbəyinin daxili müqaviməti  $R_i$  nəyə bərabərdir:


- $R_i = \infty$
- $0 \leq R_i \leq U_e/I$
- $U_e/I \leq R_i \leq \infty$
- $R_i = 0$
- $R_i = U_e/I$

55 Kirxhofun I və II qanunlarının düzgün ifadələrini təyin edin

- $\sum_{k=1}^n I_k = 0, \quad \sum_{k=1}^n I_k \cdot r_k = \sum_{k=1}^n E_k$
- $\sum_{k=1}^n g_k = 0, \quad \sum_{k=1}^n i_k = 0$
- $\sum_{k=1}^n i_k = 0, \quad \sum_{k=1}^n g_k = 0$
- $\sum_{k=1}^n g_k = 0, \quad \sum_{k=1}^n i_k = 0$

$$\sum_{k=1}^n u_k = 0, \quad \sum_{k=1}^n \varphi_k = 0$$

56 Dövrənin Kirxhofun ikinci qanununa əsasən tərtib olunan tənliklərinin hansı düzgün deyil?



$Q_6 R_6 + I_5 R_5 - I_4 R_4 = JR_6$ .

$Q_4 R_4 - I_5 R_5 - E_1 = I_2 R_2 - I_1 R_1 - E_2$

$Q_4 R_4 - I_5 R_5 - I_2 R_2 + I_1 R_1 = E_1 - E_2$

$Q_4 R_4 + I_3 R_3 + I_1 R_1 = E_1$

$Q_5 R_5 + I_3 R_3 + I_2 R_2 = E_2$

57 Sabit cərəyan dövrəsində induktiv və tutum müqavimətləri nəyə bərabərdir

- |                                  |                |
|----------------------------------|----------------|
| <input type="radio"/>            | başqa qiymət   |
| <input type="radio"/>            | $X_C = 0$      |
| <input type="radio"/>            | $X_C = \infty$ |
| <input type="radio"/>            | $X_C = 0$      |
| <input checked="" type="radio"/> | $X_C = \infty$ |


58 Mənbədən işlədiciyə maksimum gücün ötürülmə şərti hansıdır ( $r$ - işlədiciinin müqaviməti,  $r_0$ - mənbənin daxili müqaviməti)

- |                                  |                            |
|----------------------------------|----------------------------|
| <input type="radio"/>            | $r_0 > r$                  |
| <input type="radio"/>            | $r_0 < r$                  |
| <input type="radio"/>            | $r_0 = 0 \quad r = \infty$ |
| <input type="radio"/>            | $r = 0$                    |
| <input checked="" type="radio"/> | $r_0 = r$                  |

59 Ardıcıl birleşmiş üç eded müqavim et üçün  $P_1 > P_2 > P_3$  olarsa, hansı müqavimet daha böyük qiymete malikdir

- |                                  |                              |
|----------------------------------|------------------------------|
| <input type="radio"/>            | güt müqavimətdən asılı deyil |
| <input checked="" type="radio"/> | $R_1$ müqaviməti             |
| <input type="radio"/>            | $R_2$ müqaviməti             |
| <input type="radio"/>            | $R_3$ müqaviməti             |
| <input type="radio"/>            | bərabərdirlər                |

60 Aşağıdakı ifadələrdən hansıları üçbucaq şəkilli sxemdən ulduz şəkilli birləşmə sxeminə keçid ifadələridir?



$R_1 = \frac{R_{12} \cdot R_{23}}{R_{12} + R_{23} + R_{31}}$     $R_2 = \frac{R_{31} \cdot R_{23}}{R_{12} + R_{23} + R_{31}}$     $R_3 = \frac{R_{23} \cdot R_{12}}{R_{12} + R_{23} + R_{31}}$

$R_1 = \frac{R_{12} + R_{31}}{R_{12} + R_{23} + R_{31}}$     $R_2 = \frac{R_{12} + R_{23}}{R_{12} + R_{23} + R_{31}}$     $R_3 = \frac{R_{23} + R_{31}}{R_{12} + R_{23} + R_{31}}$

$R_1 = \frac{R_{12} \cdot R_{31}}{R_{12} + R_{23} + R_{31}}$     $R_2 = \frac{R_{12} \cdot R_{23}}{R_{12} + R_{23} + R_{31}}$     $R_3 = \frac{R_{23} \cdot R_{31}}{R_{12} + R_{23} + R_{31}}$

$R_1 = \frac{R_{12} + R_{23}}{R_{12} \cdot R_{23} \cdot R_{31}}$     $R_2 = \frac{R_{31} + R_{23}}{R_{31} \cdot R_{23} \cdot R_1}$     $R_3 = \frac{R_{12} + R_{31}}{R_{12} \cdot R_{23} \cdot R_2}$

$R_1 = \frac{R_{12} \cdot R_{23} \cdot R_{31}}{R_{12} + R_{23} + R_{31}}$     $R_2 = \frac{R_1 \cdot R_{31}}{R_1 + R_{23} + R_{31}}$     $R_3 = \frac{R_2 \cdot R_1 \cdot R_{12}}{R_2 + R_1 + R_{12}}$

61 Aktiv müqavimətdə gərginliklə cərəyan arasında olan bucağı nəyə bərabərdir?

$\alpha = 90^\circ$


$\alpha = -90^\circ$

$\alpha = 45^\circ$

$\alpha = 0^\circ$

$\alpha = -45^\circ$

62 Göstərilən sxemin neçə qolu və neçə düyüni var?



6 qol, 5 düyüñ

8 qol, 9 düyüñ

8 qol, 5 düyüñ

12qol, 5 düyüñ

6 qol, 4 düyüñ

63 Aktiv gücün göstərilən ifadələrindən hansı düzdür?

$P = U^2 / R$

$P = I^2 R$

$P = I^2 R$

$P = I^2 g$


$P = UIR$

64 Göstərilən ifadələrdən hansı düzdür?

$S = P + Q$


$$\begin{aligned} S &= \frac{P}{Q} \\ Q &\propto P^2 + Q^2 \\ Q &\propto \sqrt{P^2 + Q^2} \\ S &\propto \frac{Q}{P} \end{aligned}$$

65 Verilən elektrik dövrəsi üçün Kirxhofun ikinci qanunu əsasında yazılmış ifadələrdən hansı düzdür?




$$\begin{aligned} \text{Q1} - E_2 - E_3 &= I_1 R_1 - I_2 R_2 + I_3 R_3 + I_4 R_4 \\ \text{Q1} + E_2 - E_3 &= I_1 R_1 - I_2 R_2 - I_3 R_3 + I_4 R_4 \\ \text{Q1} - E_2 + E_3 &= I_1 R_1 + I_2 R_2 + I_3 R_3 + I_4 R_4 \\ \text{Q1} + E_2 + E_3 &= I(R_1 + R_2 + R_3 + R_4) \\ \text{Q1} + E_2 - E_3 &= I_1 R_1 + I_2 R_2 + I_3 R_3 - I_4 R_4 \end{aligned}$$

66 Verilmiş dövrənin üçüncü konturu üçün Kirxhofun ikinci qanunu və b nöqtəsi üçün birinci qanunu ifadələrindən hansı düzdür?



$$\begin{aligned} \text{Q1} - I_4 + I_5 &= 0 & I_1 R_1 + I_3 R_3 + I_5 R_5 &= E_3 + E_1 \\ \text{Q2} - I_4 - I_5 &= 0 & I_2 R_2 - I_4 R_4 - I_5 R_5 &= E_2 - E_3 \\ \text{Q3} + I_4 - I_5 &= 0 & I_2 R_2 - I_4 R_4 + I_3 R_3 &= E_2 - E_3 \\ \text{Q4} - I_4 - I_5 &= 0 & I_2 R_2 + I_4 R_4 + I_3 R_3 &= E_2 + E_3 \\ \text{Q5} + I_4 + I_5 &= 0 & I_3 R_3 + I_4 R_4 + I_2 R_2 &= E_2 + E_3 \end{aligned}$$

67 Aşağıdakı ifadələrdən hansıları ulduz şəkili sxemdən üçbucaq şəkilli birləşmə sxeminə keçid ifadələridir?



$$\text{O } R_{12} = \frac{R_1 + R_2 + R_3}{R_2 R_3} \quad R_{23} = \frac{R_1 + R_2 + R_3}{R_1 R_3} \quad R_{31} = \frac{R_1 + R_2 + R_3}{R_1 R_2}$$

$$\text{O } R_{12} = R_1 + R_2 + \frac{R_1 R_2}{R_3} \quad R_{23} = R_2 + R_3 + \frac{R_2 \cdot R_3}{R_1} \quad R_{31} = R_3 + R_1 + \frac{R_3 \cdot R_1}{R_2}$$


$$\text{O } R_{12} = R_1 \cdot R_2 + \frac{R_1 R_2}{R_3} \quad R_{23} = R_2 R_3 \cdot \frac{R_2 + R_3}{R_1} \quad R_{31} = R_3 R_1 \cdot \frac{R_3 R_1}{R_2}$$

$$\text{O } R_{12} = R_1 \cdot R_2 + \frac{R_1 + R_2}{R_3} \quad R_{23} = R_2 R_3 + \frac{R_2 + R_3}{R_1} \quad R_{31} = R_3 R_1 + \frac{R_3 + R_1}{R_2}$$

$$\text{O } R_{12} = \frac{R_1}{R_2} + \frac{R_3}{R_2} + R_{13} \quad R_{23} = \frac{R_1}{R_3} + \frac{R_2}{R_3} \quad R_{31} = \frac{R_2}{R_1} + \frac{R_3}{R_1}$$

68 Verilmiş dövredə  $R_1$  qolundakı  $I_1$  cərəyanını təyin etmeli.


$$U_3 = 50 \text{ V}, R_1 = 10 \Omega, R_2 = 20 \Omega, R_3 = 5 \Omega, R_4 = 20 \Omega, I_2 = ?$$



- 12,5(A)
- 20(A)
- 14(A)
- 5(A)
- 10(A)

69 Verilmiş elektrik dövresində  $I_2$  cərəyanını təyin etmeli.  $\varphi_a = 30 \text{ V}$ ,  $\varphi_b = 20 \text{ V}$ ,


$$E_2 = 10 \text{ V}, R_2 = 10 \Omega.$$



- 4(A)
- 7(A)
- 6(A)
- 2,5(A)
- 2(A)


70. Şekilde gösterilen dövrene ekvivalent  $R_{\text{eq}}$  - müqavim etini yazın.

$$R_1 = 48 \Omega, R_2 = 160 \Omega, R_3 = 40 \Omega, R_4 = 80 \Omega, R_{\text{eq}} = ?$$




- 130 ( $\Omega$ )
- 33,6 ( $\Omega$ )
- 42 ( $\Omega$ )
- 85 ( $\Omega$ )
- 150 ( $\Omega$ )

71. Gösterilmiş dövrede  $U=220(V)$ ,  $R_1=50(\Omega)$ .  $R_1$  müqavim etde serf olunan güç  $P_1=200(Vt)$ -dir.  $R_2$  müqavim etini ve dövrene ümumi P gücünü tapmalı.




- $R_2 = 110(\Omega) P = 110(Vt)$
- $R_2 = 110(\Omega) P = 220(Vt)$
- $R_2 = 50(\Omega) P = 220(Vt)$
- $R_2 = 60(\Omega) P = 440(Vt)$
- $R_2 = 220(\Omega) P = 440(Vt)$

72. Gösterilmiş dövrede  $U=220(V)$ ,  $R_1=100(\Omega)$ .  $R_2$  müqavim etinin hansı qiymətində hemin müqavim etde məksəm al güc serf olacaqdır və neye berabərdir?




- $R_2 = 121(\Omega) P_2 = 242(Vt)$
- $R_2 = 300(\Omega) P_2 = 220(Vt)$
- $R_2 = 100(\Omega) P_2 = 121(Vt)$
- $R_2 = 200(\Omega) P_2 = 242(Vt)$
- $R_2 = 110(\Omega) P_2 = 220(Vt)$

73.  $R=10 (\Omega)$ ,  $U=200(V)$ . Ampermetrin göstərişini təyin edin.




- 4(A)
- 2(A)
- 12(A)
- 5(A)
- 10(A)

74  $U=200$  (V),  $R_1=40$  ( $\Omega$ m),  $R_y=10$  ( $\Omega$ m). Voltmetrin göstericisinin 20 (V) olması için  $R_2$ -in qiymeti nece olmalıdır?




- $R_2=40$  ( $\Omega$ m)
- $R_2=200$  ( $\Omega$ m)
- $R_2=120$  ( $\Omega$ m)
- $R_2=10$  ( $\Omega$ m)
- $R_2=50$  ( $\Omega$ m)

75  $R_y=30$  ( $\Omega$ m),  $E_1=180$  (V),  $R_1=R_2=R_y$ . Birinci dövreye nisbeten ikinci dövrenin  $R_y$  müqavimetinde güç nece deyişer?




1



2


- 5 dəfə artır
- 4 dəfə artır
- dəyişmir
- 2 dəfə azalır
- 3 dəfə azalır

76  $R_1=R_2=5$  (Om),  $R_3=R_4=20$  (Om),  $E=200$  (V). Dövrede  $I$  cərəyanını teyin edin



- 10 (A)
- 15 (A)
- 4(A)
- 3(A)
- 8 (A)

77 Üçbucaq sxemində müqavimetlerin qiymetleri  $R_{12}=10$  Om,  $R_{23}=8$  Om,  $R_{31}=2$  Om olduqda, ekvivalent ulduz sxeminin müqavimetlerinin qiymetlerini müəyyən edin.



- $\Omega_1=1$  Om,  $R_2=0,6$  Om,  $R_3=3$  Om
- $\Omega_1=20$  Om,  $R_2=15$  Om,  $R_3=10$  Om
- $\Omega_1=2$  Om,  $R_2=10$  Om,  $R_3=4$  Om
- $\Omega_1=3$  Om,  $R_2=5$  Om,  $R_3=4$  Om
- $\Omega_1=1$  Om,  $R_2=4$  Om,  $R_3=0,8$  Om

78 Elektrik dövrəsi sadəcə olaraq necə adlanır?

- elementlər toplusu
- şəbəkə
- qurğu
- sxem
- cihazlar yığımı

79 Elektrik enerjisinin enerjisinin istehsalı, istifadəsi və ötürülməsi hansı dövrələrdə həyata keçirilir?

- Sabit cərəyan maşınlarında
- Dəyişən cərəyan mühərriklərində

- Transformator qoşulmuş dövrədə
- Qapalı elektrik dövrələrində
- Drosselli dövrələrdə

80 Elektrik dövrəsi nəyə deyilir?

- Birfazalı transformatorlara
- Sabit cərəyan maşınlarına
- Elektrik ölçü cihazlarına
- Elektrik enerjisinin mənbədən işlədicilərə ötürülməsinə imkan verən qurğulara
- Dəyişən cərəyan generatorlarına

81 Elektrik enerjisinin uzaq məsafəyə ötürülməsinə nələr kömək etdi?

- Uzaq məsafəyə ötürülən enerjinin iqtisadi efektliliyi
- Öz – özünə təsirlənən elektrik generatorunun kəşfi
- Elektrik şamının kəşfi
- Fırlanan maqnit sahəsinin, çoxfazalı dövrələrin, maşın və transformatorların kəşfi
- Üçfazalı transformator

82 Azərbaycanda hansı elektrik stansiyaları fəaliyyət göstərir.

- Abşeron
- Balakən, Şəki
- Gəncə, Qazax
- Mingəçevir, Sumqayıt, Şəmkir, Şirvan
- Gədəbəy

83 Hansı xüsusiyyətlərinə görə elektrik enerjisindən daha geniş istifadə edilir?

- Başqa növ enerjiyə çevrilə bilməsi, uzaq məsafəyə ötürülməsi, elektrik qurğularının sadəliyi, istehsalatda sanitariya və gigiyena şəraitinin yaxşılaşdırılması, elektrik enerjisinin sürətlə yayılması və s.
- Elektrikləşmənin istehsalat mədəniyyətinə müsbət təsirinə
- Elektrotehniki qurğuların f.i.ə. böyük olmasına
- Mexaniki istilik, atom, kimyəvi və s. enerjilərin elektrik enerjisiniə çevrilməsinə
- Başqa növ enerjiyə nəzərən iqtisadi cəhətdən daha sərfəli olduğuna görə

84 Elektrotexnikaya hansı məsələlər daxildir?

- Əmək məhsuldarlığının artırılmasında elektrik enerjisinin rolü
- Elektrotexniki proseslərin avtomatlaşdırılması
- Elektrik qurğularının quruluşu
- Elektrik enerjisinin hasil edilməsi, uzaq məsafəyə ötürülməsi, işlədicilər arasında optimal paylanması
- Elektrik enerjisinin tətbiq sahələri

85 Elektrotexnika fənni nədən bəhs edir?


- Elektromaqnit hadisələrinin əhəmiyyətindən
- Elektrik enerjisinin tətbiq sahələrindən
- İstehsalat mədəniyyətinin artırılmasında elektrik enerjisinin rolundan
- Elektrik yüklerinin yaratdığı fiziki, elektrik və maqnit hadisələrinin praktiki tədbiqindən
- Elektrik enerjisinin fiziki xüsusiyyətlərindən

86 Üçfazalı dəyişən cərəyan dövrələrində fazalar arasındaki bucaq nə qədər olur?

- 180 dərəcə
- 60 dərəcə
- 30 dərəcə
- 120 dərəcə


90 dərəcə

87 Verilir.  $U_1 = 75 \text{ V}$ ,  $R_1 = 30 \Omega$ ,  $R_2 = 20 \Omega$ ,  $U = 125 \text{ V}$ .  $U_2 = ?$




- 45V
- 100V
- 25V
- 50V
- 75V

88 Verilir.  $R_1 = 30 \Omega$ ,  $U = 125 \text{ V}$ ,  $U_2 = 50 \text{ V}$ .  $R_2 = ?$




- 15 Ω
- 10 Ω
- 30 Ω
- 25 Ω
- 20 Ω

89  $E = 50 \text{ V}$ ,  $r_E = 150 \Omega$ .  $R_y$ -nin hansı qiymetinde maksimum güc serf olunur?



- 200
- 100
- 75
- 50
- 150


90  $E = 10 \text{ V}$ ,  $R = 100 \Omega$ .  $I = 0,2 \text{ A}$ .  $U_{AB} = ?$



- 7V

- 15V
- 5V
- 5V
- 30V

91 Verilmiş dövrənin ümumi keçiriciliyi (g) hansı ifadə ilə təyin olunur?



$$\textcircled{O} \quad g = \frac{U}{J_1 + J_2 + J_3}$$


$$\textcircled{O} \quad g = g_1 = \frac{U}{R_1}$$

$$\textcircled{O} \quad g = g_1 + g_2 + g_3 = \frac{U}{J_1} + \frac{U}{J_2} + \frac{U}{J_3}$$

$$\textcircled{O} \quad g = g_1 + g_2 + g_3 + \frac{U}{J}$$

$$\textcircled{O} \quad g = g_1 \cdot g_2 \cdot g_3$$

92 Elementləri qarışiq birləşdirilmiş dövrədə A və B nöqtələri arasındaki ( $R_2$  və  $R_3$  müqavimətlərinin paralel birləşməsində) ekvivalent müqavimət necə təyin olunur?



$$\textcircled{O} \quad R_{AB} = \frac{U_1}{J_1} + \frac{U_2}{J_2} + \frac{U_3}{J_3}$$


$$\textcircled{O} \quad R_{AB} = R_2 = \frac{U}{J_2}$$

$$\textcircled{O} \quad R_{AB} = \frac{R_2 \cdot R_3}{R_2 + R_3}$$

$$\textcircled{O} \quad R_{AB} = \frac{U_1}{J_1} + \frac{U_2}{J_2}$$

$$\textcircled{O} \quad R_{AB} = R_3 = \frac{U_3}{J_3}$$

93 Üçbucaq birləşməsindən ulduz birləşməsinə keçid hansı halda doğrudur?



A, B, C birlikdə


$$R_C = \frac{R_{CA} \cdot R_{BC}}{R_{AB} + R_{BC} + R_{CA}}$$

$$R_B = \frac{R_{BC} \cdot R_{AB}}{R_{AB} + R_{BC} + R_{CA}}$$

$$R_A = \frac{R_{AB} \cdot R_{CA}}{R_{AB} + R_{BC} + R_{CA}}$$

$$R_{BC} = R_B + R_C + \frac{R_B \cdot R_C}{R_A}$$

94 Ulduz birləşməsindən üçbucaq birləşməsinə keçid hansı halda doğrudur?



A, C, D birlikdə

$$R_{BC} = R_B + R_C + \frac{R_B \cdot R_C}{R_A}$$

$$R_C = \frac{R_{BC} \cdot R_{CA}}{R_{AB} + R_{BC} + R_{CA}}$$

$$R_{AB} = R_A + R_B + \frac{R_A \cdot R_B}{R_C}$$

$$R_{CA} = R_C + R_A + \frac{R_C \cdot R_A}{R_B}$$

95 Aktiv, induktiv və tutum müqavimətləri paralel birləşdirilmiş dövrədə yüksəkən gərginlik nəyə bərabərdir?

- Mənbəyin gərginliyindən induktiv müqavimətdəki gərginlik düşgüsü qədər azdır
- Mənbəyin gərginliyində  $\pi/2$  qədər azdır
- Mənbəyin gərginliyində  $\pi/2$  qədər çoxdur.
- Qişa mənbəyin gərginliyinə
- Mənbəyin gərginliyindən aktiv müqavimətdəki gərginlik düşgüsü qədər çoxdur

96 Üçfazalı sistemin gücünü nə vaxt bir vattmetrlə ölçmək olar?

- normal yüklenmədə
- qeyri-simetrik yüklenmədə
- optimal yüklenmədə
- simmetrik yüklenmədə
- qarışq yüklenmədə

97 Ulduz birləşmədə faza ilə neytral xətlər arasındaki gərginliyin adı nədir?

- optimal gərginlik
- faza gərginliyi
- nominal gərginlik
- xətt gərginliyi
- induktiv gərginlik

98 Ulduz birləşmədə faza xətti arasındaki gərginlik necə adlanır?

- aktiv gərginlik
- qeyri-xətti gərginlik
- xətt gərginliyi
- faza gərginliyi
- nominal gərginlik

99 Üçfazalı sistem simmetrik yüklenərsə, sistemin gücü necə təyin olunur?

- bir fazanın gücünün altı mislinə
- bir fazanın gücünün üç mislinə
- bir fazanın gücünün iki mislinə
- bir fazanın gücünün dörd mislinə
- bir fazanın gücünün yarısına

100 Hansı halda üçfazalı sistemin ulduz birləşməsində sıfır xəttinə ehtiyac yoxdur?

- qarışq yüklenmədə
- simmetrik yüklenmədə
- qeyri-simetrik yüklenmədə
- ardıcıl yüklenmədə
- paralel yüklenmədə

101 Ulduz birləşmədə xətt və faza cərəyanlı arasında əlaqə hansı halda doğrudur?

$$\begin{aligned} \text{Q}_x - I_f &= I \\ \text{Q}_x &> I_f \\ \text{Q}_x &= I_f \\ \text{Q}_x &< I_f \\ \text{Q}_x &= 2I_f \end{aligned}$$

102 Ulduz birləşməsinin növləri hansılardır?

- dörd və beş məftilli

- iki və üç məftilli
- altı və yeddi məftilli
- üç və dörd məftilli
- beş və altı məftilli

103 Üçfazalı sistem hansı halda simmetrik yüklənməsi mümkündür?

- fazaların induktiv müqavimətləri bərabər olarsa
- fazaların aktiv müqavimətləri bərabər olarsa
- A fazasının müqaviməti daha böyük olarsa
- fazaların tam müqavimətləri bərabər olarsa
- fazaların tutum müqavimətləri bərabər olarsa


104 Üçfazalı sistemin birləşmə növləri hansılardır?

- paralel
- ardıcıl
- ulduz və üçbucaq
- üçbucaq
- ulduz

105 Üçfazalı cərəyanın fazaları bir-birindən nə qədər fərqlənir?


- üç period
- $1/3$  period
- $1/2$  period
- bir period
- iki period

106 Şəkildə verilmiş dövrədə  $U_{ab}=20V$ ,  $R_1=50(\text{Om})$ ,  $R_2=10(\text{Om})$ ,  $R_3=20(\text{Om})$  olarsa, cərəyanını tapmalı.



- $I_1=3(\text{A})$
- $I_1=2(\text{A})$
- $I_1=4(\text{A})$
- $I_1=-3(\text{A})$
- $I_1=8(\text{A})$

107 Şəkildə verilmiş dövrədə  $I_1=3\text{A}$ ,  $R_1=40(\text{Om})$ ,  $R_2=5(\text{Om})$ ,  $R_3=10(\text{Om})$  olarsa,  $I_3$  cərəyanını tapmalı.




- $I_3 = 5 (\text{A})$
- $I_3 = 2,5 (\text{A})$
- $I_3 = 1 (\text{A})$

$$I_3 = 0,5 \text{ (A)}$$

$$Q_3 = 0,2 \text{ (A)}$$

108 Göstərilmiş dövrədə  $E_1 = 100 \text{ (V)}$ ,  $E_2 = 40 \text{ (V)}$ ,  $R_1 = 40 \text{ (Om)}$ ,  $R_2 = 20 \text{ (Om)}$ -dir. Dövrənin bütün hissələrində gərginlik düşgülərini tapmalı.



$Q_{AB} = -100 \text{ (V)}$     $U_{BD} = 20 \text{ (V)}$     $U_{DC} = 40 \text{ (V)}$     $U_{CA} = 40 \text{ (V)}$


$Q_{AB} = 100 \text{ (V)}$     $U_{BD} = 40 \text{ (V)}$     $U_{DC} = 20 \text{ (V)}$     $U_{CA} = 40 \text{ (V)}$

$Q_{AB} = 100 \text{ (V)}$     $U_{BD} = -40 \text{ (V)}$     $U_{DC} = -20 \text{ (V)}$     $U_{CA} = -40 \text{ (V)}$

$Q_{AB} = 100 \text{ (V)}$     $U_{BD} = -40 \text{ (V)}$     $U_{DC} = 20 \text{ (V)}$     $U_{CA} = -40 \text{ (V)}$

$Q_{AB} = -100 \text{ (V)}$     $U_{BD} = 40 \text{ (V)}$     $U_{DC} = 20 \text{ (V)}$     $U_{CA} = 40 \text{ (V)}$

109 Göstərilmiş dövrədə  $E_1 = 100 \text{ (V)}$ ,  $E_2 = 200 \text{ (V)}$ ,  $R_1 = 50 \text{ (Om)}$ ,  $R_2 = 25 \text{ (Om)}$ -dur. İ cərəyanı və  $U_{AB}$  gərginliyi tapmalı



$Q_{10(A)}$     $U_{AB} = 100 \text{ (V)}$


$Q_{10(A)}$     $U_{AB} = 75 \text{ (V)}$

$Q_{6(A)}$     $U_{AB} = 0 \text{ (V)}$

$Q_{10(A)}$     $U_{AB} = 0 \text{ (V)}$


$Q_{4(A)}$     $U_{AB} = 50 \text{ (V)}$

110 Göstərilmiş dövrədə  $U = 120 \text{ (V)}$ ,  $R_1 = 20 \text{ (Om)}$ ,  $R_2 = 30 \text{ (Om)}$ ,  $R_3 = 40 \text{ (Om)}$ -dur.  $I_1$ ,  $I_2$ ,  $I_3$ ,  $I_4$  cərəyanları tapmalı.




- $I_1=4(A)$      $I_2=6(A)$      $I_3=0(A)$      $I_4=10(A)$   
  $I_1=6(A)$      $I_2=4(A)$      $I_3=0(A)$      $I_4=10(A)$   
  $I_1=3(A)$      $I_2=6(A)$      $I_3=0(A)$      $I_4=10(A)$   
  $I_1=6(A)$      $I_2=4(A)$      $I_3=10(A)$      $I_4=0(A)$   
  $I_1=3(A)$      $I_2=6(A)$      $I_3=9(A)$      $I_4=9(A)$

111 Şekildə verilmiş dövrədə  $I_2=2A$ ,  $R_1=10(\text{Om})$ ,  $R_2=20(\text{Om})$ ,  $R_3=10(\text{Om})$  olarsa,  $I_1$  cərəyanını tapmalı.




- $I_1=4,5(A)$   
  $I_1=3(A)$   
  $I_1=5(A)$   
  $I_1=3,5(A)$   
  $I_1=6(A)$

112  $E=50\text{V}$ ,  $r_e=150\text{Om}$ .  $R_y$ -nin hansı qiymətində maksimum güc sərf olunur?




- 200  
 50  
 75  
 100  
 150

113 Verilmiş dövrədə  $U_{AB}=120\text{V}$ ,  $R_1=20\text{Om}$ ,  $R_2=30\text{Om}$ ,  $R_3=40\text{Om}$ ,  $R_4=60\text{Om}$ .  $U$ -nu təyin etməli.




- 280 V
- 260 V
- 375 V
- 350 V
- 300V

114  $R_1=R_2=5\text{ (Om)}$ ,  $R_3=R_4=20\text{ (Om)}$ ,  $E=200\text{ (V)}$ . Dövrədə I cərəyanını təyin edin.




- 4(A)
- 3(A)
- 10 (A)
- 8 (A)
- 15(A)

115  $U=200\text{ (V)}$ ,  $R_1=40\text{ (Om)}$ ,  $R_y=10\text{ (Om)}$ . Voltmetrin göstəricisinin 20 (V) olması üçün  $R_2$ -in qiyməti necə olmalıdır?




- $R_2=200\text{ (Om)}$
- $R_2=120\text{ (Om)}$
- $R_2=40\text{ (Om)}$
- $R_2=10\text{ (Om)}$
- $R_2=50\text{ (Om)}$

116  $R=10\text{ (Om)}$ ,  $U=200\text{ (V)}$ . Ampermetrin göstərişini təyin edin.



- 1(A)
- 5(A)
- 12(A)
- 2(A)
- 10(A)


117 Göstərilmiş dövrədə  $R_1 = 50\text{Om}$ ,  $R_2 = 10\text{Om}$ ,  $R_3 = 40\text{Om}$ ,  $R_4 = 60\text{Om}$ ,  $I_4 = 2\text{A}$ . I cərəyanı və giriş U gərginliyini tapmalı.



- $I=8,4\text{A}$   $U=120\text{V}$
- $I=8,4\text{A}$   $U=170\text{V}$
- $I=3,4\text{A}$   $U=120\text{V}$
- $I=3\text{A}$   $U=120\text{V}$
- $I=5\text{A}$   $U=170\text{V}$

118 Göstərilmiş dövrədə  $R_1 = 10\text{Om}$ ,  $R_2 = 20\text{Om}$ ,  $R_3 = 30\text{Om}$ -dir.  $R_3$  müqavimətdə sərf olunan güc  $P_3 = 270\text{W}$ -dir. Sxemin P tam gücünü tapmalı.

**3. Для заданной цепи  $R_1 = 10\text{Ом}$ ,  $R_2 = 20\text{Ом}$ ,  $R_3 = 30\text{Ом}$ .**  
Потребляемая сопротивлением  $R_3$  мощность  $P_3 = 270\text{Вт}$ .  
Вычислить полную мощность Р.




- P= 675(Vt)
- P= 810(Vt)
- P= 1485(Vt)
- P= 405(Vt)
- P= 504(Vt)

119 Verilən dövrənin ekvivalent müqavimətini təyin etməli. Rekv=?



- $\frac{3}{2}R$
- $\frac{3,2}{4,2}R$
- $\frac{6}{5R}$
- $\frac{2}{7,2}R$

120 Aşağıdakı ifadələrdən hansıları ulduz şəkili sxemdən üçbucaq şəkilli birləşmə sxeminə keçid ifadələridir?



$R_{12} = \frac{R_1}{R_2} + \frac{R_3}{R_2} + R_{13} \quad R_{23} = \frac{R_1}{R_3} + \frac{R_2}{R_3} \quad R_{31} = \frac{R_2}{R_1} + \frac{R_3}{R_1}$

$R_{12} = R_1 + R_2 + \frac{R_1 R_2}{R_3} \quad R_{23} = R_2 + R_3 + \frac{R_2 R_3}{R_1} \quad R_{31} = R_3 + R_1 + \frac{R_3 R_1}{R_2}$

$R_{12} = R_1 \cdot R_2 + \frac{R_1 + R_2}{R_3}$

$R_{23} = R_2 R_3 + \frac{R_2 + R_3}{R_1}$

$R_{31} = R_3 R_1 + \frac{R_3 + R_1}{R_2}$

-


$$R_{12} = R_1 \cdot R_2 + \frac{R_1 R_2}{R_3} \quad R_{23} = R_2 R_3 \cdot \frac{R_2 + R_3}{R_1} \quad R_{31} = R_3 R_1 \cdot \frac{R_3 R_1}{R_2}$$

$$\bigcirc R_{12} = \frac{R_1 + R_2 + R_3}{R_2 R_3} \quad R_{23} = \frac{R_1 + R_2 + R_3}{R_1 R_3} \quad R_{31} = \frac{R_1 + R_2 + R_3}{R_1 R_2}$$

121 Ardıcıl birləşmiş üç ədəd müqavimət üçün P1>P2>P3 olarsa, hansı müqavimət daha böyük qiymətə malikdir

- R1 müqaviməti
- R3 müqaviməti
- güc müqavimətdən asılı deyil
- bərabərdirlər
- R2 müqaviməti

122 Göstərilən sxemin neçə qolu və neçə düyüni var?



- 12 qol, 5 düyü
- 6 qol, 5 düyü
- 6 qol, 4 düyü
- 8 qol, 9 düyü
- 8 qol, 5 düyü

123 Kirxhofun I və II qanunlarının düzgün ifadələrini təyin edin

$$\bigcirc \sum_{k=1}^n q_k = 0, \quad \sum_{k=1}^n i_k = 0$$


$$\bigcirc \sum_{k=1}^n i_k = 0, \quad \sum_{k=1}^n \varphi_k = 0$$

$$\bigcirc \sum_{k=1}^n I_k = 0, \quad \sum_{k=1}^n I_k \cdot r_k = \sum_{k=1}^n E_k$$

$$\bigcirc \sum_{k=1}^n i_k = 0, \quad \sum_{k=1}^n \varphi_k = 0$$


$$\bigcirc \sum_{k=1}^n q_k = 0, \quad \sum_{k=1}^n \varphi_k = 0$$

124 Verilir. R1=300Ω, U=125V, U2=50V. R2=?




- 15 Om
- 20 Om
- 25 Om
- 30 Om
- 10 Om

125 Verilir.  $R_1=30\text{Om}$ ,  $R_2=20\text{Om}$ ,  $U=125\text{V}$ .  $U_2=?$




- 25V
- 50V
- 75V
- 45V
- 100V

126 Göstərilmiş dövrədə  $U=220\text{(V)}$ ,  $R_1 = 50\text{(Om)}$ .  $R_1$  müqavimətdə sərf olunan güc  $P_1=200\text{(Vt)}$ -dir.  $R_2$  müqavimətini və dövrənin ümumi  $P$  gücünü tapmalı.



- $R_2 = 60\text{(Om)} P = 440\text{(Vt)}$
- $R_2 = 110\text{(Om)} P = 220\text{(Vt)}$
- $R_2 = 110\text{(Om)} P = 110\text{(Vt)}$
- $R_2 = 220\text{(Om)} P = 440\text{(Vt)}$
- $R_2 = 50\text{(Om)} P = 220\text{(Vt)}$

127 Şəkildə göstərilən elektrik dövrəsində yaranan ümumi cərəyanı  $I$ -ni təyin etməli. Verilir.  $E=30\text{(V)}$ ,  $R=4\text{(Om)}$ ,  $I=?$




- 10(A)
- 8(A)
- 7(A)
- 12(A)
- 9(A)

128 Dəyişən cərəyan dövrəsinin reaktiv gücü hansı ifadə ilə tapılır?

- $Q = UI \sin \varphi$
- $Q = UI \sin \varphi$
- $Q = UI \cos \varphi$
- $Q = I^2 R$
- $S = \dot{U} \dot{I}$

129 Verilmiş elektrik dövrəsi üçün Kirxhofun ikinci qanunu ifadəsi (ani qiymətlərlə) hansıdır?



- $i_1 r_1 - L_1 \frac{di_1}{dt} + i_3 r_3 + \frac{1}{C_3} \int i_3 dt + L_2 \frac{di_2}{dt} + i_2 r_2 = e_1 + e_2$
- $i_1 r_1 + L_1 \frac{di_1}{dt} + i_3 r_3 + \frac{1}{C_3} \int i_2 dt + L_2 \frac{di_2}{dt} + i_2 r_2 = e_1 - e_2$
- $i_1 r_1 + L_1 \frac{di_1}{dt} - i_3 r_3 - \frac{1}{C_3} \int i_3 dt - i_2 r_2 - L_2 \frac{di_2}{dt} = e_1 - e_2$
- $i_1 r_1 + L_1 \frac{di_1}{dt} + i_3 r_3 + \frac{1}{C} \int i_3 dt - L_2 \frac{di_2}{dt} - i_2 r_2 = e_1 - e_2$
-

$$i_1 r_1 + I_1 j X_{L_1} + I_3 r_3 + I_3 (-j X_{C_3}) - L_2 \frac{di_2}{dt} - i_2 r_2 = e_1 + e_2$$

130

Elektrik dövresinde  $u = u_m \sin \omega t$ . Dövrede cərəyan  $i = I_m \sin\left(\omega t + \frac{\pi}{2}\right)$ . Bu elektrik dövresinin müqaviməti nece xarakterlidir.

- Aktiv-tutum
- Aktiv
- Aktiv-induktiv
- Tutum
- İnduktiv

131 Göstərilmiş dövrə üçün Kirxhofun ikinci qanununa görə ifadələrindən hansı düzdür?

$u_R + u_L + u_C$

132 Göstərilmiş sxemin kompleks giriş müqavimətinin aşağıda verilmiş ifadələrindən hansı düzdür?

- 
- 

133

134 Dəyişən cərəyan dövrəsinin aktiv gücü hansı ifadə ilə tapılır?

- Duzgun cavab yoxdur
- 
- 

135

- 
- 

136 Verilmiş dövrədə  $U = 60V$ ,  $I = 200A$ ,  $R=2,2\Omega$  olarsa, naqillərdə ( $R_x$ ) itən gücü tapmalı.

- $P = 3,2 \text{ kVt}$
- $P = 4 \text{ kVt}$
- $P = 2 \text{ kVt}$
- $P = 5 \text{ kVt}$
- $P = 6,5 \text{ kVt}$

137 Verilmiş dövrədə  $U=20V$ ,  $E_1=5V$ ,  $E_2=2V$ ,  $E_3=18V$ ,  $R_1=2\Omega$ ,  $R_2=4\Omega$  olarsa,  $I$  cərəyanını tapmalı.

- $I = 1,5A$
- $I = 7A$
- $I = -5A$
- $I = 2A$
- $I = 2,5A$

138  $E=10V$ ,  $R=100 \Omega$ ,  $I=0,2A$ ,  $U_{ab}=?$ 

- 7V
- 15V
- 5V
- 5V
- 30V

139 Üçbucaq sxemində müqavimətlərin qiymətləri  $R_{12}=10\Omega$ ,  $R_{23}=8\Omega$ ,  $R_{31}=2\Omega$  olduqda, ekvivalent ilduz sxeminin müqavimətlərinin qiymətlərini müəyyən edin.

- 
- 

140 Verilən dövrənin ekvivalent müqavimətini təyin etməli.  $R_1=20\Omega$ ,  $R_2=40\Omega$ ,  $R_3=50\Omega$ ,  $R_4=30\Omega$ ,  $R_5=6\Omega$ ,  $R_6=10\Omega$ .  $Rekv=?$

- 28
- 38
- 40
- 20
- 48

141 Aşağıdakı ifadələrdən hansıları üçbucaq şəkilli sxemdən ulduz şəkilli birləşmə sxeminə keçid ifadələridir?



142 Kirxhofun 2-ci qanununa əsasən yazılın tənliklərin sayı necə müəyyən olur.

- Ümumi konturların sayına bərabərdir.
- Düyünlərin sayına bərabərdir.
- Qolların sayına bərabərdir.
- Sərbəst konturların sayına bərabərdir.
- Mənbələrin sayına bərabərdir.

143 Kirxhofun ikinci qanunu hansı düstur ilə ifadə olunur?



144 Kirxhofun birinci qanunu hansı düstur ilə ifadə olunur?



145 Göstərilmiş dövrədə  $U_2=60(V)$ ,  $R_1 = 10(\Omega)$ ,  $R_2 = 20(\Omega)$ ,  $R_3 = 30(\Omega)$ ,  $R_4=40(\Omega)$ ,  $R_5=50(\Omega)$ -dur.  $U_5$  gərginlik düşgüsünü tapmalı.

- $U_5=180(V)$
- $U_5 = 100(V)$
- $U_5 = 60(V)$
- $U_5 = 50(V)$
- $U_5 = 150(V)$

146 Göstərilmiş dövrədə  $U=220(V)$ ,  $R_1 = 100(\Omega)$ .  $R_2$  müqavimətinin hansı qiymətində həmin müqavimətdə maksimal güc sərf olacaqdır və nəyə bərabərdir?

- $R_2 = 121(\Omega)$   $P_2 = 242(Vt)$
- $R_2 = 300(\Omega)$   $P_2 = 220(Vt)$
- $R_2 = 100(\Omega)$   $P_2 = 121(Vt)$
- $R_2 = 200(\Omega)$   $P_2 = 242(Vt)$
- $R_2 = 110(\Omega)$   $P_2 = 220(Vt)$

147 Verilmiş elektrik dövrəsində  $I_2$  cərəyanını təyin etməli.  $\varphi_a=30V$ ,  $\varphi_b=20V$ ,  $E_2=10V$ ,  $R_2=10\Omega$ .

- 4 A
- 7 A
- 6 A
- 2,5 A
- 2 A

148 Sabit cərəyan dövrəsinin elementləri hansılardır?

- Enerji mənbəyi, ölçü cihazları kommutasiya aparatları və s
- Ölçü cihazları
- Drossel
- İnduktiv sarğac
- Kondensator batareyası

149 Cərəyanın sabit yaxud dəyişən olması nədən asılıdır?

- Dövrənin sıxaclarına tətbiq edilən gərginliyin qiymətindən
- İşlədicişin müqavimətinin xarakterindən
- Dövrədəki işlədicişin sayından
- Dövrədəki avadanlığın keyfiyyətindən
- E.h.q - nin sabit yaxud dəyişən olmasına

150 Enerji mənbəyinin kəmiyyət göstəricisi nədir?

- Dövrədəki cihazların keyfiyyəti
- Dövrədəki elektrotexniki avadanlıq
- E.h.q və ya dövrənin qütbləri arasındakı gərginlik
- Dövrədən axan cərəyan
- Dövrədəki elementlərin müqaviməti

151 Sabit cərəyan dövrəsi nəyə deyilir?

- Zamandan asılı olaraq qiymətcə sabit , istiqamətcə dəyişənə
- Dövrədə yaradılan elektrik cərəyanı zamandan asılı olmayaraq qiymət və istiqamətcə dəyişməz qalana
- Zamandan asılı olmayaraq qiymətcə sabit, istiqamət və tezliyini dəyişənə
- Zamandan asılı olmayaraq qiymətcə eks fazada olana
- Zamandan asılı olmayaraq qiymətcə maksimum olana

152 Elektrik dövrəsində enerjinin mənbədən işlədiciyə ötürülməsini qiymətcə xarakterizə edən fiziki kəmiyyət nədir?

- Faza bucağı
- Cərəyan
- Müqavimət
- Gərginlik
- Tezlik

153 Göstərilmiş dövrədə  $U_{AB}=120(V)$ ,  $R_1 = 20(\Omega)$ ,  $R_2 = 30(\Omega)$ ,  $R_3 = 20(\Omega)$ -dir. Giriş U gərginliyini tapmalı.

- $U= 120 (V)$
- $U= 300 (V)$
- $U= 240 (V)$
- $U= 180 (V)$
- $U= 160 (V)$

154 Verilmiş dövrədə R2 qolundakı I2 cərəyanını təyin etməli.  $U_3=50V$ ,  $R_1=10\Omega$ ,  $R_2=20\Omega$ ,  $R_3=15\Omega$ ,  $R_4=20\Omega$ ,  $I_2=?$

- 14(A)
- 5(A)
- 12,5(A)
- 10(A)
- 20(A)

155 Şəkildə göstərilən dövrədə müqavimətdə yaranan cərəyanı və gücü təyin etməli.  $U_2 = 100V$ ,  $U_3=100V$ ,  $R_1=6\Omega$ ,  $R_2=9\Omega$ ,  $R_3 = 10 \Omega$ ,  $I_2=? P_2 = ?$

- $I_2 = 5 A P_2= 200W$
- $I_2 = 6 A P_2= 110W$
- $I_2 = 4A P_2= 120W$
- $I_2 = 10A P_2= 160W$
- $I_2 = 4A P_2= 144W$

156 Verilmiş dövrənin üçüncü konturu üçün Kirxhofun ikinci qanunu və b nöqtəsi üçün birinci qanunu ifadələrindən hansı düzdür ?



157 Göstərilmiş dövrədə  $U=80(V)$ ,  $R1 = R2 = 10(\Omega)$ ,  $R3 = 30(\Omega)$ ,  $R4 = 40(\Omega)$ -dur. Ampermetrdən axan cərəyanı tapmalı.

$I=7(A)$

$I=8(A)$

$I=4(A)$

$I=1,333(A)$

$I=2(A)$

158 Verilən sxemdə ab nöqtələri arasında gərginliyini tapmalı.  $E1=100B$ ,  $E2=50B$ ,  $R1=6\Omega$ ,  $R2=4\Omega$ ,  $U_{ab}=?$

-50(B)

150(B)

100(B)

50(B)

70(B)

159 Verilmiş dövrədə düyün nöqtələrinin q, qolların p və sərbəst konturların k sayını müəyyən edin.

$q=5, p=6, k=3$

$q=3, p=4, k=4$

$q=4, p=6, k=3$

$q=2, p=5, k=2$

$q=4, p=4, k=3$

160 Dövrənin Kirxhofun ikinci qanununa əsasən tərtib olunan tənliklərinin hansı düzgün deyil?



161 Elektromaqnit induksiya qanununu kim kəşf etmişdir?

Rus akademiki Q.V.Rixman

1933 – cü ildə rus akademiki E.X.Lens

Rus alimi A.N.Ladığın

Rus alimi B.S.Yakobi

Rus akademiki M.V.Lomonosov

162 Qarşılıqlı maqnit əlaqəsində olan və maqnit selləri əks istiqamətdə olan iki qapalı dövrədə yaranan yekun induksiya e.h.q. nəyə bərabərdir?

yalnız II konturda yaranan e.h.q – nə

Hər dövrədə induksiyalanan e.h.q – in cəminə

Hər konturda yaranan induksiya e.h.q.-in fərqinə

yalnız I konturda yaranan e.h.q – nə

konturlarda yaranan e.h.q – dən 2 dəfə çox

163 Qarşılıqlı maqnit əlaqəsində olan və maqnit selləri eyni istiqamətdə olan iki qapalı dövrədə yaranan yekun induksiya e.h.q. nəyə bərabərdir?

Hər dövrədə induksiyalanan e.h.q.-in fərqinə

hər dövrədə (sarğacda) induksiyalanan e.h.q.-in cəminə

yalnız II konturda yaranan e.h.q.-nə

konturlarda yaranan e.h.q.-dən 2 dəfə çox

yalnız I konturda yaranan e.h.q.-nə

164 Maqnit selinin ifadəsi hansı halda doğrudur?

- $\Phi = -\frac{1}{3}BS \cos \alpha$
- $\Phi = BS \cos \alpha$
- $\Phi = \frac{1}{2}BS \cos \alpha$
- $\Phi = \frac{1}{3}BS \cos \alpha$
- $\Phi = -BS \cos \alpha$

165 Maqnit sahəsində yerləşdirilmiş cərəyanlı naqılə təsir edən qüvvə hansı halda doğrudur?

- $F = 2JB\ell \cos \alpha$
- $F = JB\ell \sin \alpha$
- $F = \frac{1}{2}JB\ell \sin \alpha$
- $F = JB\ell \cos \alpha$
- $F = \frac{1}{3}JB\ell$

166 Maqnit dövrələrində maqnitləndirici qüvvənin cərəyan şiddətindən asılılığı necədir?

- $F = \frac{1}{3} JW$
- $F = JW$
- $F = 1/2 JW$
- $F = 2 JW$
- $F = J/W$

167 Dəyişən cərəyanı almaq üçün nədən istifadə olunur?

- drosseldən
- sinxron generatordan
- mühərrikdən
- transformatordan
- akkumulyator batareyasından

168 Elektromaqnit induksiya cərəyanının istiqamətini müəyyən edən qayda neçənci ildə kim tərəfindən ixtira edilmişdir?

- 1835-ci ildə Nyuton tərəfindən
- 1833-cü ildə Lens tərəfindən
- 1850-ci ildə Yablochkov tərəfindən
- 1845-ci ildə Zodigin tərəfindən
- 1837-ci ildə Coul tərəfindən

169 Öz-özünə induksiya e.h.q.-in cərəyan şiddetinin zamandan asılı olaraq dəyişməsi hansı düsturda düzgün verilib?



170 Dövrədə induksiya e.h.q. ilə maqnit selinin zamandan asılı olaraq dəyişməsi hansı ifadədə düzgün verilib?



171 Öz-özünə induksiya e.h.q. hansı düsturla təyin olunur?



172 Dəyişən cərəyan dövrəsində  $\omega L$  kəmiyyəti nəyi müəyyən edir?

- dövrənin tam müqavimətini
- dövrənin omik müqavimətini
- dövrənin induktiv müqavimətini
- dövrədəki aktiv müqaviməti
- dövrənin tutum müqavimətini

173 Tutumlu (kondensatorlu) dəyişən cərəyan dövrəsində cərəyanla gərginlik arasında faza dəyişməsi (sürüşməsi) necədir?

- gərginlik cərəyanı 180 dərəcə qabaqlayır
- cərəyanla gərginlik fazaca üst-üstə düşür
- gərginlik cərəyanı fazaca 90 dərəcə qabaqlayır
- cərəyan gərginliyi fazaca 90 dərəcə qabaqlayır
- cərəyan gərginliyi 180 dərəcə qabaqlayır

174 İnduktivlikli dəyişən cərəyan dövrələrində cərəyanla gərginlik arasında faza dəyişməsi (sürüşməsi) necədir?

- gərginlik fazası cərəyandan 180 dərəcə geri (gec) olmalıdır
- gərginlik fazası cərəyandan 90 dərəcə geri olmalıdır
- gərginlik fazaca cərəyandan 90 dərəcə irəli (qabaq) olmalıdır
- gərginliklə cərəyan fazası üst-üstə düşür
- gərginlik fazaca cərəyandan 180 dərəcə irəli (qabaq) olmalıdır

175 Aktiv müqavimətli dəyişən cərəyan dövrələrində cərəyanla gərginlik arasında fazalar fərqi nə qədərdir?

- 45 dərəcə
- 120 dərəcə
- 90 dərəcə
- 0
- 180 dərəcə

176 Sinusoidal e.h.q. almaq üçün hansı qurğudan istifadə olunur?

- gücləndiricilərdən
- müqavimətlər mağazasından
- transformatordan
- düzləndiricilərdən
- mexaniki mühərriklərlə hərəkətə gətirilən dəyişən jərəyan generatorlarından

177

- Kirxhofun I və II qanunları birlikdə
- Kirxhof qanunu
- Joul-Lens qanunu
- Om qanunu
- Amper qanunu

178 Elektrik dövrəsində düyün nöqtəsində ən azı neçə budaq olmalıdır?

- 3 və daha az
- 5
- 2
- 1
- 3 və daha çox

179 Elektrik enerjisinin istilik enerjisiniçən çevriləməsi hansı qanunla müəyyənləşdirilir?

- Lens qanunu
- Kirxhof qanunu
- Om qanunu
- Coul-Lens qanunu
- Amper qanunu

180 Xüsusi keçiriciliyin tərs qiyməti hansı kəmiyyəti müəyyən edir?

- gərginliyi
- cərəyan sıxlığını
- cərəyanın ani qiymətini
- xüsusi müqaviməti
- cərəyanın gücü

181 Keçiriciliyin tərs qiyməti hansı kəmiyyəti təyin edir?

- cərəyan və gərginliyi birlikdə
- müqaviməti
- gərginliyi
- cərəyan şiddətini
- gücü

182 Elektrik dövrəsində elektrik hərəkət qüvvəsi nəyin əsas xarakteristikasıdır?

- gücün
- cərəyanın
- gərginliyin
- elektrik enerji mənbəyinin
- müqavmətin

183 Sinusoidal dəyişən kəmiyyətin təsirediçi qiymətinin orta qiymətə nisbəti nəyə bərabərdir (necədir?)

184 Sinusoidal dəyişən e.h.q.-nin orta qiyməti (yarım period üçün) hansı halda doğrudur?

185 Sinusoidal dəyişən kəmiyyətlərin amplitud qiymətinin təsiredici qiymətə nisbəti (amplituda əmsal) necədir (nəyə bərabərdir?)

186 Sinusoidal dəyişən cərəyanın təsiredici qiyməti hansı ifadədə doğru göstərilib?

187 Tezliyi təyin edən tənlik hansıdır?

188 Periodu təyin edən Tomson tənliyi hansıdır?

- $T = 2\pi\sqrt{LZ}$
- $T = 2\pi\sqrt{CR}$
- $T = 2\pi\sqrt{LCR}$
- $T = 2\pi\sqrt{LC}$
- $T = 2\pi\sqrt{CZ}$

189 Rəqs konturunda tezliyin periodunu təyin edən tənlik hansıdır?

- $T = 2\pi\sqrt{LC}$
- $T = 2\pi\sqrt{r}$
- $T = \pi\sqrt{rL}$
- $T = 2\pi\sqrt{RL}$
- $T = 2\pi R\sqrt{LC}$

190 Dəyişən cərəyanın ani qiymətini ifadə edən tənlik hansıdır?

191 Bucaq tezliyinin tənliyi hansıdır?

- $\omega = 2\pi LC$

- $\omega = 2\pi L$
- $\omega = 2\pi fL$
- $\omega = 2\pi f$
- $\omega = 2Tf$

192 Kompleks ədəd nədən ibarətdir?

- həqiqi ədədlə xəyali ədədlərin hasilindən
- həqiqi ədədlərin vektorial cəmindən
- xəyali ədədlərin cəbri cəmindən
- həqiqi və xəyali toplananlardan
- həqiqi və xəyali ədədlərin fərqindən

193 Dəyişən cərəyanın standart tezliyi neçə Hersdir?

- 100
- 60
- 70
- 50
- 40

194 Dəyişən cərəyanı xarakterizə edən kəmiyyətlər hansılardır?

- ani qiymət
- rəqsin sürəkliyi
- bucaq tezliyi
- period, tezlik, amplitud və başlanğıc faza
- amplitud

195 Dəyişən cərəyan nəyə deyilir?

- düz xətli volt-amper xarakteristikasına malik olan cərəyana
- tezliyi və amplitudu dəyişməyən cərəyana
- istilik enerjisiniçəvrilən cərəyana
- vahid zaman müddətində bütün kəmiyyətləri təkrarlanan periodik cərəyana
- gərginliklə  $90^\circ$  faza sürüşməsində olan cərəyana

196 Sabit cərəyan dövrəsində induktiv və tutum müqavimətləri nəyə bərabərdir

- doğru cavab yoxdu
- 

197 Sabit cərəyan dövrəsində bucaq tezliyi  $\omega$  nəyə bərabərdir?

- $\omega = 50$  rad/san
- $\omega = 1000$  rad/san
- $\omega = 0$
- $\omega = \infty$
- $\omega = 314$  rad/san

198 Dəyişən cərəyanın ani qiymət tənliyi hansıdır?

- 

199 Dəyişən cərəyanın orta qiyməti ilə amplitud qiyməti arasında necə əlaqə vardır?

- 

200 Amplitud qiymətlə təsiredici qiymət necə əlaqədardır?

- 

201 Aşağıdakı ifadələrdən hansı dəyişən cərəyanın ani qiymətidir?

-

202 Tam period müddətində sinusoidal kəmiyyətin orta qiyməti nəyə bərabərdir?

- Ani qiymətlə amplitud qiymətin fərqinə
- Kəmiyyətin ani qiymətindən 3 dəfə böyükür
- Amplitud qiymətin  $1/3$  - nə
- Sıfır
- Ani qiymətlə amplitud qiymətin cəminə

203 Təsiredici qiymətin orta qiymətə nisbətinə nə deyilir?

- Mühərrikin güc əmsalı
- İslədici qurğunun güc əmsalı
- Elektrik dövrəsinin f.i.ə
- Periodik əyrinin forma əmsalı
- Mənbənin güc əmsalı

204 Dəyişən cərəyan mənbəyi necə adlanır?

- Avtotransformator
- Kondensator
- Mühərrik
- Generator
- İnduktiv sarğac

205 Dəyişən cərəyanın təsiredici qiyməti böyükür yoxsa orta qiyməti?

- Təsiredici qiymət ani qiymətlə orta qiymətin fərqinə bərabərdir
- Təsiredici qiymət orta qiymətə bərabərdir
- Orta qiyməti
- Təsiredici qiyməti
- Orta qiymət təsiredici qiymətdən iki dəfə böyükür

206 Sinusoidal kəmiyyət üçün orta qiymət olaraq sabit cərəyanın hansı qiyməti götürülür?

- Sabit cərəyanda ayrılan istilik miqdarı, dəyişən cərəyanda ayrılan istilik miqdardından üç dəfə çox olsun
- Sabit cərəyanda bir periodda keçən yüklerin miqdarı, dəyişən cərəyanda həmin müddətdə keçən yüklerin miqdardından üç dəfə az olsun
- Sabit cərəyanda tam perioddakı yüklerin miqdarı, dəyişən cərəyanda tam perioddakı yüklerin miqdardından iki dəfə çox olsun
- Sabit cərəyanda yarım periodda keçən yüklerin miqdarı, dəyişən cərəyanda yarım periodda keçən yüklerin miqdarına bərabər olsun
- Sabit cərəyandakı gərginliyin amplitud qiyməti, dəyişən cərəyandakı gərginliyin amplitud qiymətindən böyük olsun

207 Sinusoidal kəmiyyətin orta qiyməti dedikdə nə nəzərdə tutulur?

- Kəmiyyətlər arasındaki faza sürüşməsinin fərqi
- Kəmiyyətin maksimum qiymətinin iki misli
- Kəmiyyətin ani qiymətinin yarısı
- Kəmiyyətlərin orta arifmetik qiyməti
- Kəmiyyətin ani qiyməti ilə amplitud qiymətinin cəbri cəmi

208 Təsiredici qiymətlə amplitud qiymət arasındaki əlaqə necədir?

- Təsiredici qiymət amplitud qiymətdən ani qiymət qədər böyükür
- Təsiredici qiymət amplitud qiymətin üç mislinə bərabərdir
- Təsiredici qiymət amplitud qiymətinə ani qiymətin cəminə bərabərdir
- Təsiredici qiymət amplitud qiymətindən  $\sqrt{2}$  dəfə kiçikdir
- Təsiredici qiymət amplitud qiymətin yarısına bərabərdir

209 Sinusoidal dəyişən cərəyan dövrələrinin hesablanmasında cərəyan, gərginlik və e.h.q – nin hansı qiymətlərindən istifadə edilir?

- Kompleks IUE
- Amplitud  $J_m$ ,  $U_m$ ,  $E_m$
- Ani  $i$ ,  $u$ ,  $e$
- Təsiredici  $I$ ,  $U$ ,  $E$
- Orta  $I_{or}$ ,  $U_{or}$ ,  $E_{or}$

210 Hansı sinusoidal kəmiyyətə fazaya görə geri qalan kəmiyyət deyilir?

- Fazaca üst – üstə düşənə
- Fazaca əks olana
- Mənfi amplitud qiymətinə tez çatana
- Sıfır və ya amplitud qiymətinə digər sinusoidal kəmiyyətdən gec çatana
- Ani qiyməti minimum olana

211 Hansı sinusoidal kəmiyyətə fazaya görə qabaqlayan kəmiyyət deyilir?

- Kəmiyyətlərdən biri digərindən  $\sqrt{2}$  dəfə fərqlənənə
- Amplitud qiyməti digər sinusoidal kəmiyyətin ani qiymətindən kiçik olana
- Sıfır və ya müsbət amplitud qiymətinə digər sinusoidal kəmiyyətlə eyni vaxtda çatana
- Sıfır və ya müsbət amplitud qiymətinə digər sinusoidal kəmiyyətdən tez çatana
- Hər iki kəmiyyət əks fazada olduqda

212 Nə üçün lövhələrdə yaranan ehq-nin tezliyi və amplitudu eyni olur?

- Lövhələr saat əqrəbi istiqamətində firlandığından
- Sarğılar müxtəlif bucaq altında yerləşdiyindən
- müxtəlif bucaq sürəti ilə firlandığından
- Sarğılar eyni bucaq sürəti ilə eyni maqnit sahəsində firlandığından
- Dolağın sarğılar sayı çox olduğundan

213 Period müddətində dəyişən kəmiyyətlərin maksimum qiymətlərinə nə deyilir?

- Ani qiymətlə maksimum qiymətin cəmi
- Ən kiçik qiymət
- Orta qiymət
- Amplitud  $J_m$ ,  $U_m$ ,  $E_m$  qiymət
- Ani qiymətlə orta qiymətin fərqi

214 Sinusoidal dəyişən cərəyanın qrafikinə əsasən kəmiyyətlərin qiymətləri necə olur?

- ehq-cərəyandan kiçik olur
- bütün kəmiyyətlərin qiymətləri eyni olur
- müxtəlif zaman anlarında cərəyan, gərginlik və ehq-nin qiymətləri müxtəlif olur.
- cərəyan və gərginliyin cəmi ehq-nə bərabər olur
- cərəyan gərginlikdən böyük olur

215 İstənilən zaman vahidi üçün dəyişən cərəyan kəmiyyətlərinin qiymətləri necə adlanır?

- Optimal
- Xəyalı
- Həqiqi
- Ani
- Başlangıç

216 Sinusoidal cərəyanı qrafiki ifadə etdikdə obsis və ordinat oxunda nələr göstərilir?

- Obsis oxunda fırınma sürəti, ordinat oxunda isə temperatur və həcm göstərilir
- Obsis oxunda gərginlik, ordinat oxunda isə faza sürüşməsi göstərilir
- Obsis oxunda bucaq sürəti, ordinat oxunda isə müqavimət və güc əmsali göstərilir
- Obsis oxunda zaman, ordinat oxunda isə cərəyan, gərginlik və e.h.q nin qiymətləri göstərilir
- Obsis oxunda təzyiq, ordinat oxunda isə zaman göstərilir

217 Bucaq tezliyi necə ifadə edilir?



218 Bucaq tezliyi nədir?

- Cərəyanlı çərçivənin meyl bucağının kosinusudur
- Cərəyanlı çərçivənin fırınma istiqamətidir
- Cərəyanlı çərçivənin fırınma sürətinin optimal qiymətidir
- Cərəyanlı çərçivənin fırınma sürətinin rad/san ifadəsidir
- Cərəyanlı çərçivənin meyl bucağının sinusudur

219 Tezlik nəyə deyilir?

- Bir saniyədəki periodların dörd mislinə
- Bir saniyədəki periodların üç mislinə
- Bir saniyədəki periodların cəminə
- Bir saniyədəki periodların sayına
- Bir saniyədəki periodların fərqinə

220 Period müddətində sinusoidal dəyişən cərəyanın kəmiyyətlərinin dəyişməsi nə adlanır?

- Kəmiyyətlərin zaman görə dəyişməsi
- Kəmiyyətlərin çevrilmə forması
- Kəmiyyətlərin dəyişmələri tezliyi
- Tsikl
- Kəmiyyətlərin xarakteristikaları

221 Period müddətində cərəyanın istiqaməti necə dəyişər?

- Period müddətində cərəyanın istiqaməti üç dəfə dəyişir
- Periodun birinci yarısında “mənfi”, ikinci yarısında isə “müsbat” olur
- Periodun hər iki yarısında “müsbat” olur
- Periodun birinci yarısında “müsbat”, ikinci yarısında isə “mənfi” olur
- Periodun hər iki yarısında “mənfi” olur

222 Period nə ilə ölçülür?

- həftələrlə
- saatla
- dəqiqələrlə
- saniyələrlə
- sutkalarla

223 Period nəyə deyilir?

- Sinusoidal rəqsin 1/4-i üçün lazım olan zamana
- Sinusoidal rəqsin qabaqlama müddətinə
- Sinusoidanın 1/2 rəqsi üçün lazım olan zamana
- Sinusoidanın bir tam rəqsi üçün lazım olan zamana
- Sinusoidal rəqsin fazaca geri qalma müddətinə

224 Sinusoidal dəyişən cərəyan hansı kəmiyyətlərlə xarakterizə olunur?

- Elektrik enerjisinin tətbiq sahələri ilə
- E.h.q – nin qiyməti ilə
- Tezlik və cərəyanla
- Period,tezlik,amplitud və başlanğıc faza ilə
- Gərginliyin alınma üsulu ilə

225 Sinusoidal dəyişən cərəyanı almaq üçün üzərində sarğıları olan çərçivə hansı sürətlə hərəkət edir?

- $\sin \omega t$  sürəti ilə
- Vn sürəti ilə
- hərəkətsiz qalır
- $\omega$  bucaq sürəti ilə
- n bucaq tezliyi ilə

226 Sinusoidal dəyişən cərəyanın tezliyi nədən aslidir?

- Rotorun hazırlandığı materialdan
- stator dolaqlarının sarğılar sayından
- statorun hərəkət sürətindən
- generatorun qüyublər sayından və dövr etmə sürətindən
- elektromaqnitin təsirlənmə dolağından

227 Dəyişən cərəyanı hasil etmək üçün nədən istifadə edilir?

- Transformatordan
- Sinxron generatordan
- Akkumlyatordan
- Müqavimələr maqazasından
- Asinxron mühərrikdən

228 Ayrı-ayrı elementlərin və ya bütövlükdə elektrik dövrəsinin iş rejimini xarakterizə edən nədir?

- işlədicilərin tələb etdiyi gücün qiyməti
- elementin tutumu
- müqavimətin qiyməti
- cərəyan və gərginliyin qiymətləri
- elementin induktivliyi

229 Dəyişən cərəyan dövrəsinin elementləri hansılardır?

- Ölçü cihazları
- Generatorlar
- Mühərriklər
- Enerji mənbəyi, ölçü cihazları, kommutasiya qurğuları, transformatorlar, kondensatorlar, induktiv sarqaclar və s.
- İnduktiv sarğı

230 Praktikada ən çox hansı cərəyandan istifadə edilir?

- Sabit tezlikli dəyişən cərəyandan
- Trapes cərəyandan
- Döyünen cərəyandan
- Sinus və ya kosinus qanunu ilə dəyişən, dəyişən cərəyandan
- Cosinus qanunu ilə dəyişən, dəyişən cərəyandan

231 Dəyişən cərəyan dövrəsi nəyə deyilir?

- Zamandan asılı olaraq qiymət və istiqaməti dəyişməz qalana
- Zamandan asılı olaraq yalnız qiymətcə dəyişənə
- Zamandan asılı olaraq qiymətcə sabit istiqamətcə dəyişənə

- Zamandan asılı olaraq hər hansı qanun üzrə qiymət və istiqamətini dəyişənə
- Zaman keçdikcə qiyməti maksimum istiqaməti dəyişməz qalana

232 Verilmiş elektrik dövrəsi üçün Kirxhofun ikinci qanunu ifadəsi (ani qiymətlərlə) hansıdır?



233 Verilmiş elektrik dövrəsinin kompleks müqavimətini müəyyən edin.



234 Mənbədən işlədiciyə maksimum gücün ötürülmə şərti hansıdır ( $r$ - işlədicinin müqaviməti,  $r_0$ - mənbənin daxili müqaviməti)



235 Avropa ölkələrində dəyişən cərəyan dövrəsinin standart gərginliyi ( $U_{eff}$ ) və gərginliyin amplitud qiyməti necə seçilmişdir?



236 Təsiredici qiymət daha necə adlanır?

orta

amplitud

ani

effektiv

həqiqi

237 Sinusoidal dəyişən cərəyanın təsiredici qiyməti nəyə bərabərdir?



238 EHQ-nin təsiredici qiyməti nəyə bərabərdir?



239 Gərginliyin təsiredici qiyməti nəyə bərabərdir?



240 Eyni tezlikli iki sinusoidal kəmiyyətin başlangıç fazalarının fərqi nəyə bərabərdir?



241 Aşağıdakı ifadələrdən hansı dəyişən cərəyanın ani qiymətidir?



242 Dəyişən cərəyanın orta qiyməti ilə amplitud qiyməti arasındakı əlqə necədir?



243 Cərəyanın təsiredici qiyməti ilə amplitud qiyməti arasında əlaqə necə adlanır?



244 Fırlanan vektorla təsvir edilən  $e.h.q -$  nin ifadəsi necədir?



245 Başlangıç vəziyyətdə OA vektoru OX oxuna nəzərən nə qədər fırlanılır?



246 Gərginlik və cərəyanın vektorlarının başlangıç fazaları arasındakı fazalar fərqi necə ifadə olunur?



247 Sinusoidal dəyişən gərginliyin ifadəsi neçədir?



248 İnduktiv sarğacın ətrafında yaranan maqnit selinin ifadəsi necədir?



249 Öz-özünə induksiya elektrik hərəkət qüvvəsi hansı həriflə işarə edilir və necə yazılır?

- 250  elektromaqnit induksiyası induksiyaların olmaması  
 sarğıcın aktiv müqavimət axan dolabı  
 sarğıcın bilavasitə gərginlik tətbiq edilən dolabı  
 sarğacın dolaplarının sarğıları sayı  
 maqnit selinin kəsdiyi dolap

251 Öz – özünə induksiya e.h.q –nin ifadəsi necədir?



252 İnduktiv müqavimətli dəyişən cərəyan dövrəsində cərəyanın ifadəsi necədir?



253



254 Rezonans halı üçün period necə ifadə olunur?



255 Kirxhofun ikinci qanununa görə tutumdakı gərginlik düşgüsü nəyə bərabərdir?

- induktiv müqavimətdəki gərginlik düşgüsündən çox  
 mənbənin gərginliyindən kiçik  
 mənbənin gərginliyindən böyük  
 mənbənin gərginliyindən  
 aktiv müqavimətdəki gərginlik düşgüsü qədər

256 Maqnit səli induktiv sarğacda nə yaradır?

- Elektrik sahəsi yaradır  
 Gərginlik düşgüsü yaradır  
 Reaktiv güc yaradır  
 Öz – özünə induksiya e.h.q – si  
 Kəmiyyətlər arasında faza sürüşməsi yaradır

257 Simvolik metodun məqsədi nədən ibarətdir?

- Kompleks ədədin xəyalı hissəsinin müəyyən etməkdən  
 Vektorların fırlanmasından hesablamada düzgün istifadə etməkdən  
 Fırlanan vektorlar üzərində müəyyən əməliyyat aparmaqdan  
 Bir nöqtə ətrafında fırlanan vektorları kompleks kəmiyyətlərlə göstərmək və bu vektorlarla aparılan həndəsi əməliyyatı kompleks ədələrdə cəbri əməliyyatla əvəz etməkdən  
 Vektorların parametrlərini dəqiqlik təyin etməkdən

258 Nə üçün sinusoidal dəyişən cərəyan dövrəsinin simvolik metodla hesablanması daha məqsədə uyğundur?

- Zaman dioqramı simvolik metodla müqayisədə daha sadədir  
 Hesablamada çoxlu sayıda kəmiyyətlərdən istifadə edilir  
 Kifayət qədər sadədir və dəqiqlik nəticə almaq mümkündür  
 Kifayət qədər sadədir və dəqiqlik nəticə almaq mümkün  
 Simvolik metoda nəzərən vektor dioqramı daha dəqikdir

259 Vektor dioqramını qurarkən onlar üçün nə seçilir?

- Vektorlar arasındakı fərqi  
 Vektorların OX oxuna proyeysi  
 Vektorların faza müstəvisində vəziyyəti  
 Müəyyən ölçüt  
 Vektorların OY oxuna proyeysi

260 Eyni tezlikli sinusoidal kəmiyyətləri təsvir edən vektorlar çoxluğununa nə deyilir?

- Qeyrixətti elementlərin hesablanması
- Üçölçülü koordinat sistemi
- Zaman diaqramı
- Vektor diaqramı
- Analitik hesablama üsulu

261 Sinusoidal kəmiyyətin hansı qiymətinə uyğun vektor dioqramını qurmaq olar?

- Vektorların uzunluğunu
- Ani qiymətinə uyğun vektorları
- Orta qiymətinə uyğun vektorları
- Təsiredici qiymətinə uyğun vektorları
- Vektorların formasına

262 Vektor dioqramı qurmaq üçün nələri nəzərə almaq lazımdır?

- Vektorun hansı kəmiyyəti təsvir etməsini
- Vektorla göstərilən kəmiyyətin istiqamətini
- Vektorun təsvir etdiyi kəmiyyətin qiymətini
- Vektorlar arasındaki faza sürüşməsinə
- Vektorla göstərilən kəmiyyətin forma əmsalını

263 Fırlanan vektorun dönmə bucağı nəyə nəzərən hesablanır?

- OY – oxuna proseksiyasına nəzərən
- OY – oxuna nəzərən
- Koordinat başlangıcına nəzərən
- OX oxuna nəzərən
- Koordinat başlangıcından sola doğru

264 Fırlanan vektorun müsbət istiqaməti necə götürülür?

- Saat əqrəbinin firlanma istiqamətində
- Saat əqrəbinin firlanma istiqaməti ilə 30 dərəcə faza sürüşməsində
- Vektorun firlanmasının iki bucaq sürəti qədər
- Vektorun firlanma bucağına bərabər
- Saat əqrəbinin firlanma istiqamətinin əksinə

265 Elektrik dövrəsindəki elektrik kəmiyyətlərini təsvir etmək üçün nələrdən istifadə edilir?

- Kəmiyyətin xarakterindən
- Kəmiyyətlər arasındaki faza sürüşməsindən
- Kəmiyyətlərin ani qiymətlərindən
- Zaman qrafikindən və vektor dioqramından
- Kəmiyyətlərin qiymət və istiqamətindən

266 Aktiv – tutum parametrləri ardıcıl birləşdirilmiş dəyişən cərəyan dövrəsindən axan cərəyan nəyə bərabərdir?



267 Aktiv – tutum müqaviməti ardıcıl birləşdirilmiş dəyişən cərəyan dövrəsinin tam müqaviməti nəyə bərabərdir?



268 Birfazalı dəyişən cərəyan dövrəsində aktiv enerji necə təyin olunur?



269 Gərginliyin başlangıç fazası 30 dərəcə və amplitud qiyməti  $3/2$  olarsa gərginliyin ani qiymətinin ifadəsi necə olar?

270 Aşağıdakilerden hangisi, induktiv və tutum müqaviməti dəyişən cərəyan dövrəsində aktiv güc nəyə bərabərdir?

- P=U/I sin φ
- P=U/I cos φ
- P=U/L/I ctg φ
- P=U/I tg φ

271 Elementləri ardıcıl birləşdirilmiş dəyişən dövrə üçün OM qanununun ifadəsi necədir?

- 

272 Aktiv, induktiv və tutum parametrləri ardıcıl birləşdirilmiş dəyişən cərəyan dövrəsində tam güc nəyə bərabərdir?

- 

273 Aktiv, induktiv parametrləri ardıcıl birləşdirilmiş dövrədə tam müqavimət nəyə bərabərdir?

- 

274 Aktiv, induktiv və tutum parametrləri ardıcıl birləşdirilmiş dəyişən cərəyan dövrəsində faza bucağı nəyə bərabərdir?

- 

275 Aktiv, induktiv və tutum parametrləri ardıcıl birləşdirilmiş dəyişən cərəyan dövrəsində tam müqavimət nəyə bərabərdir?

- 

276

- Ordinat oxundan sağda
- Obsis oxundan solda
- Mənfi tərəfdə
- Faza sürüşməsi olmur
- Müsbət tərəfdə

277 Aktiv induktiv və tutum müqavimətləri ardıcıl birləşdirilmiş dövrənin cərəyanı nəyə bərabərdir?

- 

278 RL və C parametrləri ardıcıl birləşdirilmiş dövrədə  $i(t)$  funksiyasını tapmaq üçün nələri bilmək lazımdır?

- reaktiv gərginliklər arasındaki faza sürüşmə bucağını φ
- cərəyanın amplitudasını  $I_m$  və cərəyanla gərginlik arasındaki faza bucağını φ
- cərəyanın ani qiymətini i
- cərəyanın orta qiymətini lor
- cərəyanın təsiredici qiymətini

279 RL və C parametrləri ardıcıl birləşdirilmiş dövrədən axan cərəyanın tutum müqavimətində yaratdığı gərginlik düşgüsü nəyə bərabərdir?

- 

280 RL və C parametrləri ardıcıl birləşdirilmiş dövrədən axan cərəyanın induktiv müqavimətdə yaratdığı gərginlik düşgüsü nəyə bərabərdir?

- 

281 Aktiv, induktiv və tutum müqavimətləri ardıcıl birləşdirilmiş dövrədə axan cərəyanın aktiv müqavimətdə yaratdığı gərginlik düşgüsü nəyə bərabərdir?

- 

282 Kondensatorun elektrik sahəsində toplanan maksimum enerji nəyə bərabərdir?

- 

283 Reaktiv müqaviməti dövrədə güc əmsali nəyə bərabərdir?

- cos>1

- cos $\varphi$ <1
- cos $\varphi$ >2
- cos $\varphi$ =0
- cos $\varphi$ >0

284 Tutumlu dəyişən cərəyan dövrəsində reaktiv güc nəyə bərabərdir?

285 Tutumlu dəyişən cərəyan dövrəsində maksimum güc nəyə bərabərdir?

286 Tutum müqaviməti hansı hərflə işarə edilir

- XCl
- Xc
- Xc+1
- Xc - Xl
- Xl-1

287 Tutumlu dəyişən cərəyan dövrəsində cərəyanın ifadəsi necədir?

288 Kondensatorda toplanan yük nəyə bərabərdir?

289 İnduktiv müqavimətli dəyişən cərəyan dövrəsində induktiv cərəyan necə ifadə edilir?

290 İnduktiv müqavimətli dəyişən cərəyan dövrəsində cərəyanın qiyməti nəyə bərabərdir?

Gərginliyin  $\omega L$  U hasilinə

Gərginliyin kvadratının  $\omega L$  - e nisbətinə

Gərginliyin  $\omega L$  - e nisbətinə

291 Reaktiv güc necə təyin olunur?

292 İnduktiv müqavimətli dövrədə ani gücün ifadəsi necədir?

293 İnduktiv müqavimətli dövrədə reaktiv gücün ifadəsi necədir?

294 İnduktivli dövrədə cərəyanın təsiredici qiymətinin ifadəsi necədir?

295 İnduktivli dövrədə cərəyanın amplitud qiyməti nəyə bərabərdir?

296

- $\omega L$  - kəmiyyəti cərəyanda gərgimliyin bucaq sürüşməsini göstərir
- $\omega L$  - kəmiyyətinin aktiv xarakterli olduğunu göstərir
- $\omega L$  - tutum müqaviməti olduğunu göstərir
- $\omega L$  - kəmiyyətinin müqavimət ölçüsünə malik olduğunu göstərir
- Reaktiv gücün toplananı olduğunu göstərir

297 İnduktiv müqavimət nəyə bərabərdir?

298 Aktiv müqavimətli dövrədə aktiv güc nəyə bərabərdir?

299 Aktiv müqavimətli dövrədə sinusoidal gərginlik və cərəyanın təsireddi qiymətləri arasındaki əlaqəni OM qanuna görə necə yazmaq olar?

300 Aktiv müqavimətli dövrədən axan cərəyanın ani qiyməti nəyə bərabərdir?

301 Aktiv müqavimətli cərəyanın ani qiymətinin ifadəsi necədir?

302 Aktiv müqavimətli gərginlik düşgüsü nəyə bərabərdir?

303 Ampermetrin dolağının müqavimətinin kiçik olması üçün onun dolağı necə hazırlanır?

- ampermetrin dolağı uzun nazik mis məftildən hazırlanır
- ampermetrin dolağı ardıcıl yerləşdirilmiş bir neçə dolaqdan ibarət hazırlanır
- ampermetrin dolağı çox nazik uzun məftildən hazırlanır
- ampermetrin dolağı az sarğılı və nisbətən qalın mis məftildən hazırlanır
- ampermetrin dolağı paralel yerləşdirilmiş bir neçə dolaqdan ibarət hazırlanır

304 Elektrik dövrələrində cərəyanı ölçmək üçün istifadə olunan ampermetrin tələb etdiyi gücü azaltmaq üçün nə etmək lazımdır?

- ampermetrin dolağını çox nazik uzun və böyük müqaviməli naqıldən hazırlamaq lazımdır
- ampermetrin dolağına ardıcıl əlavə dolaq qoşmaq lazımdır
- ampermetrin dolağının müqaviməti böyük olmalıdır
- ampermetrin dolağının müqaviməti kifayət qədər kiçik olmalıdır
- ampermetrin dolağına paralel dolaq qoşmaq lazımdır

305 Elektromaqnit sistemi cihazlarda xarici maqnit sahəsinin təsirini azaltmaq üçün nə etmək lazımdır?

- cihazın dövrəsinə əlavə elektromaqnit dolağı qoşulmalıdır
- dəyişən cərəyan mənbəyindən istifadə etmək lazımdır
- sabit cərəyan mənbəyindən istifadə etmək lazımdır
- Cihazı polad gövdədə yerləşdirərək ekranlaşdırmaq lazımdır
- sabit maqnidən istifadə etmək lazımdır

306 Elektromaqnit sistemi cihazlarda ümumi fırladıcı moment xarici maqnit sahəsindən asılı olmayıb, yalnız dövrədən keçən cərəyandan asılı olan cihazlar necə adlanır?

- qeyri-həssas cihazlar
- həssas cihazlar
- induksion cihazlar
- astatik cihazlar
- qeyri-xətti şkalalı cihazlar

307 Elektromaqnit sistemi elektrik ölçü cihazlarında dəmir çubuğu sarğacın daxilinə çəkən qüvvə ( $F$ ) hansı kəmiyyətlərdən asılıdır?

- dolaqdakı cərəyan və gərginlikdən
- yalnız dolaqdan keçən cərəyan şiddətindən
- Dolaqdan keçən cərəyan ( $J$ ) və çubuğun özündəki maqnit induksiyasından
- dolağın uclarındaki gərginlikdən
- nüvənin maqnit induksiyasından

308

- 

309

-

310 E.h.q. aşağıdakı kimi olarsa, onlar arasında faza sürüşmə bucağını təyin etdin.  $\varphi_e = ?$

- $\pi/10$
- $\pi/6$
- $\pi/8$
- $\pi/4$
- $\pi/5$

311

- reaktiv
- aktiv-tutum
- tutum
- induktiv
- aktiv

312  $\varphi=30^\circ$ ,  $J=370A$  olduqda aktiv cərəyanı təyin edin

- 370
- 185
- $185\sqrt{2}$
- $185\sqrt{3}$
- 0

313 Tutum  $20 \text{ m}\mu\text{F}$  olan kondensatorun tutum müqaviməti nə qədər olar? ( $f=10^3\text{Hz}$ )

- 1000 Om
- 200 Om
- 1256 Om
- $\approx 8 \text{ Om}$
- 5 Om

314  $L=10^{-3} \text{ Hn}$  olduqda induktiv müqaviməti hesablayın ( $f=10^3\text{Hz}$ ).

- 100 Om
- 0,16 Om
- 3 Om
- 6,28 Om
- 10 Om

315 Dəyişən cərəyan dövrəsində yalnız induktiv müqavimət varsa, cərəyan rəqsleri gərginlik rəqslerindən fazaca

- $0^\circ$  geri qalır
- $180^\circ$  geri qalır
- $90^\circ$  qabaqlayır
- $90^\circ$  geri qalır
- $180^\circ$  qabaqlayır

316 Dəyişən cərəyan dövrəsində yalnız induktiv müqavimət varsa, gərginlik rəqsleri cərəyan rəqslerindən fazaca

- $0^\circ$  geri qalır
- $180^\circ$  geri qalır
- $90^\circ$  qabaqlayır
- $90^\circ$  geri qalır
- $180^\circ$  qabaqlayır

317 Dəyişən cərəyan dövrəsində cərəyan şiddəti və gərginlik rəqsleri fazaca üst-üstə düşür. Dövrədə hansı müqavimət təsir edir?

- həm aktiv, həm də induktiv müqavimətlər
- yalnız aktiv müqavimət
- yalnız induktiv müqavimət
- yalnız tutum müqaviməti
- həm aktiv, həm də tutum müqavimətləri

318 Güc əmsalı nəyi göstərir?

- ümumi gücün qiymətcə aktiv gücə bərabər olduğunu
- aktiv gücün ümumi gücdən nə qədər çox olduğunu
- ümumi gücün hansı hissəsinin reaktiv gücə çevrildiyini
- generatorun hasil etdiyi ümumi gücün hansı hissəsinin aktiv gücə çevrildiyini
- reaktiv gücün ümumi gücdən nə qədər kiçik olduğunu

319 Aktiv, induktiv və tutum müqavimətləri paralel birləşdirilmiş dövrədə işlədicilərdəki gərginlik nəyə bərabərdir?

- Mənbəyin gərginliyindən induktiv müqavimətdəki gərginlik düşgüsü qədər azdır
- Mənbəyin gərginliyindən  $\pi/2$  qədər azdır
- Mənbəyin gərginliyindən  $\pi/2$  qədər çoxdur
- Mənbəyin gərginliyinə
- Mənbəyin gərginliyindən aktiv müqavimətdəki gərginlik düşgüsü qədər çoxdur

320 Güc əmsalını necə artırmaq olar?

- reaktiv güc sərfini azaltmaqla
- dövrəni qısa qapamaqla
- reaktiv güc sərfini artırmaqla
- aktiv güc sərfini azaltmaqla
- tutum güc sərfini artırmaqla

321 İşlədiciləri ardıcıl birləşdirilmiş dövrədə hansı halda dövrə aktiv xarakterli olur?

- induktiv müqavimət tutum müqavimətindən kiçik olduqda
- induktiv müqavimət tutum müqavimətindən böyük olduqda
- induktiv müqavimət tutum müqavimətinə bərabər olduqda
- induktiv müqavimət tutum müqavimətindən üç dəfə çox olduqda
- induktiv müqavimətin iki misli tutum müqavimətinə bərabər olduqda

322 Güc əmsalı necə təyin olunur?

- aktiv gücün tam gücə nisbəti ilə
- tam gücün aktiv gücə nisbəti ilə
- reaktiv gücün tam gücə hasili ilə
- reaktiv gücün tam gücə olan nisbəti ilə
- tam gücün aktiv gücə hasili ilə

323 Gərginlikdən üçbucağın hipotenuzu nəyi göstərir?

- tam gərginliyi
- tutum gərginliyi
- induktiv gərginliyi
- reaktiv gərginliyi
- aktiv gərginliyi

324 Hansı halda dövrə induktiv xarakterli olar?

- cərəyan fazaca gərginliyi qabaqlayarsa
- cərəyan və gərginlik  $120^\circ$  bucaq sürüşməsində olarsa

- cərəyan və gərginlik əks fazada olarsa
- cərəyan və gərginlik fazaca eyni olarsa
- cərəyan fazaca gərginlikdən geri qalarsa

325 Aktiv, induktiv və tutum müqavimətləri ardıcıl birləşmiş dövrədə reaktiv müqavimət nəyə bərabərdir?

- induktiv müqavimətlə tutum müqavimətinin üç mislinə
- induktiv müqavimətlə tutum müqavimətinin fərqinə
- induktiv müqavimətlə tutum müqavimətinin iki mislinə
- induktiv müqavimətlə tutum müqavimətinin hasilinə
- induktiv müqavimətlə tutum müqavimətinin cəmininə

326 İnduktiv müqaviməli dəyişən cərəyan dövrəsində cərəyanla gərginlik arasında faza sürüşməsi necə olur?

- cərəyanla gərginlik  $180^\circ$  faza sürüşməsində olur
- cərəyan gərginlikdən  $90^\circ$  geri qalır
- cərəyan gərginliyi  $30^\circ$  qabaqlayır
- cərəyanla gərginlik fazaca üst-üstə düşür
- cərəyan gərginliyi  $90^\circ$  qabaqlayır

327 Aktiv müqaviməti dəyişən cərəyan dövrəsində cərəyanla gərginlik arasında faza sürüşməsi necə olur?

- cərəyan gərginliyi  $180^\circ$  qabaqlayır
- gərginlik cərəyanı  $90^\circ$  qabaqlayır
- gərginlik cərəyanla fazaca üst-üstə düşür
- cərəyan gərginliyi  $90^\circ$  qabaqlayır
- cərəyan gərginliyi  $120^\circ$  qabaqlayır

328 Aktiv tutum müqaviməli ardıcıl birləşdirilmiş dövrədə faza sürüşmə bucağı nəyə bərabərdir?



329 Sıfır xətsiz (neytral xətsiz) üçfazalı cərəyan dövrələrində naqillərin sayı neçədir?

- 3
- 6
- 7
- 5
- 4

330 Ulduz sxemi üzrə birləşmiş üçfazalı cərəyan dövrələrində qeyri-simmetrik yük olduqda nə baş verir?

- sıfır xəttində cərəyan yaranmasına səbəb olur
- sıfır xəttinin gərginliyi artır
- faza gərginliklərini artırır
- faza gərginliklərini azaldır
- sıfır xəttinin müqavimətini artırır

331 Üçfazalı sistem ulduz birləşdirildikdə xətt gərginliyi nəyə əsasən təyin olunur?



332 Ulduz birləşdirilmiş üçfazalı sistem simmetrik yükləndikdə işlədicilərin aktiv gücü nəyə bərabərdir?



333 Ulduz birləşmə nə üçün sənaye əhəmiyyətlidir?

- Faza gərginliyinin xətt gərginliyindən böyük olmasına görə
- İki cür gərginlik almaq mümkün olduğuna görə
- Generator dolaqlarındakı gərginliklər arasında faza sürüşməsi alındığına görə
- Faza gərginliklərinin biri – birindən fərqinə görə

- İşlədicişlərin fazalarında böyük gərginlik düşgüsü olmanın mümkün olmasına görə

334 Üçfazalı sistemin gücü generator dolaqlarının birləşmə növündən asılıdır mı?

- Asılı deyil
- Az asılıdır
- 50 dərəcə asılıdır
- 25 dərəcə asılıdır
- Asılıdır

335 Üçfazalı sistem almaq üçün enerji mənbəyi və işlədicişlərin fazalarını necə birləşdirmək olar?

- Üçbucaq – ulduz və üçbucaq
- Ulduz – ulduz, ulduz – üçbucaq, üçbucaq – üçbucaq, üçbucaq – ulduz
- Ulduz – ulduz və üçbucaq
- Ulduz – üçbucaq və ulduz
- Üçbucaq və üçbucaq

336 Üçfazalı sistemin ulduz birləşdirilməsindən hansı gərginliklər vardır?

- 220 və 420
- 220 və 380
- 220 və 360
- 220 və 310
- 220 və 640

337 Rotorun nüvəsi hansı xassəyə malik olmalıdır?

- İşıq vermə
- Maqnitlənmə
- Elektriklənmə
- Istilik vermə
- Maqnit keçiricili

338 Üçfazalı generatorda faza cərəyanı haradan keçir?

- Rotorun nüvəsindən
- Rotor dolaqlarından
- Rotordan
- Faza xəttindən
- Statordan

339 Simmetrik üçfazalı sistemdə e.h.q – ri biri – birndən nəyə görə fərqlənir?

- Amplitudalarına
- Güclərinə
- Periodlarına
- Fazasına
- Tezliklərinə

340 Ulduz birləşməsi üçfazalı sistemin aktiv gücü nəyə bərabərdir?

- $P=4/P_f$
- $P=2P_f$
- $P=1/2P_f$
- $P=3P_f$
- $P=3/P_f$

341 Qeyri – bərabər yüklenmə zamanı neytral xətdəki cərəyan nəyə bərabərdir?

342 Həsi halda dörd məftilli ulduz birləşməsində neytral xətdə cərəyan olur?

- Fazalarda induktiv müqavimət çox olduqda
- Faza qeyri-simetrik yüklənmədə
- Fazalar aktiv müqavimətli olduqda
- Fazalardan biri açıldıqda
- Faza simmetrik yüklənmədə

343 Ulduz birləşməsi üçfazalı sistem simmetrik olduqda cərəyanların cəmi nəyə bərabərdir?

- 

344 Xətt gərginliyi ilə faza gərginliyi arasındaki bucaq sürüşməsi neçə dərəcədir?

- 90 dərəcə
- 50 dərəcə
- 40 dərəcə
- 30 dərəcə
- 60 dərəcə

345 Dəqiqlidə 200 dəfə fırlanan rotoru olan generatorun tezliyi nə qədərdir?

- 500 Hz
- 100 Hz
- 75 Hz
- 50 Hz
- 150 Hz

346 Ulduz birləşmədə xətt cərəyanları ilə faza cərəyanları arasında əlaqə necədir?

- Xətt cərəyanı faza cərəyanından üç dəfə kiçikdir
- Xətt cərəyanı faza cərəyanından kiçikdir
- Xətt cərəyanı faza cərəyanından böyükdir
- Xətt cərəyanı faza cərəyanına bərabərdir
- Xətt cərəyanı faza cərəyanından iki dəfə böyükdir

347 Neçə növ ulduz birləşməsi vardır?

- İki və yeddi məftilli
- İki və beş məftilli
- Bir və iki məftilli
- Üç və dörd məftilli
- Beş və altı məftilli

348 Hansı halda bir vattmetrlə üçfazalı sistemin gücünü ölçmək olar?

- Fazalar nominaldan artıq yükləndikdə
- Fazalar qeyri-simetrik yükləndikdə
- Fazalar nominal yükləndikdə
- Fazalar simmetrik yükləndikdə
- Fazalar optimal yükləndikdə

349 Ulduz birləşmədə faza xətti ilə neytral xətt arasında qalan gərginlik necə adlanır?

- Tutum gərginliyi
- Xətt gərginliyi
- Nominal gərginlik
- Faza gərginliyi
- İnduktiv gərginlik

350 Simmetrik yüklenmiş üçfazalı sistemin gücü nəyə bərabərdir?

- Birfazanın gücünün üçdə birinə
- Birfazanın gücünün yarısına
- Birfazanın gücünün iki mislinə
- Birfazanın gücünün üç mislinə
- Birfazanın gücünün dörddə birinə

351 Hansı halda üçfazalı sistem ulduz birləşdirildikdə üç məftildən istifadə edilir?

- Stator dolaqları qarşıq birləşdirildikdə
- Stator dolaqları ardıcıl birləşdirildikdə
- Qeyri-simmetrik yüklenmədə
- Simmetrik yüklenmədə
- Stator dolaqları paralel birləşdirildikdə

352 Üçfazalı sistem ulduz birləşdiriliidikdə xətt və faza gərginlikləri arasında əlaqə necədir?

353 Üçfazalı sistem hansı halda simmetrik yüklenmiş olur?

- A fazasının müqaviməti daha böyük olduqda
- Fazaların müqavimətləri müxtəlif olduqda
- Fazaların tutum müqavimətləri bərabər olduqda
- Fazaların induktiv müqavimətləri bərabər olduqda
- Fazaların aktiv müqavimətləri bərabər olduqda

354 Üçfazalı generatorda maqnit selini gücləndirmək üçün rotora qoşulmuş dolaq necə adlanır?

- Maqnitsizləşdirmə
- Maqnitləndirmə
- Gücləndirmək
- Təsirlənmə
- Neytrallaşdırma

355 Üçfazalı sistemdə fazalar bir – birinə nəzərən neçə period fərqlənir?

- Üç period
- Bir period
- İki-dəbir period
- Üçdəbir period
- İki period

356 Üçfazalı sistemin birləşdirilməsi nədədir?

- Mənbədən az enerji tələb olmasından
- Üçfazalı qurğuların mürəkkəbliyindən
- İqtisadi cəhətdən əlverişli olmasından
- İki müxtəlif qiymətli gərginlik almağın mümkün olmasına
- Qeyri-simmetrik yüklenmənin mümkün olmasına

357 Üçfazalı sistemdə xətt gərginliklərinin vektorial cəmi nəyə bərabərdir?

358 Xətt gərginliyinin təsireddi qiyməti nəyə bərabərdir?

- Uyğun faza gərginliklərinin hasilinə
- Uyğun faza gərginliyinin fərqinə
- Uyğun faza gərginliklərinin iki mislinə
- Uyğun faza gərginliklərinin kvadratına

- Uyğun faza gərginliklərinin cəminə

359 Nə üçün qeyri simmetrik yüklənmiş üç fazalı sistemdə faza cərəyanları müxtəlifdir?

- A fazasının müqaviməti digər fazalardakı müqavimətlərin hasilinə bərabərdir
- faza müqaviməti mənbəyin daxili müqavimətinə bərabərdir
- çünki işlədicinin faza müqaviməti müxtəlifdir
- faza müqavimətlərinin cəbri cəmi mənbənin daxili müqavimətindən çox-çox kiçikdir
- faza müqavimətləri biri-birinə bərabərdir

360 Neytral xətdəki cərəyan nəyə bərabərdir?

- fazalardakı cərəyanların hasilinin üç mislinə
- fazalardakı cərəyanların hasilinə
- fazalardakı cərəyanların fərqinə
- hər fazadakı cərəyanların həndəsi cəminə
- fazalardakı cərəyanların cəminin kvadratına

361 Əlaqəsiz üçfazalı sistem nəyə deyilir?

- generator dolaqları işlədici ilə qarşıq qoşulduqda
- generator dolaqları biri-biri ilə ardıcıl qoşulduqda
- generatorun iki fazası bir fazalı işlədici üçün qida mənbəyi olduqda
- generatorun hər bir fazası, birləşməli işlədici üçün qida mənbəyi olduqda
- generator dolaqları öz aralarında paralel qoşulduqda

362 Ulduz birləşmiş sxemdə cərəyan necə axacaq?

- generatordan dəyişən, işlədilərdən isə sabit cərəyan axacaq
- generator və işlədilərin faza naqillərindən
- generator dolaqlarının və işlədilərin xətt naqillərindən
- generator dolaqlarının xətt, işlədiciinin isə faza naqillərindən
- generatorun və işlədilərin xətt naqillərindən

363 Gərginliyin vektor diaqramında faza və xətt gərginliklərinin vektorları nə əmələ gətirir.

- faza gərginliklərinin vektorları trapes, xətt gərginliklərinin vektorları isə ulduz əmələ gətirir
- faza gərginliklərinin vektorları düz xətt, xətt gərginliklərinin vektorları isə düzbucaqlı əmələ gətirir
- faza gərginliklərinin vektorları kvadrat, xətt gərginliklərinin vektorları isə trapes əmələ gətirir
- faza gərginliklərinin vektorları ulduz, xətt gərginliklərinin vektorları isə qapalı üçbucaq əmələ gətirir
- faza gərginliklərinin vektorları üçbucaq, xətt gərginliklərinin vektorları isə paraleiped əmələ gətirir

364 İşlədiciinin fazalarındaki gərginlik düşgüsünün müsbət istiqaməti ilə fazadakı cərəyanın istiqaməti necə olur?

- gərginlik düşgüsünün müsbət istiqaməti, cərəyanın müsbət istiqaməti 90 dərəcə fərqlidir.
- gərginlik düşgüsünün müsbət istiqaməti, cərəyanın müsbət istiqaməti ilə əks fazadadır
- gərginlik düşgüsünün müsbət istiqaməti, cərəyanın müsbət istiqaməti ilə 30 dərəcə faza sürüşməsindədir
- gərginlik düşgüsünün müsbət istiqaməti, cərəyanın müsbət istiqaməti ilə üst-üstə düşür.
- gərginlik düşgüsünün müsbət istiqaməti, cərəyanın müsbət istiqaməti 45 dərəcə faza sürüşməsi qədərdir

365 Fazalarda cərəyanın istiqaməti necə olur?

- cərəyanın mənfi istiqaməti ehq-nin mənfi istiqamətindən 30 dərəcə fərqlənir
- cərəyanın istiqaməti ehq-dən 90 dərəcə fərqlənir
- cərəyanın istiqaməti ehq-nin əksinədir
- cərəyanın istiqaməti ehq-nin müsbət istiqaməti ilə eynidir
- cərəyanın mənfi maksimum qiyməti ehq-nin üçdə biri qədərdir

366 3) Xətt gərginliyi nəyə əsasən təyin olunur?

- Fazalardakı e.h.q – nin qiymətlərinə əsasən
- Fazaya induksiyalanan e.h.q – nə əsasən
- Məlum faza cərəyanına əsasən
- Məlum faza gərginliyinə əsasən
- Fazalardakı cərəyanların bucaq sürüşməsinə əsasən

368 Gərginliklərin indeksində birinci və ikinci indeks nəyi göstərir?

- Birinci koordinat sisteminin başlanğıcını, ikinci obsis oxunun boyunu
- Birinci vektorun başlanğıc nöqtəsini, ikinci onun sonunu
- Birinci müsbət qəbul edilmiş istiqamətin sonunu, ikinci isə başlanğıcını
- Birinci müsbət qəbul edilmiş istiqamətin başlanğıcını, ikinci isə sonunu
- Birinci koordinat sisteminin başlanğıcını, ikinci ordinat oxunun uzunluğunu

369 Xətt gərginlikləri necə işarə edilir?

- Uld , Uel , Ule
- Uad , Ubl , Ula
- Uba , Ucb, Uac
- Uab , Ubc , Uca
- Uda , Ulb, Ual

370 Üç fazalı sistemdə xətt gərginliyi nəyə deyilir?

- Mənbənin iki sıxacı arasında qalan gərginliyə
- Bir xətt naqili və bir faza naqili arasında qalan gərginliyə
- İki faza məftili arasında qalan gərginliyə
- İki xətt naqili arasında qalan gərginliyə
- Mənbə ilə faza naqili arasında qalan gərginliyə

371 Generator və işlədicinin fazalarındaki gərginliyin müsbət istiqaməti necə qəbul edilmişdir?

- Neytral nöqtədən generatorun dolağına doğru
- İşlədicidən mənbəyə doğru
- Fazanın sonundan başlanğıcına doğru
- Fazanın başlanğıcından sonuna doğru
- İşlədicidən neytral xəttə doğru

372 Faza gərginliyi hansı həriflə işarə edilir?

- Ur
- Uf
- Uc
- Ul
- Ui

373 Faza gərginliyi nəyə deyilir?

- İşlədicilərin fazaları arasındaki gərginliyə
- Fazanın sonları arasındaki gərginliyə
- Fazanın başlanğıcları arasındaki gərginliyə
- Fazanın başlanğıc və sonu arasındaki gərginliyə
- Generator dolaqlarındaki gərginliyə

374 Xətt naqili nəyə deyilir?

- İşlədicilərin başlanğıclarını birləşdirən naqılə

- İşlədicinin fazalarının sonlarını birləşdirən naqılıə
- Generator dolaqlarının sonlarını birləşdirən naqılıə
- Generator və işlədicinin fazalarının başlangıcılarını birləşdirən naqılıə
- Generator dolaqlarının başlangıcılarını birləşdirən naqılıə

375 Üçfazalı generator dolaqlarının sonlarını və işlədilərin fazalarının sonlarını birləşdirən xəttə nə deyilir?

- Mənbə ilə işlədicinin sonunu birləşdirən xətt faza xətti adlanır
- N və n nöqtələrinə başlangıç, bu nöqtələri birləşdirən xəttə isə faza xətti deyilir
- N və n nöqtələrinə neytral, bu nöqtələri birləşdirən xəttə isə neytral xətt deyilir
- n nöqtəsi ilə mənbəni birləşdirən xəttə xətt naqılı deyilir
- Generator dolaqlarının öz aralarında paralel birləşdirilməsinə xətt naqilləri deyilir

376 Üçfazalı sistemdə ulduz birləşdirilməsi nəyə deyilir?

- Üçfazalı generatorun dolaqlarından birini şəbəkədən açdıqda alınan birləşməyə
- Generator dolaqlarını öz aralarında paralel birləşdiridikdə alınan birləşməyə
- Üçfazalı generatorun faza dolaqlarından ikisini ardıcıl üçüncüsünü onlara paralel birləşdiridikdə alınan birləşməyə
- Üçfazalı generatorun faza dolaqlarının başlangıç və ya sonlarını bir nöqtədə birləşdirib, sərbəst qalan ucları isə xətt məftillərinə birləşdiridikdə alınan birləşməyə
- Üçfazalı generatorun dolaqlarından birini neytral xətlə birləşdiridikdə alınan birləşməyə

377 Generator dolaqları biri-birinə nəzərən neçə dərəcə bucaq altında yerləşdirilmişdir

- 210 dərəcə
- 150 dərəcə
- 140 dərəcə
- 120 dərəcə
- 170 dərəcə

378 Üçfazalı sistemi almaq üçün generatorun dolaqlarını və işlədilərin fazalarını necə birləşdirmək olar?

- Qısa – qapanmış
- Paralel
- Ardıcıl
- Ulduz və üçbucaq
- Qarışık

379 Əgər dolaqların müqavimətləri nəzərə alınmazsa C fazasında gərginlik nəyə bərabərdir?



380 Əgər dolaqların müqavimətləri nəzərə alınmazsa B fazasında gərginlik nəyə bərabərdir?



381 Əgər dolaqların müqavimətləri nəzərə alınmazsa A fazasında gərginlik nəyə bərabərdir?



382 Qeyri-simmetrik yüklənmədə fazaların müqavimətlərinin qiymətləri necədir?



383 Üçfazalı sistemdə faza dolaqlarının sonları hansı həriflərlə işarə edilir?

- Z M N
- G D E
- X G D
- X Y Z
- N M P

384 Üçfazalı sistemdə faza dolaqlarının başlangıcıları hansı həriflərlə işarə edilir?

- N M J
- E K M
- A D E
- A B C
- O E D

385 Üçfazalı generator birfazalı generatordan nə ilə fərqlənir?

- Rotorun digər dolağı dəyişən cərəyan mənbəyinə qoşulur
- Rotorda da iki dolaq yerləşdirilir
- Statorda iki müstəqil sarğı yerləşdirilir
- Statorda bir sarğı əvəzinə üç müstəqil sarğı yerləşdirilir
- Stator dolaqları ilə rotor dolaqları qısa qapanır

386 Üçfazalı cərəyan nə ilə hasil edilir?

- Birfazalı transformatorla
- Üçfazalı mühərriklə
- Birfazalı generatorlarla
- Üçfazalı generatorlarla
- Sabit cərəyan maşını ilə

387 Üçfazalı sistem hansı elektrotexniki avadanlıqların istehsalına imkan verir?

- Elektrik ölçü cihazları
- Peçlər, közərmə lampaları
- Qızdırıcı cihazlar
- Elektrik mühərrikləri, generatorlar, transformatorlar və s.
- Hava təmizləyiciləri

388 Üçfazalı sistemdən hansı məqsədlə istifadə edilir?

- Birfazalı asinxron mühərrikini işə salmaq üçün
- Elektrik enerjisini uzaq məsafəyə vermək üçün
- Asinxron generatorunu birfazalı şəbəkəyə qoşmaq üçün
- Elektrik enerjisini mexaniki enerjiyə çevirmək üçün
- Birfazalı işlədici ləri elektrik enerjisi ilə təmin etmək üçün

389 Simmetrik üçfazalı sistemdə e.h.q – i biri – birindən nə ilə fərqlənir?

- Amplitudasına
- Tezliyinə
- Perioduna
- Fazasına
- Gücünə

390 Əgər hər üç e.h.q qiymətcə bərabər və biri – birinə nəzərən 120 dərəcə bucaq sürüşməsində olarsa sistem necə adlanır?

- Neytral xətti olmayan üçfazalı sistem
- Fazaları qeyribərabər yüksəlnmiş üçfazalı sistem
- Qeyri-simmetrik
- Simmetrik
- Fazalarından biri açılmış üçfazalı sistem

391 Üçfazalı cərəyanı nə hasil edir?

- induktiv sarğacla
- birfazalı mühərrik

- birfazalı generator
- üçfazalı generator
- transformatorla

392 Praktikada ən çox neçə fazalı sistemdən istifadə edilir?

- yeddifazalı
- dördfazalı
- ikifazalı
- üçfazalı
- beşfazalı

393 Fazalarının sayına görə çoxfazalı sistemlər neçə fazalı olur?

- İkifazalı və səkkizfazalı
- İkifazalı və beşfazalı
- Üçfazalı və dördfazalı
- Üçfazalı və altıfazalı
- Birfazalı və ikifazalı

394 Çoxfazalı dörənin ayrı – ayrı hissələrinə nə deyilir?

- Çoxfazalı sistemin fazaları arasındaki faza sürüşməsi
- Çoxfazalı sistemin aktiv gücü
- Çoxfazalı sistemin e.h.q – si
- Çoxfazalı sistemin fazaları
- Çoxfazalı sistemin reaktiv gücü

395 Üçfazalı sistem nəyə deyilir?

- Üç müxtəlif güclü e.h.q – li mənbələrin cəminə
- Biri-birinə nəzərən müxtəlif bucaq sürüşməsində olan müxtəlif amplitudalı iki e.h.q sisteminə
- Biri-birinə nəzərən eyni bucaq sürüşməsində olan müxtəlif tezlikli iki e.h.q sisteminə
- Biri-birinə nəzərən faz sürüşməsinə malik olan eyni tezlikli və eyni amplitudalı üç sinusoidal e.h.q sisteminə
- Biri-birinə nəzərən müxtəlif bucaq sürüşməsində olan müxtəlif tezlikli və müxtəlif amplitudalı iki e.h.q sisteminə

396 Üçfazalı dəyişən cərəyan dövrələrinin üçbucaq birləşmədə faza və xətt gərginlikləri bir birindən neçə dəfə fərqlənir?

- altı dəfə
- üç dəfə
- iki dəfə
- bir- birinə bərabərdir
- beş dəfə

397 Dəqiqlidə 3000 dəfə firmanızın tezliyi nə qədər olar?

- 200 Hz
- 75 Hz
- 100 Hz
- 50 Hz
- 150 Hz

398 Nə vaxt üçfazalı sistemin ulduz birləşməsində üç məftildən istifadə edilir?

- paralel yüklenmədə
- qarışq yüklenmədə
- qeyri-simmetrik yüklenmədə
- simmetrik yüklenmədə

- ardıcıl yüklenmədə

399 Üçfazalı sistemdə C və B fazaları arasında faza sürüşməsi nə qədərdir?

- 180 dərəcə
- 60 dərəcə
- 90 dərəcə
- 120 dərəcə
- 130 dərəcə

400 Simmetrik üçfazalı elektrik sistemində güc necə hesablanır?

- 

401 Qeyri-bərabər yüklenmə halında dörd məftilli sistemin sıfır nöqtəsində cərəyan nəyə bərabərdir?

- 

402 Ulduz birləşmədə xətt cərəyanı ilə faza cərəyanı arasında əlaqə necədir?

- xətt cərəyanı faza cərəyanından iki dəfə kiçikdir
- xətt cərəyanı faza cərəyanından kiçikdir
- xətt cərəyanı faza cərəyanından böyükdir
- xətt cərəyanı faza cərəyanına bərabərdir
- xətt cərəyanı faza cərəyanının iki mislinə bərabərdir

403 Ulduz birləşmədə faza xətti arasındaki gərginlik necə adlanır?

- aktiv gərginlik
- nominal gərginlik
- faza gərginliyi
- xətt gərginliyi
- qeyri-xətti gərginlik

404 Üçfazalı sistem hansı halda simmetrik yüklenir?

- fazaların induktiv müqavimətləri bərabər olarsa
- fazaların tam müqavimətləri bərabər olarsa
- A fazasının müqaviməti daha böyük olarsa
- fazaların aktiv müqavimətləri bərabər olarsa
- fazaların tutum müqavimətləri bərabər olarsa

405 Aşağıdakı hesablama düsturlarından hansılar eynigüclüdür?

- I, II, III
- I, II, V
- I, II
- I, II, IV
- III, IV, V

406 Sxemdə közərmə lampaları ulduz birləşdirilmişdir və onların gücləri müxtəlifdir ( $P_1 \neq P_2 \neq P_3$ ). Bu cür yüklenmə necə adlanır?

- ulduz
- qeyri-simmetrik
- asinxron
- sinxron
- simmetrik

407 Aşağıdakı birləşmələrdən hansı dörd naqilli elektrik verilişi xətlərində eyni zamanda iki müxtəlif gərginlik almağa imkan verir?

- qarışq
- ardıcıl
- üçbucaq
- ulduz
- paralel

408 Kondensatorun elektrik sahəsində toplanan maksimum enerjinin ifadəsi necədir?

- 

409 Büyük cərəyan tələb olunduqda üçfazalı sistemin hansı birləşməsindən istifadə olunur?

- paralel
- ulduz və üçbucaq
- ulduz
- üçbucaq
- ardıcıl

410 Hansı halda üçfazalı sistemin ulduz birləşməsində üç məftildən istifadə edilir?

- paralel yüklenmədə
- qarışq yüklenmədə
- qeyri-simmetrik yüklenmədə
- simmetrik yüklenmədə
- ardıcıl yüklenmədə

411 Generatorda faza cərəyanı haradan keçir?

- rəbitə naqillərindən
- statordan
- rotordan
- faza xəttindən
- kollektordan

412 Hansı halda dörd məftilli ulduz birləşməsində neytral xətdə cərəyan olur?

- fazalardan biri açıldıqda
- fazada induktiv müqavimət çox olduqda
- simmetrik yüklenmədə
- qeyri-simmetrik yüklenmədə
- fazada aktiv müqavimət çox olduqda

413 Üçfazalı sistem simmetrik yüklenərsə, sistemin gücü nəyə bərabər olar?

- bir fazonın gücünün altı mislinə
- bir fazonın gücünün dörd mislinə
- bir fazonın gücünün iki mislinə
- bir fazonın gücünün üç mislinə
- bir fazonın gücünün yarısına

414 Hansı halda üçfazalı sistemin ulduz birləşməsində üç məftildən istifadə edilir?

- qarışq yüklenmədə
- ardıcıl yüklenmədə
- qeyri-simmetrik yüklenmədə
- simmetrik yüklenmədə
- paralel yüklenmədə

415 Ulduz birləşmədə xətt və faza cərəyanlı arasında əlaqə necədir?

-

416 Hansı növ ulduz birləşməsi vardır?

- altı və yeddi məftilli
- dörd və beş məftilli
- iki və üç məftilli
- üç və dörd məftilli
- beş və altı məftilli

417 Üçfazalı sistemin hansı növ birləşməsi vardır?

- paralel
- ulduz
- üçbucaq
- ulduz və üçbucaq
- ardıcıl

418

- I, II, IV, V
- I, III, IV
- I, II, III, V
- I, II, III
- II, III, IV, V

419

- II, III, V
- IV, V
- I, II, III
- I, II
- I, III, V

420 İdarəedici tor ilə anod arasına əlavə ekran toru birləşdirildikdə hansı lampa alınır?

- diod
- tetrod
- triod
- heksod
- pentod

421 Triod lampasından əsasən harada istifadə olunur?

- elektrik siqnallarının alçaqtezlikli gücləndiricisi
- transformatorlarda
- yarımkəçiricilərdə
- reaktiv lampa kimi
- düzləndirici

422 Triod lampasının gücləndirmə əmsali necə təyin olunur?

423 Diod lampasının xarakteristikasından daxili müqaviməti necə təyin olunur?

424 Diod lampasının parametrləri hansılardır?

- daxili müqaviməti və dikliyi
- gücləndirmə əmsali
- xarici və daxili müqaviməti
- gərginlik və cərəyan şiddəti
- induktivliyi və tutumu

425 Triod lampanın xarakteristikasının dikliyi.



426 Triod lampanın daxili müqaviməti



427 Tranzistorun birləşmə sxemlərinə görə gücləndiricilərin neçə nüvə var?



2



6



3



4



10


428 Ümumi bazalı tranzistor gücləndiricisi sxemi



429 Giriş və çıxış siqnalları üçün baza siqnalı eyni olan halda, tranzistorun qoşulması necə adlanır?



ümumi baza ilə qoşulma




ümumi emitterlə qoşulma



ümumi katodla qoşulma



ümumi anodla qoşulma




ümumi kollektorla qoşulma


430 Giriş və çıxış siqnalları üçün kollektor siqnalı eyni olan halda, tranzistorun qoşulması necə adlandırılır?



ümumi baza ilə qoşulma



ümumi emitterlə qoşulma



ümumi katodla qoşulma



ümumi anodla qoşulma



ümumi kollektorla qoşulma

431 Üçfazalı düzləndiricilərdə neçə ventildən istifadə olunur?



2



3



6



1




4


432 Bir yarımperiodlu düzləndiricilərdə gərginliyin periodunun hansı hissəsində cərəyan keçir?



periodun üçdə bir hissəsində




tam periodda;



yarımperiodda;



periodun dörddə bir hissəsində;




periodun beşdə bir hissəsində

433 Düzləndiricilərdə istifadə olunan ventilin (diodun) əsas parametrləri hansılardır?




cərəyanın orta qiyməti;



cərəyanın amplitud qiyməti



Daxili müqaviməti;



cərəyanın amplitud qiyməti, cərəyanın orta qiyməti, əks gərginliyin amplitud qiyməti, daxili müqaviməti



əks gərginliyin amplitud qiyməti

434 Transformatorun f.i.ə. ( $\eta$ ) necə təyin olunur ( $P_2$  – çıxış,  $P_1$  – giriş gücündür)?



435 Transformatorun qısaqapanma rejimi hansıdır?

- Transformatorun I tərəf dolağı cərəyan mənbəyinə qoşulmuş olduqda onun II tərəf dolağının qısa qapanması
- Transformatorun I tərəf dolağı cərəyan mənbəyinə qoşulmuş olduqda onun II tərəf dolağına müəyyən yük müqaviməti qoşulduğu hal
- Yalnız I tərəf dolağın qısa – qapandığı hal
- Yalnız II tərəf dolağının qısa qapandığı hal
- Yalnız II tərəf dolağına yük qoşulan hal

436 Transformatorun yüksüz işləmə rejimində birinci tərəf gərginliyi nominal olduqda ( $U_1 \text{ nom}$ ) yüksüz işləmə cərəyanı I tərəf cərəyanının təqribən neçə faizini təşkil edir?

- $3 \div 10\%$
- $18 \div 20\%$
- $15 \div 20\%$
- $12 \div 15\%$
- $1 \div 2\%$

437 Transformatorun yüksüz işləmə rejimi hansıdır?

- Transformatorun I tərəf dolağı cərəyan mənbəyinə, II tərəf dolağı isə qısa qapanan halda
- Transformatorun I tərəf dolağı cərəyan mənbəyinə qoşulmuş, II tərəf dolağın ucları açıq olan hal
- Transformatorun I tərəf dolağı cərəyan mənbəyinə, II tərəf dolağına yük qoşmaqla
- heç bir cavab doğru deyil
- Transformatorun birinci tərəf dolağı sabit cərəyan mənbəyinə qoşulan hal

438 Transformatorun transformasiya əmsali tənliyi hansıdır?

- 

439 Yazılanlardan hansı doğrudur?

- $k > 1$  olduqda transformator yüksəldici
- $\eta > 1$  olduqda transformator alçaldıcı
- $k = 1$  olduqda transformator alçaldıcı
- $k > 1$  olduqda transformator alçaldıcı
- $k < 1$  olduqda transformator yüksəldici

440 Transformatorun dəyişən itkiləri nədən asılıdır?

- transformatorun I tərəf gərginliyindən
- Transformatorun yükündən
- transformatorun transformasiya əmsalından
- transformatorun II tərəf gərginliyindən
- transformatorun I tərəf cərəyanından

441 Transformatorda (üçfazalı) yaranan güc itkiləri nədən asılıdır?

- transformatorun II tərəf cərəyan qiymətindən
- transformatorun I tərəf gərginliyindən
- transformatorun tükünün qiymətindən
- transformatorun II tərəf gərginliyindən
- transformatorun I tərəf cərəyan qiymətindən

442 Transformator üçün xarakteristik olan və onun gövdəsində xüsusi lövhədə göstərilən kəmiyyət düsturu ilə hesablanır. Bu kəmiyyət hansıdır?

- nominal aktiv güc
- nominal güc
- tam güc
- nominal müqavimət

nominal reaktiv güc

443 Ulduz sxem üzrə birləşmiş üçfazalı cərəyan dövrələrində faza cərəyanları ilə xətt cərəyanları arasında asılılıq hansı halda doğrudur?

444

- ulduz
- qeyri-simmetrik
- asinxron
- sinxron
- simmetrik

445 Rəqs konturunda tam cərəyan tənliyi hansıdır?

446 Ardıcıl rəqs konturunda güc əmsalinin tənliyi hansıdır?

447 Rəqs konturunda  $\cos\varphi$  tənliyi hansıdır?

448 Passiv elementli ardıcıl rəqs konturunda aktiv cərəyan tənliyi necədir?

449 Aktiv gücü 300Vt və reaktiv gücü 400Vt olan dövrə üçün tam güc nə qədər olar?

- 350Vt
- 100Vt
- 700Vt
- 500Vt
- 25000Vt

450  $P=2,24 \text{ Vt}$ ,  $U=16\text{V}$ ,  $J=1,4\text{A}$  olduqda güc əmsalını təyin edin.

- 1
- 0,5
- 3
- 0,1
- 0,02

451 Ulduz sxemi üzrə birləşmiş üçfazalı cərəyan dövrələrində xətt gərginlikləri ilə faza gərginlikləri arasında asılılıq hansı ifadədə doğru verilib?

452 Reaktiv cərəyanı təyin etmək üçün  $\sin\varphi$  tənliyi hansıdır?

453 Aktiv cərəyanı təyin etmək üçün  $\cos\varphi$  tənliyi hansıdır?

454 Passiv elementli ardıcıl rəqs konturunda tam cərəyan tənliyi necədir?

455 Passiv elementli ardıcıl rəqs konturunda reaktiv cərəyan tənliyi necədir?

456 Passiv elementli ardıcıl rəqs konturunda güc əmsalinin tənliyi hansıdır?

457 Passiv elementli ardıcıl rəqs konturunda tam güc tənliyi hansıdır?

458 P~~Q~~siv elementli ardıcıl rəqs konturunda reaktiv güc tənliyi hansıdır?



459 Passiv elementli ardıcıl rəqs konturunda aktiv güc tənliyi hansıdır?



460 Ulduz sxemi üzrə birləşmiş üçfazalı cərəyan mənbəyinin və işlədicilərinin fazalarında güclər bir-birinə bərabərdir. Bu cür yüklənmə necə adlanır?

ulduz

qeyri-simmetrik

asinxron

sinxron

simmetrik

461 Hansı halda üçfazalı sistemin gücünü bir vattmetrdə ölçmək olar?

optimal yüklənmədə

qeyri-simmetrik yüklənmədə

normal yüklənmədə

simmetrik yüklənmədə

qarşıq yüklənmədə

462 Fazametrdən nə üçün istifadə edilir?

tutumdakı gücü ölçmək üçün

reaktiv gücü ölçmək üçün

aktiv gücü ölçmək üçün

faza sürüşməsi bucağını və güc əmsalını ölçmək üçün

aktiv və induktiv müqaviməti ölçmək üçün

463 Qeyri – simmetrik yük halında üçfazalı sistemin tam gücü necə təyin olunur?



464 Qeyri – simmetrik yük halında üçfazalı sistemin reaktiv gücü necə təyin olunur?



465 Birləşmə növündən asılı olmayaraq (ulduz və ya üçbucaq) simmetrik üçfazalı sistemin tam gücü necə təyin olunur?



466 Birləşmə növündən asılı olmayaraq (üçbucaq və ya ulduz) simmetrik üçfazalı sistemin ümumi reaktiv gücü necə təyin olunur?



467 Birləşmə növündən (ulduz və ya üçbucaq) asılı olmayaraq simmetrik yük halında üçfazalı sistemin ümumi aktiv gücü necə təyin olunur?



468 Üçfazalı sistemin ümumi gücü hansı halda doğrudur?



469 Üçbucaq sxemi üzrə birləşmiş üçfazalı cərəyan dövrələrində simmetrik yük halında ifadəsi hansıdır?



470 Üçbucaq sxemi üzrə birləşmiş üçfazalı cərəyan dövrələrində xətt cərəyanları ilə faza cərəyanları arasında asılılıq necədir?



471 Üçbucaq sxemi üzrə birləşmiş üçfazalı cərəyan dövrələrində faza və xətt gərginlikləri arasında asılılıq necə təyin olunur?

472 UQuz sxemi üzrə birləşmiş üçfazalı cərəyan dövrələrində simmetrik yük halında sıfır xəttindən (neytral xətdən) axan cərəyan (Jn) nəyə bərabərdir?

473 Asinxron maşının yüksüz işləmə cərəyanı statorun nominal cərəyanının neçə faizini təşkil edir?

- 10-15 %
- 5-10 %;
- 3-5 %;
- 8-10 %;
- 20-40 %;

474 Hansı hal asinxron maşının yüksüz işləmə rejimidir?

- doğru cavab yoxdu
- Stator dolağının ucları açıq, rotor dolağı qapalı;
- Stator dolağının ucları şəbəkəyə qoşulmuş rotor dolağının ucları açıq olan hal;
- Stator dolağı şəbəkəyə, rotor dolağının qapalı halı;
- Stator və rotor dolaqlarının ucları açıq;

475 Aşağıda göstərilənlərdən neçəsi xalis aktiv güc tələb etmir? I. Dəyişən cərəyan elektrik mühərriki; II. Közərmə lampası; III. Elektrik qızdırıcısı; IV. Rezistor; V. Kondensator.

- II
- III
- V
- I
- IV

476 Üçfazalı generatorun neçə dolağı var?

- 2
- 5
- 3
- 4
- 6

477 Asinxron maşının işədüşmə cərəyanı (Ji.d.) nominal cərəyandan (Jn) nə qədər çox olur?

- 2-3 dəfə
- 2-2.5 dəfə;
- 1.5-2 dəfə;
- 10-15 dəfə;
- 4-8 dəfə;

478 Rotorun nüvəsi hansı xassəyə malik olmalıdır?

- işiqvermə
- maqnitsizləşdirici
- maqnitlənmə
- elektriklənmə
- istilikvermə

479 Dəqiqlidə 3000 dəfə fırlanan rotoru olan generatorun tezliyi nə qədər olar?

- 100 Hz
- 50 Hz
- 150 Hz
- 200 Hz

75 Hs

480 Asinxron maşınlarda  $n_0=60 \cdot f$  ifadəsi ilə nöyin firlanma sürəti müəyyən edir?

- doğru cavab yoxdu
- Fırlanan maqnit sahəsinin və rotorun
- Statorun
- Rotorun
- Fırlanan maqnit sahəsinin

481 Asinxron maşının fırlanan maqnit sahəsinin firlanma sürətinin firlanma istiqaməti necədir?

- Sol əl qaydası ilə
- Yalnız C fazasının istiqaməti
- Yalnız B fazasının istiqaməti
- Yalnız A fazasının istiqaməti
- Şəbəkənin faza ardıcılılığı ( $A \rightarrow B \rightarrow C$ )

482 Asinxron maşın əsas neçə hissədən ibarətdir?

- 2
- 6
- 5
- 4
- 3

483 Asinxron maşının stator dolağı neçə dolaqdan ibarət olur?

- 2
- 6
- 3
- 4
- 1

484 Asinxron maşınlarda sürüşmə adlanan kəmiyyət necə təyin olunur? ( $n_0$ -maqnit sahəsinin,  $n$ -rotorun firlanma sürətidir)

485 Asinxron maşın hansı halda mühərrik rejimində işləyir?

- Rotorun firlanma sürəti sabit olduqda
- Maqnit sahəsinin firlanma sürəti sabit olduqda;
- Maqnit sahəsinin firlanma sürəti rotorun firlanma sürətindən kiçik olduqda;
- Rotorun firlanma sürətinin fırlanan maqnit sahəsinin firlanma sürətinə bərabər olduqda;
- Rotorun firlanma sürəti fırlanan maqnit sahəsinin firlanma sürətindən kiçik olduqda;

486 Asinxron maşın hansı halda generator rejimində işləyir?

- Rotorun firlanma sürəti fırlanan maqnit sahəsinin firlanma sürətindən böyük olduqda;
- Fırlanan maqnit sahəsinin firlanma sürəti rotorun firlanma sürətindən ən azı üç dəfə çox olduqda
- Rotorun firlanma sürəti ilə fırlanan maqnit sahəsinin firlanma sürəti bir-birinə bərabər olduqda;
- Fırlanan maqnit sahəsinin firlanma sürəti rotorun firlanma sürətindən ən azı iki dəfə çox olduqda;
- Rotorun firlanma sürəti fırlanan maqnit sahəsinin firlanma sürətindən kiçik olduqda;

487 Hansı qurğulara asinxron maşın deyilir?

- Mexaniki enerjini elektrik enerjisini çevirən qurğular;
- Maqnit enerjisini elektrik enerjisini çevirən qurğular;
- İstilik enerjisini mexaniki enerjiyə çevirən qurğular

- Fırlanan maqnit sahəsi yaradan qurğular;
- Fırlanan maqnit sahəsi ilə elektrik və mexaniki enerjiləri qarşılıqlı surətdə bir-birinə çevirən dəyişən cərəyan maşınları;

488 Maqnit selini gücləndirmək məqsədi ilə rotora sarınan dolaq necə adlanır?

- Təsirlənmə
- Zəiflətmə
- Maqnitlənmə
- Stator dolağı
- Gücləndirmə

489 Sinxron generatorun yüksüz işləmə rejimi hansıdır?

- Rotor dolağında cərəyan böyük olduqda;
- Rotor dolağında cərəyan böyük olduqda və stator dolağında cərəyan olmadıqda;
- Stator dolağında cərəyan olmadıqda;
- Lövbər dolağında cərəyan sıfır olduqda;
- Rotor dolağında cərəyan kiçik olduqda;

490 Sinxron maşınlarda maqnit sahəsinin fırlanma sürəti ( $n_0$ ) ilə rotorun fırlanma sürəti ( $n$ ) arasında asılılıq necədir?



491 Standart tezlikli dəyişən cərəyan maşınlarının fırlanma tezliyi hansı halda doğrudur?



492 Sinxron maşının Lövbər dolağında e.h.q. almaq üçün hansı üsullardan istifadə olunur?

- doğru cavab yoxdu
- Lazımı formalı elektromaqnitdən istifadə olunmaq;
- Rotorun dolağını lazımı formada yiğmaq;
- Lazımı formalı elektromaqnitdən istifadə olunmaq və rotorun dolağını lazımı formada yiğmaq;
- Qısa qapanmış rotoru hazırlamaq;

493 Sinxron maşınların lövbər dolağında e.h.q. almaq üçün lövbərlə rotor arasında hava aralığında maqnit xətləri necə olmalıdır?

- Eksponensial azalan
- sinusoidal;
- sabit;
- Dəyişən;
- Eksponensial artan;

494 Sinxron maşınlarda istifadə olunan elektromaqnitin dolağı necə adlanır?

- Tormozlayıcı moment yaratmaq üçün istifadə olunan dolaq
- Təsirlənmə dolağı;
- Rotor dolağı;
- Stator dolağı;
- Sürüşmə yaratmaq üçün istifadə olunan dolaq;

495 Sinxron maşın əsas hansı hissələrdən ibarətdir?

- Dolağında e.h.q. induksiyalanan lövbər;
- Maşının əsas maqnit selini yaradan təsirlənmə sistemi;
- Stator və onun dolaqları
- Rotor və stator;
- Maşının əsas maqnit selini yaradan təsirlənmə sistemi və olağında e.h.q. induksiyalanan lövbər;

496 Dəyişən cərəyan maşınınnda rotorun vəzifəsi nədir?

- elektromaqnit induksiya e.h.q. induksiyalamaq
- maqnit sahəsi yaratmaq
- mənbəyə enerji vermək
- faza sürüşməsini təyin etmək
- firlanma momenti yaratmaq

497 Üçfazalı sistem üçbucaq birləşdirildikdə xətt və faza gərginliyi necə olur?

- 

498 Üçfazalı sistem üçbucaq birləşdirildikdə xətt və faza cərəyanları necə olur?

- 

499 Qeyri-simmetrik sistemlərdə fazaların tam müqaviməti necədir?

- 

500 Üçbucaq birləşmədə neçə gərginlik var?

- bir
- altı
- iki
- üç
- beş

501 Elektrik şebəkəsində yükler elə birləşdirilmişdir ki, faza gərginliyi xətt gərginliyinə bərabərdir. Bu hansı birləşmədir?

- üçbucaq
- qarışiq
- paralel
- ardıcıl
- ulduz

502 Üç elektrodlu lampanın daxili müqaviməti hansı ifadədə doğrudur?

- 

503 Nə üçün üçbucaq birləşmədə faza gərginliyi, ulduz birləşmədəki faza gərginliyinə nəzərən  $\sqrt{3}$  dəfə böyük olar?

- Üçbucaq birləşmədə xətt gərginliyi ilə faza gərginliyi eks fazadadır
- Üçbucaq birləşmədə xətt gərginliyi faza gərginliyi ilə 45 dərəcə bucaq sürüşməsindədir
- Üçbucaq birləşmədə xətt gərginliyi faza gərginliyindən kiçikdir
- Üçbucaq birləşmədə xətt gərginliyi faza gərginliyinə bərabərdir
- Faza gərginliyi xətt gərginliyindən 90 dərəcə geri qalır

504 Xətt gərginliyi sabit olduqda ulduz birləşmədən üçbucaq birləşməyə keçidikdə üçfazalı sistemin gücü necə dəyişir?

- Dörddə bir dəfə azalır
- Üç dəfə azalır
- İki dəfə artır
- Üç dəfə artır
- Sabit qalır

505 Nə üçün üçfazalı işlədicinin gücünü xətt gərginliyi və xətt cərəyanı ilə ifadə etmək daha münasibdir?

- Ampermetrin dövrəyə qoşulması vattmetrə nəzərən daha mürəkkəbdir
- Vattmetrin dövrəyə qoşulma sxemi voltmetrə nəzərən daha asandır
- Vattmetrlə ölçmə aparmaq daha çətindir

- Həmin kəmiyyətləri ölçmək asandır
- Dövrədəki cərəyanı ölçmək üçün vattmetrdən istifadə etmək daha rahatdır

506 Böyük cərəyan tələb olunduqda üçfazalı sistemin hansı birləşməsindən istifadə olunur?

- Ulduz – ulduz – üçbucaq
- Ulduz – üçbucaq – ulduz
- Ulduz
- Üçbucaq
- [Üçbucaq – ulduz – üçbucaq]

507 Üçfazalı sistemdə üçbucaq birləşmədə yüksəlmə qeyri-simmetrik olduqda sistem necə olur?

- Birinci fazanın gərginliyi, ikinci və üçüncü fazaların gərginlikləri cəminə bərabərdir
- İki faza gərginliklərinin cəmi, üçüncü fazanın gərginliyinə bərabər olur
- Faza və xətt cərəyanları sistemi simmetrik olur
- Faza və xətt cərəyanları sistemi qeyri-simmetrik olur
- İki faza cərəyanlarının nisbəti üçüncü fazanın cərəyanına bərabərdir

508 Üçfazalı sistem üçbucaq birləşdirildikdə xətt gərginliyi ilə faza gərginliyi arasında əlaqə necədir?

- Xətt gərginliyi faza gərginliyinin üçdəbiri qədərdir
- Xətt gərginliyi faza gərginliyindən kiçikdir
- Xətt gərginliyi faza gərginliyindən iki dəfə böyükdür
- Xətt gərginliyi faza gərginliyinə bərabərdir
- Xətt gərginliyi faza gərginliyinin yarısına bərabərdir

509 Nə üçün üçfazalı sistem üçbucaq birləşdirildikdə xətt gərginliyi faza gərginliyinə bərabərdir?

- Xətt gərginliyi faza gərginliklərinin cəminə bərabərdir
- Xətt gərginliyi faza gərginliyindən 90 dərəcə fərqlidir
- Xətt gərginliyi faza gərginliyindən 45 dərəcə fərqlidir
- Üçbucaq birləşmədə fazanın başlangıcı ilə sonu arasındaki gərginlik, həmçinin xətlər arasındaki gərginlikdir
- Xətt gərginliyi faza gərginliyindən kiçikdir

510 Üçbucaq birləşdirilmiş sistemdə işlədiciləri necə birləşdirmək olar?

- Üçbucaq – ulduz – ulduz
- Ulduz – üçbucaq – ulduz
- Ulduz – ulduz
- Ulduz – üçbucaq, üçbucaq – üçbucaq
- Üçbucaq – ulduz – üçbucaq

511 Üçbucaq birləşmədə faza gərginlikləri ilə faza cərəyanları istiqamətcə necə fərqlənir?

- Faza gərginliyi, faza cərəyanı ilə əks fazadadır
- Faza gərginliyi, faza cərəyanı ilə 30 dərəcə faza sürüşməsindədir
- Faza gərginliklərinin və faza cərəyanlarının müsbət istiqamətləri müxtəlidir
- Faza gərginliklərinin müsbət istiqaməti ilə faza cərəyanlarının müsbət istiqaməti eynidir
- Faza gərginliyi, faza cərəyanı ilə 45 dərəcə faza sürüşməsindədir

512 İşlədicilərin fazalarından axan cərəyanın müsbət istiqaməti necə götürülür?

- Üçüncü fazadan ikinciyə doğru
- Biri – birinə əks istiqamətdə
- İkinci indeksdən birinciyə doğru
- Mənbədən işlədiciyə
- İşlədicidən mənbəyə doğru

513 Üçbucaq birləşmə nəyə deyilir?

- İşlədici lərin fazaları paralel biləşdirildikdə alınan üçfazalı sistemə
- Generator dolaqlarından ikinci və üçüncüü ardıcıl biləşdirildikdə alınan üçfazalı sistemə
- Generator dolaqlarından ikisinin sonu üçüncüün əvvəlinə biləşdirildikdə alınan üçfazalı sistemə
- Generator dolaqlarından birincinin sonu ikincinin başlanğıcına, ikincinin sonu üçüncüün başlanğıcına, üçüncüün sonu birincinin başlanğıcına birləşdirildikdə alınan üçfazalı sistemə
- İşlədici lərin fazaları ardıcıl biləşdirildikdə alınan üçfazalı sistemə

514 Rəqs konturunda reaktiv gücün təyin olunma tənliyi hansıdır?

- $Q=U \sin \varphi$
- $Q=U \cos \varphi$
- $Q=UI \cos \varphi$
- $Q=UI \sin \varphi$
- $Q=I \sin \varphi$

515 Rəqs konturunda aktiv gücün tənliyi hansıdır.?

- $P=UJ \operatorname{tg} \varphi$
- $P=UJ$
- $P=UJ \sin \varphi$
- $P=UJ \cos \varphi$
- $P=UJR$

516 Dəyişən cərəyan dövrəsində tam güc hansı düsturla hesablanır?

- $S=UJ \sin \varphi$
- $S=UJ \cos \varphi$
- $S=J \cos \varphi$
- $S=UJ$
- $S=UJ \operatorname{tg} \varphi$

517 Dəyişən cərəyan dövrəsində reaktiv güc hansı düsturla hesablanır?

- $Q=U \sin \varphi$
- $Q=J \sin \varphi$
- $Q=UJ \sin \varphi$
- $Q=U \cos \varphi$
- $Q=UJ$

518 Dəyişən cərəyan dövrəsində aktiv güc hansı düsturla hesablanır?

- 

519 Dövrədəki tutum müqaviməti hansı ifadə ilə təyin olunur?

- 

520 Dövrədəki tutum müqaviməti hansı ifadə ilə təyin olunur?

- 

521 Dövrədəki induktiv müqavimət hansı ifadə ilə təyin olunur?

- 

522 Naqılın müqavimətinin onun həndəsi ölçüləri və növündən asılılığı hansı halda doğrudur?

- 

523 Elementləri ardıcıl birləşdirilmiş dövrədə tam müqavimət hansı düsturla hesblanar?

- 

524 Hansı birləşmədə hər bir birləşdirici naqıl ayrılıqda faza naqılı, yaxud sadəcə faza adlanır?

- qarışiq
- ardıcıl
- paralel
- üçbucaq
- ulduz

525 Üçbucaq birləşdirilmiş mühərrikin güc əmsalı necə olar?

- 

526 Faza cərəyanı (If) və xətt cərəyanı (Ix) arasında əlaqə düsturu aşağıda verilir. Bu hansı birləşmədir?

- üçbucaq
- ulduz
- qarışiq
- paralel
- ardıcıl

527 İnduksion hesabçında güc əmsalinin ifadəsi necədir?

- 

528 Hesabçıya aktiv müqavimətli işlədici qoşduqda müəyyən zaman müddətində sərf olunan enerjiyə uyğun gələn diskin dövrlər sayı olacaq?

- 

529 Hesabçıya reaktiv müqavimətli işlədici qoşduqda hər hansı zaman müddətində sərf olunan enerjiyə mütənasib olan diskin dövrlər sayı necə olacaq?

- 

530 Hesabçının ölçüyü enerjinin ifadəsi necədir?

- 

531 əks təsir momentinin ifadəsi necədir?

- 

532 Nə üçün xarici maqnit sahələri hesabçının iş rejiminə az təsir edir?

- Bir kilovatt – saatə uyğun gələn dövrlər sayı kiçik olduğundan
- Gərginlik dolağı böyük gərginliyə hesablaşdırıldığından
- Cərəyan dolağı kiçik cərəyanaya hesablaşdırıldığından
- İnduksiya mexanizminin xüsusi güc sərfi böyük olduğundan
- Hesabçının sarğaclarında maqnit selləri nisbətən böyük olduğundan

533 Xarici maqnit sahəsi hesabçının işinə necə təsir edir?

- Təsir etmir
- Həddindən artıq çox
- Az
- Çox
- Nisbətən cuzi

534 Hesabçıya aktiv müqavimətli işlədici qoşduqda cərəyanı əvvəlki qiymətinə gətirmək üçün nədən istifadə edilir?

- Potensiometrdən
- Rezistordan
- Transformatordan
- Kondensatordan
- İnduktiv sarğacdan

535 Hesabçı ilə güc əmsalını necə təyin etmək olar?

- Yalnız induktiv müqavimətli işlədici qoşulur
- Avtotransformator qoşulur
- Kondensator batareyası qoşulur
- Dövrəyə əvvəlcə aktiv, sonra isə reaktiv müqavimət qoşulur
- Birfazalı transformator qoşulur

536 Hesabçının sabiti nəyi göstərir?

- Diskin bir dövrünə müvafiq gücü
- Diskin bir dövrünə müvafiq gərginliyi
- Diskin bir dövrünə müvafiq zamanı
- Diskin bir dövrünə uyğun gələn enerjini
- Diskin bir dövrünə müvafiq cərəyanı

537 Hesabçının diskinin t zamanda etdiyi N dövrlər sayı nəyi göstərir?

- Elektrik dövrəsindəki gücü
- Cərəyan dolağındağı gücü
- Gərginlik dolağındağı gərginlik düşgüsünü
- İşlədici lərin mənbədən aldığı enerjini
- Gərginlik dolağındağı gücü

538 Hesabçıda əks təsir momenti necə yaranır?

- $I_2$  ilə  $E_2$  qarşılıqlı təsirindən
- $I_1$  cərəyanının təsirindən
- Gərginliklə  $I_2$  cərəyanının qarşılıqlı təsirindən
- Sabit maqnit sahəsi ilə dövrü cərəyanların qarşılıqlı təsirindən
- $I_1$  ilə  $E_1$  qarşılıqlı təsirindən

539 Hesabçıda fırladıcı moment necə yaranır?

- Yük cərəyanının iyük təsirindən
- $\varphi_1 v \varphi_2$  maqnit sellərinin təsirindən
- $I_1$  və  $I_2$  cərəyanlarının təsirindən
- Dövrü cərəyanlarla onları yaradan maqnit sellərinin qarşılıqlı təsirindən
- $E_1$  və  $E_2$  e.h.q – nin təsirindən

540 İnduksion hesabçının diskinin fırladıcı momenti nəyə bərabərdir?

541 İnduksion hesabçının hərəkətli hissəsi hansı elementlərdən ibarətdir?

- Gərginlik dolağından
- Sabit maqnidən
- Biribirinə nəzərən 60 dərəcə bucaq qədər sürüşmiş iki elektromaqnidən
- Fırlanan aliminium lövhədən, ötürücü dişli çarxdan, hesablayıcı mexanizimdən
- Cərəyan dolağından

542 İnduksion hesabçının cərəyan dolağı necə yerləşdirilir?

- Gərginlik dolağı işlədici lərə birləşdirilir
- Cərəyan dolağı mənbəyə birləşdirilir
- Elektromaqnit çubuğa bir cərəyan dolağı sarınır
- İki çubuqlu elektromaqnitin çubuqlarına en kəsiyi böyük sarğılar sayı az olan iki dolaq sarınır
- İkinci çubuğa gərginlik dolağı sarınır

543 Hesabçının gərginlik dolağı necə hazırlanır?

- Elektrotexniki polad məftildən
- Mis məftildən
- Yoğun məftildən az sarğılı
- Nazik məftildən çox sarğılı
- Aliminuyum məftildən

544 İnduksion sistemli hesabçının neçə dolağı var?

- Tutum müqavimətli əlavə gərginlik dolağı
- Gərginlik
- Cərəyan
- Cərəyan və gərginlik
- İnduktiv müqavimətli əlavə cərəyan dolağı

545 Cihazın hərəkətsiz hissəsi nədən ibarətdir?

- Biri-biri ilə 45 dərəcə faza sürüşməsində olan elektromaqnitdən
- Biri-birinə nəzərən 30 dərəcə faza sürüşməsində olan üç elektromaqnitdən və cərəyan dolağından
- Biri- biri ilə 60 dərəcə faza sürüşməsində olan iki elektromaqnitlərdən və yaydan
- Biri- biri ilə 90 dərəcə faza sürüşməsində olan iki elektromaqnitdən və sabit maqnitdən
- Biri-biri ilə eyni fazalı maqnit keçiricidən və gərginlik dolağından

546 İnduksion sistemli cihaz hansı hissələrdən ibarətdir?

- Dişli çarxdakı dolaqları
- Hərəkətli maqnit keçiricidən
- Hərəkətsiz sarğacdan
- İki hərəkətli və hərəkətsiz
- Kiçik en kəsikli çubuqlarından

547 İnduksion sistemli cihazın iş prinsipi nəyə əsaslanır?

- E.h.q-si ilə cərəyanların qarşılıqlı təsirinə
- İnduksion cərəyanlarının maqnit sahələrinin maqnit qarşılıqlı təsirinə
- İnduksion cərəyanlarının qarşılıqlı təsirinə
- İnduksiya cərəyanları ilə onları yaradan maqnit sahəsinin qarşılıqlı təsirinə
- Cərəyanların və gərginliyin qarşılıqlı təsirinə

548 Elektrodinamik sistemli cihazın həssaslığını artırmaq üçün hərəkətsiz dolağı nəyə taxılır?

- İnduksion sakitləşdirici
- Əlavə tutumlu dolaq
- Dördbucaq formalı maqnitkeçirici
- Nal şəkilli nüvəyə
- Əlavə induktivli dolaq

549 Elektrodinamik sistemli vattmetrin üstün cəhəti hansılardır?

- Böyük nominal cərəyana malik olması
- Xarici maqnit sahəsindən asılı olmaması
- Həssaslığının kiçik olması
- Yüksək dəqiqliyə, həm sabit, həm də dəyişən cərəyanda işləməsi və şkalasının müntəzəm bölgülü olması
- Quruluşunun sadə olması

550 Elektrodinamik sistemdə hansı cihazlar hazırlanır?

- Yalnız fazometr
- Yalnız voltmetr
- Yalnız hesabçı

- Ampermetr, voltmetr, vattmetr və fazometr
- Hersmetr

551 Vattmetrdən vattmetr kimi istifadə edilərsə onun dolaqları necə birləşdirilir?

- Rezistor əlavə etməklə
- Gərginlik dolağı ardıcıl
- Öz aralarında paralel dövrəyə ardıcıl
- Öz aralarında ardıcıl dövrəyə paralel
- Cərəyan dolağı paralel

552 Əgər vattmetrdən ampermetr kimi istifadə etmək lazımlı gələrsə onun dolaqları necə birləşdirilir?

- Qarışq
- Gərginlik dolağı ardıcıl
- Öz aralarında ardıcıl dövrəyə paralel
- Gərginlik və cərəyan dolaqları öz aralarında paralel, dövrəyə ardıcıl
- Cərəyan dolağı paralel

553 Elektrodinamik sistemli cihaz yüklənməyə qarşı dözümlüdürmü?

- Mühitin metreoloji şəraitindən asılıdır
- Çox həssasdır
- Artıq yüklənməyə davamlıdır
- Ölçüləcək kəmiyyətin qiymətindən asılıdır
- Şkalasındaki bölgülərdən asılıdır

554 Elektrodinamik sistemli vattmetrlə hansı elektrotexniki kəmiyyətlər ölçülür?

- Enerji
- Cərəyan
- Gərginlik
- Güc
- E.h.q

555 Elektrodinamik sistemli cihazın əqrəbinin dönmə bucağı nəyə bərabərdir?



556 Elektrodinamik sistemli vaatmetrin bir bölgüsünün qiyməti necə təyin edilir?



557 Elektrodinamik sistemli cihazın cərəyan dolağı haraya birləşdirilir?

- Günəş batareyasına
- Akkumulyator batareyasına
- Gərginlik mənbəyinə
- İslədicilərə
- Avtotransformatora

558 Elektrodinamik sistemli cihazın gərginlik dolağı haraya birləşdirilir?

- Kondensator batareyasına
- Dəyişən cərəyan mühərrikinə
- Sabit cərəyan mühərrikinə
- Gərginlik mənbəyinə
- Bir fazalı transformatora

559 Elektrodinamik sistemli cihazın dolaqları hansılardır?

- Ardıcıl

- Cərəyan
- Gərginlik
- Gərginlik və cərəyan
- Paralel

560 Elektrodinamik sistemli cihazın neçə dolağı var?

- Altı hamısı tutum müqavimətli
- Dörd hamısı aktiv müqavimətli
- Üç aktiv induktiv və tutum
- İki gərginlik və cərəyan
- Beş hamısı induktiv müqavimətli

561 Elektrodinamik sistemli cihazalarda firladıcı moment nəyə bərabərdir?

- 

562 Elektrodinamik sistemli cihazın iki cərəyanlı maqnit sahəsinin enerjisi nəyə bərabərdir?

- 

563 Vattmetrdən götürülən güc nəyə bərabərdir?

- P=NURI.
- P=CI/NU
- P=NU/CIR

564 Bifazalı dövrədə gücü ölçmək üçün hansı ölçü cihazından istifadə edilir?

- İnduksion hesabçıdan
- Voltmetrdən
- Ampermetrdən
- Elektrodinamik sistemli Vattmetrdən
- Laqometrdən

565 Hərəkətsiz makara neçə hissədən ibarətdir və onların arasına nə yerləşdirilmişdir?

- Onların arasına şkala yerləşdirilmişdir
- Onların arasına əqrəb yerləşdirilmişdir
- Onların arasına yay yerləşdirilmişdir
- İki və onların arasına OX yerləşdirilmişdir
- Onların arasına hava sakitləşdiricisi yerləşdirilmişdir

566 Elektrodinamik sistemli cihaz neçə hissədən ibarətdir?

- Göstərici əqrəbdən
- Gərginlik dolağından
- Ölçü mexanizmindən
- Hərəkətli və hərəkətsiz makaralardan
- Cərəyan dolağından

567 Elektrodinamik sistemli cihazda əks təsir momenti nece yaranır?

- Hərəkətli sarğac vasitəsi ilə
- Sarğacda yaranan maqnit sahəsi ilə
- Ölçü mexanizmi ilə
- İki yay vasitəsilə
- Göstərici əqrəb vasitəsi ilə

568 Elektrodinamik sistemli cihazın iş prinsipi nəyə əsaslanır?

- Hərəkətsiz sarğacın cərəyanlı naqılına maqnit sahəsinə təsiri

- Makaraların eks təsir momentinə
- Hərəkətli makaranın maqnit seli ilə qarşılıqlı təsirinə
- İki cərəyanlı makaranın qarşılıqlı təsirinə
- Sarğacdan axan cərəyanların maqnit sahələrinin təsirinə

569 Elektromaqnit sistemində hansı cihazlar hazırlanır?

- Induksion hesabçı
- Hersmetr
- Vaatmetr
- Ampermetr, voltmetr
- $\cos\varphi, \varphi$

570 Həssaslıq məlum olarsa cihaz sabiti necə təyin olunur?

- Köçürülmüş xətanın tərs qiyməti kimi
- Nisbi xətanın tərs qiyməti kimi
- Mütləq xətanın tərs qiyməti kimi
- Həssaslığın tərs qiyməti kimi
- Düzəlişin tərs qiyməti kimi

571 Həssaslıq necə təyin olunur?

- Ölçülən kəmiyyətin müvafiq dəyişməsi ilə cihazın göstərişinin cəminin yarısı kimi
- Cihazın göstərişinin dəyişməsinin ölçülən kəmiyyətin müvafiq artımının fərqə kimi
- Cihazın göstərişinin dəyişməsinin ölçülən kəmiyyətin müvafiq artımına hasılı kimi
- Cihazın göstərişinin bucaq və ya xətti yerdəyişməsinin ölçülən kəmiyyətin müvafiq artımına nisbəti kimi
- Ölçülən kəmiyyətin müvafiq dəyişməsi ilə cihazın göstərişinin cəmi kimi

572 Dövlət standartlarına görə elektrik ölçü cihazlarının neçə dəqiqlik sinfi var?

- 5
- 6
- 7
- 8
- 4

573 Mütləq xəta ölçü cihazının şkalası boyunca necə dəyişir?

- Şkalanın sonuna doğru azalır
- Şkalanın sonuna doğru artır
- Şkalanın başlanğıcına doğru artır
- Ölçü cihazının bütün şkalası boyunca eynidir
- Şkalanın orta hissəsində artır

574 Elektrotexnika sənayesində neçə dəqiqlik sinfinə malik olan cihazlar istehsal edilir?

- doqquz
- üç
- altı
- səkkiz
- yeddi

575 Elektrik ölçü cihazının mütləq xətası necə ifadə olunur?



576 Nisbi xəta cihazın şkalasından asılı olaraq necə dəyişir?

- Şkalanın sonuna doğru artır

- Şkalanın orta hissəsində artır
- Şkalanın başlanğıcına doğru azalır
- Şkalanın başlanğıcına doğru artır
- Bütün şkala boyunca eynidir

577 Ölçmə zamanı nisbi xəta necə təyin olunur?

- Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə cəminin yarısı
- Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə cəmi
- Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə fərqi
- Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə nisbəti
- Mütləq xətanın ölçülən kəmiyyətin həqiqi qiymətinə hasili

578 Ölçmə zamanı düzəliş necə təyin olunur?

- Ölçülən kəmiyyətin həqiqi qiyməti ilə ölçü cihazının göstərişinin cəminin yarısına
- Ölçülən kəmiyyətin həqiqi qiyməti ilə ölçü cihazının göstərişinin hasilinə
- Ölçülən kəmiyyətin həqiqi qiyməti ilə ölçü cihazının göstərişinin cəminə
- Ölçülən kəmiyyətin həqiqi qiyməti ilə ölçü cihazının göstərişinin fərqi
- Ölçülən kəmiyyətin həqiqi qiyməti ilə ölçü cihazının göstərişinin nisbətinə

579 Mütləq xəta necə təyin olunur?

- Ölçü cihazının göstərişi ilə ölçülən kəmiyyətin həqiqi qiymətinin cəminin yarısına
- Ölçü cihazının göstərişi ilə ölçülən kəmiyyətin həqiqi qiymətinin hasilinə
- Ölçü cihazının göstərişi ilə ölçülən kəmiyyətin həqiqi qiymətinin cəminə
- Ölçü cihazının göstərişi ilə ölçülən kəmiyyətin həqiqi qiymətinin fərqi
- Ölçü cihazının göstərişi ilə ölçülən kəmiyyətin həqiqi qiymətinin nisbətinə

580 Sabit cərəyan körpüsündən hansı kəmiyyəti təyin etmək üçün istifadə edilir?

- induktivliyi
- müqaviməti ( $R$ )
- gərginliyi
- cərəyan şiddətini
- tutumu

581 Generator çeviricilərində ölçülən qeyri – elektrik kəmiyyəti nəycin dəyişməsi kimi qeyd olunur?

- müqavimətin
- Maqnit nüfuzluğunun
- İnduktivliyin
- tutumun
- E.h.q. və ya cərəyanın

582 Parametrik çeviricilərdə qeyri – elektrik kəmiyyət əsasən nəycin dəyişməsi kimi qeyd olunur?

- Elektrik və maqnit parametrlərinin
- yalnız maqnit parametrlərinin
- E.h.q. və cərəyanın
- cərəyanın
- Elektrik hərəkət qüvvəsinin

583 Qeyri – elektrik kəmiyyətini elektrik kəmiyyəti ilə əvəz edən qurğu necə adlanır?

- çevirici
- süzgəc
- ölçü cihazı
- düzləndirici

- güclendirici

584 Kompensasiya ölçmə üsulunda cərəyan mənbəyi kimi nədən istifadə olunur?

- Dəyişən cərəyan generatorundan
- sabit cərəyan mənbəyindən
- sinxron generatordan
- transformatordan
- Dəyişən cərəyan mənbəyindən

585 Qeyri – elektrik kəmiyyətini elektrik kəmiyyətinə keçirən çevirici əsas neçə hissədən ibarətdir?

- 5
- 3
- 2
- 4
- 6

586 Qeyri – elektrik kəmiyyətini elektrik ölçmə üsulu ilə ölçmək üçün nə etmək lazımdır?

- Ölçülən qeyri – elektrik kəmiyyətini gücləndirmək lazımdır
- Ölçülən qeyri – elektrik kəmiyyətini elektrik kəmiyyətinə çevirmək lazımdır
- Ölçülən qeyri – elektrik kəmiyyətini süzgəcdən keçirmək lazımdır
- Ölçülən qeyri – elektrik kəmiyyətini düzləndirmək lazımdır
- Ölçülən qeyri – elektrik kəmiyyətini dəyişmədən elektrik ölçü cihazına vermək lazımdır

587 Asinxron maşınların rotor dolağı ilə qidalandırıcı mənbə arasında elektrik əlaqəsi necədir?

- rotor dolağı birbaşa qidalandırıcı mənbəyə qosular
- rotor dolağı stator dolağı ilə ardıcıl olmaqla mənbəyə qosular
- rotor dolağı qidalandırıcı şəbəkəyə ixtiyari formada qosula bilər
- rotor dolağı qidalandırıcı mənbəyə faza ardıcılılığı (A- B - C) kimi qosular
- rotor dolağı ilə mənbə arasında əlaqə yoxdur və rotor dolağından axan cərəyan fırlanan maqnit sahəsi vasitəsilə yaradılır

588 Asinxron maşınlarda maqnit sahəsinin fırlanma istiqaməti ilə qidalandırıcı mənbənin fazalar arasındaki ardıcılıq necədir?

- faza gərginliklərinin qiymətindən asılıdır
- faza cərəyanının istiqamətindən asılıdır
- maqnit sahəsinin fırlanma istiqaməti ilə qidalandırıcı mənbənin faza ardıcılılığı (A - B - C) eynidir
- maqnit sahəsinin fırlanma istiqaməti mənbənin fazalarının ardıcılığndan asılı deyil
- yalnız faza cərəyanlarından asılıdır

589 Asinxron mühərrikin reversinlənməsi dedikdə nə başa düşür?

- C və D birlikdə
- idarəedici gərginliyin artırılması
- asinxron mühərrikin fırlanma istiqamətinin dəyişdirilməsi
- rotor müqavimətinin dəyişdirilməsi
- mühərrikin yükünün dəyişdirilməsi

590 Asinxron maşında (mühərrikdə) fırlanan maqnit sahəsi hansı üsulu ilə yaradılır?

- mexaniki üsulla
- asinxron mühərrikdə fırlanan maqnit sahəsi elektrik üsulu ilə yaradılır
- cərəyan və gərginlik arasındaki bucağı dəyişmək yolu ilə
- gərginliyi dəyişmək üsulu ilə
- mənbənin fazalarını dəyişmək üsulu ilə

591 Transformatorun birləşmə qrupunu müəyyən edən xətt e.h.q. arasındaki faza fərqi bucağının qiyməti şərti olaraq neçə dərəcə qəbul olunub?

- 270 dərəcəlik bucaq
- 30 dərəcəlik bucaq
- 90 dərəcəlik bucaq
- 120 dərəcəlik bucaq
- 180 dərəcəlik bucaq

592 Üçfazalı transformatorun birləşmə qrupları nöyin əsasında təyin olunur?

- transformatorun cərəyan və gərginliyi arasındaki bucağa əsasən
- eyni adlı xətt e.h.q. arasındaki faza fərqi bucağı əsasında
- transformatorun dolaqlarının sayına görə
- transformatorun dolaqlarından axan cərəyanın qiymətinə əsasən
- transformatorun dolaqlarının uclarındakı gərginliyin qiymətinə əsasən

593 Cərəyan transformatorunun transformasiya əmsali necə təyin olunur?

- 

594 Gərginlik transformatorunun transformasiya əmsali necə təyin olunur?

- 

595 Transformasiya əmsali necə təyin olunur?

- 

596 Transformatorun transformasiya əmsali necə ifadə olunur?

- 

597 Tranformatorun neçə iş rejimi var?

- 5
- 3
- 6
- 2
- 4

598 Tranformatordan nə üçün istifadə olunur?

- öz-özünə e.h.q. induksiyalamaq üçün
- elektrik enerjisini uzaq məsafəyə ötürmək üçün
- elektrik enerjisi hasil etmək üçün
- elektromaqnit sahəsi yaratmaq üçün
- elektrik hərəkət qüvvəsi yaratmaq üçün

599 Elektrik enerjisini uzaq məsafəyə ötürürkən itkini azaltmaq məqsədi ilə nədən istifadə olunur?

- induktivlikdən
- transformatordan
- elektromaqniddən
- dioddan
- kondensatordan

600 Üçfazalı transformatorların dolaqlarının hansı birləşmə qrupları vardır?

- 

601 Üçfazalı transformatorun f.i.ə. necə təyin olunur?

- 

602 Transformatorun verdiyi aktiv güc nədən asılıdır?

- I tərəf gərginliyindən
- II tərəf cərəyanından
- Güc əmsalından
- II tərəf gərginliyindən
- I tərəf cərəyanından

603 Transformatordakı itkilər vasitəsi ilə onun hansı parametri təyin olunur?

- Nominal güc
- Qısa qapanma cərəyanı
- Yüksüz işləmə gərginliyi
- Nominal gərginlik
- Nominal cərəyan

604 Transformatorda hansı itkilər sabit itkilər adlanır?

- Transformatörün I tərəf dolağında itkilər
- Transformatörün II tərəf gərginliyi minimal olan haldakı itgilər.
- Transformatörün maqnit keçiricisində yaranan itkilər
- Transformatörün I tərəf gərginliyinin qiymətindən asılı olan itgilər
- Transformatörün II tərəf dolağında itkilər

605 Transformatörün yüksüz işləmə rejimində hansı kəmiyyətlər təyin olunur? I. Nominal güc; II. Transformatör nüvəsi poladında itki; III. Nominal gərginlik; IV. Yüksüz işləmə cərəyanı; V. Transformasiya

- I, II, III
- II, III, IV
- I, IV, V
- III, IV, V
- II, IV, V

606 Üçfazlı transformatorların maqnit keçiricisi neçə hissədən ibarətdir?

- 2
- 4
- 5
- 3
- 1

607 Üçfazlı transformatorların dolaqlarının son ucları adətən necə işarələnir?

- X, Y, Z
- a3, b3, c3
- a, b, c
- x, y, z
- A, B, C

608 Üçfazlı transformatorun dolaqlarının başlangıç ucları adətən necə işarə olunur?

- a, b, c
- x, y, z
- a3, b3, c3
- X, Y, Z
- A, B, C

609 Üçfazlı transformatorların neçə faza dolağı var?

- 3
- 5

- 2
- 6
- 4

610 Üçfazalı transformatorun II tərəf dolaqlarının hansı növ birləşməsi mövcuddur?

- paralel
- qarışiq
- yalnız ulduz
- yalnız üçbucaq
- Üçbucaq və ulduz

611 Transformatorlar neçə fazalı olur?

- beş fazalı
- altı fazalı
- dörd fazalı
- iki fazalı
- bir və üç fazalı

612 Aktiv xarakterli dəyişən cərəyan dövrəsində cərəyan şiddəti hansı qanunla dəyişir?



613 Elektrik qurğularında dolaqların üçbucaq birləşdirilmiş halində güc əmsalı necə təyin olunur?



614 Elektrik sahəsinin enerjinsinin ifadəsi hansı halda doğrudur?



615 Hansı halda sabit cərəyan maşınının əsas hissələri tam verilmişdir?

- stator
- stator, rotor, kollektor
- rotor, kollektor
- kollektor
- rotor

616 Üşfazalı birləşmələrdən hansı dörd naqilli elektrik verilişi xətlərində eyni zamanda iki müxtəlif gərginlik almağa imkan verir?

- paralel
- üçbucaq
- ulduz
- ardıcıl
- qarışiq

617 Üçfazalı birləşmədə hər bir birləşdirici naqil ayrılıqda faza naqili, yaxud sadəcə faza adlanır. Bu hansı növ birləşmədir?

- paralel
- ardıcıl
- qarışiq
- ulduz
- üçbucaq

618

- qarışiq
- ulduz
- üçbucaq
- ardıcıl

paralel

619 Dəyişən cərəyan dövrəsində cərəyan şiddəti və gərginlik rəqsləri fazaca üst-üstə düşür. Dövrədə hansı xarakterli müqavimətlidir?

- həm aktiv, həm də induktiv müqavimətlər
- yalnız tutum müqaviməti
- yalnız induktiv müqavimət
- yalnız aktiv müqavimət
- həm aktiv, həm də tutum müqavimətləri

620 Elektrik maşınınında lövbər reaksiyası nəyə deyilir?

- qütbün maqnit selinin firçaların vəziyyətinə təsiri
- lövbər maqnit selinin təsirlənmə dolağının maqnit selinə təsirinə
- lövbər maqnit selinin dövrənin cərəyanına təsirinə
- təsirlənmə maqnit selinin qütblərə təsirinə
- lövbər maqnit selinin təsirlənmə cərəyanına təsirinə

621 Aktiv müqavimətli dəyişən cərəyan dövrəsində cərəyan şiddəti hansı qanunla dəyişir?

622 Dolaqları üçbucaq birləşdirilmiş mühərrikin güc əmsalı necə olar?

623 Üçfazalı qeyri-simmetrik sistemlərdə fazaların müqavimətləri necədir?

624 Kondensatorun elektrik sahəsində enerjinin ifadəsi necədir?

625 Kondensatorun enerjinin ifadəsi necədir?

626 Birfazalı transformatorun transformasiya əmsalı necə ifadə olunur?

627 Qeyri-simmetrik sistemlərdə fazaların müqavimətləri arasında münasibət necədir?

628 Hansı dəyişən cərəyan maşınınına sinxron maşın deyilir?

- rotoru müxtəlif tezliklə fırlanan maşına
- rotoru əsas maqnit seli ilə eyni sürətlə fırlanan maşına
- rotoru əsas maqnit seli ilə müxtəlif sürətlə fırlanan maşına
- rotoru statorla eyni sürətlə fırlanan maşına
- rotoru sabit sürətlə fırlanan maşına

629 Transformatorlar necə fazalı olur?

- beş fazalı
- altı fazalı
- bir və üç fazalı
- iki fazalı
- dörd fazalı

630 Cərəyan transformatorunun transformasiya əmsalı necə təyin olunur?

631 Gərginlik transformatorlarının transformasiya əmsalı necə təyin olunur?

632 AÇotransformatorlar neçə fazalı olurlar?

- İkifazalı
- dördfazalı
- Birfazalı
- Üçfazalı
- Birfazalı və üçfazalı

633 Paralel işləyən transformatorlar II tərəf dolağından axan cərəyan necə təyin olunur?



634 Transformatorların normal paralel qoşulmasının əlamətləri hansıdır?

- I tərəf gərginliklərinin bərabər olması
- II tərəf gərginliklərinin bərabər olması
- Yüksüz işləmə zamanı II tərəf dolaqlarında cərəyanın olmaması və paralel işləyən transformatorlar yükün onların nominal gücünə görə paylanmasıdır.
- Yüksüz işləmə zamanı II tərəf dolaqlarında cərəyanın olmaması
- Paralel işləyən transformatorlar yükün onların nominal gücünə görə paylanmasıdır.

635 Avtotransformatorun transformasiya əmsalı necə təyin olunur?



636 Avtotransformatorlar neçə dolaqdan ibarət olur?

- 6
- 1
- 2
- 3
- 4

637 Güc transformatorları əsasən nə ilə soyudulur?

- Su ilə
- Yağla
- Öz – özünə soyuyur
- Azotla
- Soyuducu ilə

638 Lövbər reaksiyası nəyə deyilir?

- lövbər maqnit selinin dövrənin cərəyanına təsirinə
- təsirlənmə maqnit selinin qütbərə təsirinə
- qütbün maqnit selinin firçaların vəziyyətinə təsiri
- lövbər maqnit selinin təsirlənmə dolağının maqnit selinə təsirinə
- lövbər maqnit selinin təsirlənmə cərəyanına təsirinə

639 Sabit cərəyan maşını hansı hissələrdən ibarətdir?

- rotor, kollektor
- stator, rotor, kollektor
- stator
- rotor
- kollektor

640 Sabit cərəyan generatorunun f.i.ə. necə təyin olunur (P-generatorun xarici dövrəyə verdiyi faydalı güc, Pmax – generatorun valında mexaniki güc)



641 Sabit cərəyan maşınlarında təsirlənmə cərəyanı maşının normal cərəyanının təqribən neçə faizini təşkil edir?

- 10-15%
- 1-5%;
- 8-10%;
- 6-7%;
- 10-12%;

642 Sabit cərəyan generatorlarında özütəsirlənməni təmin etmək üçün əsas hansı şərtlər zəruridir?

- Təsirlənmə dolağının Lövbər sıxaclarına düzgün birləşdirilməsi;
- Maşında qalıq maqnit selinin olması;
- doğru cavab yoxdu
- Maqnit selləri bir-birini gücləndirməlidir;
- Maşında qalıq maqnit selinin olması və təsirlənmə dolağının lövbər sıxaclarına düzgün birləşdirilməsi;

643 Təsirlənmə dolağını qidalandırma üsuluna görə sabit cərəyan generatorları neçə qrupa bölünür?

- 3
- 2
- 1
- 5
- 4

644 Sabit cərəyan maşını əsas hansı hissələrdən ibarətdir?

- Lövbər;
- Stator;
- Stator, kollektor;
- Stator, lövbər, kollektor;
- Kollektor;

645 Hansı dəyişən cərəyan maşınına sinxron maşın deyilir?

- rotoru müxtəlif tezliklə fırlanan maşına
- rotoru əsas maqnit seli ilə eyni sürətlə fırlanan maşına
- rotoru əsas maqnit seli ilə müxtəlif sürətlə fırlanan maşına
- rotoru statorla eyni sürətlə fırlanan maşına
- rotoru sabit sürətlə fırlanan maşına

646 Dəyişən cərəyan mənbəyi necə adlanır?

- rezistor
- generator
- akkumulyator
- transformator
- tutum

647 Dəyişən cərəyan generatoru hansı əsas hissələrdən ibarətdir?

- kollektor və rotordan
- stator və rotordan
- kollektordan
- stator, rotor və kollektordan
- stator və kollektordan

648 Yarımkeçirici tranzistorun elektrodları hansılardır?

- emitter;
- baza;
- Anod və katod
- baza, kollektor, emitter;
- kollektor;

649 Yarımkeçirici diodda neçə p-n keçid vardır?

- 4
- 2
- 1
- 3
- Yoxdur

650 Aşağıdakı şərti işarələrdən hansı tranzistorun işarəsidir?

651 Gücləndiricilərin f.i.ə. hansıdır?

652 Cərəyan gücləndircisinin gücləndirmə əmsalı hansıdır?

653 Gərginlik gücləndircisinin gücləndirmə əmsalı hansıdır?

654 Közərmə lampaları ulduz birləşdirilmişdir və onların gücləri eynidirsə ( $P_1=P_2=P_3$ ), bu cür yüklənmə necə adlanır?

- ulduz
- qeyri-simmetrik
- asinxron
- sinxron
- simmetrik

655

- qarışq
- paralel
- ardıcıl
- üçbucaq
- ulduz

656 Gücləndiricilərdə əks rabitənin rolü nədir?

- güc əmsalının yüksəldilməsi
- giriş parametrlərinin çıkış parametrinə vurulması
- giriş parametrlərinin çıkış parametrinə bölünməsi
- giriş parametrlərindən çıkış parametrinin çıxılması və ya əlavə olunması
- güc əmsalının vahidə yaxınlaşdırılması

657  $P=0,224$   $V_t$ ,  $U=16V$ ,  $J=1,4A$  olduqda güc əmsalını təyin edin.

- 1
- 0,5
- 3
- 0,01
- 0,02

658 Aktiv gücü 300Vt və reaktiv gücü 400Vt olan dövrə üçün tam güc nə qədər olar?

- 350Vt
- 100Vt
- 700 Vt
- 500Vt
- 25000Vt

659 İki elektrodlu elektron lampasının əsas parametrləri hansılardır?

- xarici və daxili müqaviməti
- induktivliyi və tutumu
- gücləndirmə əmsalı
- daxili müqaviməti və xarakteristikanın dikliyi
- gərginlik və cərəyan şiddəti

660 Transformatorun yüksüz işləmə rejimində hansı parametrlər təyin olunur? I. Nominal güc; II. Transformator nüvəsi poladında itki (maqnit itgiləri); III. Nominal gərginlik; IV. Yüksüz işləmə cərəyanı; V. Transformasiya əmsalı

- II, III, IV
- II, IV, V
- I, IV, V
- I, II, III
- III, IV, V

661

- nominal müqavimət
- nominal reaktiv güc
- nominal aktiv güc
- nominal güc
- tam güc

662 Aşağıda göstərilənlərdən hansı xalis aktiv güc tələb edir? I. Dəyişən cərəyan elektrik mühərriki; II. Közərmə lampası; III. Elektrik qızdırıcısı; IV. Selenoid; V. Kondensator.

- V
- IV
- II
- III
- I

663

- Tam müqavimət
- Aktiv müqavimət
- Tutum müqaviməti
- Dinamik müqavimət
- Statik müqavimət

664 Əgər dövrədə müqavimət  $X=\omega L$  düsturu ilə müəyyən olunursa dövrə hansı xarakterlidir?

- Tam müqavimət
- Dinamik müqavimət
- Statik müqavimət
- İnduktiv müqavimət
- Aktiv müqavimət

665 Tam güc vahidi hansıdır?

- $1 \text{ kV} \cdot \text{Ar}$
- $1 \text{ V} \cdot \text{A}$

- 1V•Ar
- 1Vt
- 1kVt

666 Əgər iki tranzistorun dövrəyə qoşulması zamanı tranzistorların kollektorları eyni bir nöqtəyə birləşibsə, bu tranzistorların hansı növ birləşməsidir?

- ümumi katodla qoşulma
- ümumi kollektorla qoşulma
- ümumi baza ilə qoşulma
- ümumi emitterlə qoşulma
- ümumi anodla qoşulma

667 Əgər iki tranzistorun dövrəyə qoşulması zamanı tranzistorların emitterləri eyni bir nöqtəyə birləşibsə, bu tranzistorların hansı növ birləşməsidir?

- ümumi katodla qoşulma
- ümumi kollektorla qoşulma
- ümumi baza ilə qoşulma
- ümumi emitterlə qoşulma
- ümumi anodla qoşulma

668 Əgər iki tranzistorun dövrəyə qoşulması zamanı tranzistorların bazaları eyni bir nöqtəyə birləşibsə, bu tranzistorların hansı növ birləşməsidir?

- ümumi katodla qoşulma
- ümumi kollektorla qoşulma
- ümumi baza ilə qoşulma
- ümumi emitterlə qoşulma
- ümumi anodla qoşulma

669 Közərmə lampaları ulduz birləşdirilmişdir və onların gücləri fərqlidir (P<sub>1</sub>≠P<sub>2</sub>≠P<sub>3</sub>), bu cür yüklenmə necə adlanır?

- ulduz
- qeyri-simmetrik
- asinxron
- sinxron
- simmetrik

670 Neytral xətli ulduz birləşməsində neytral xəttəki ampermetrin göstərişi hansı halda sıfır olar? (P<sub>1</sub>, P<sub>2</sub>, P<sub>3</sub> – lampaların gücüdür).

- P<sub>1</sub>=P<sub>3</sub>< P<sub>2</sub>
- P<sub>2</sub>=P<sub>3</sub>< P<sub>1</sub>
- P<sub>1</sub>=P<sub>2</sub>=P<sub>3</sub>
- P<sub>1</sub>
- P<sub>1</sub>=P<sub>2</sub>>P<sub>3</sub>

671 Aşağıda göstərilən birləşmələrdən hansı, dörd naqilli elektrik xətlərində eyni zamanda iki müxtəlif gərginlik almağa imkan verir?

- qarışq
- ardıcıl
- üçbucaq
- ulduz
- paralel

672 Hansı birləşmədə hər bir naqil ayrılıqda faza və xətt gərginliklərini müəyyən edir?

- qarışiq
- üçbucaq
- paralel
- ardıcıl
- ıldız

673

- üçbucaq
- ıldız
- ardıcıl
- paralel
- qarışiq

674 Dəyişən cərəyan dövrəsinin aktiv, induktiv və tutum elementləri ardıcıl birləşdirildiyi halda tam müqaviməti hansı düsturla hesablanır?

- 

675 Dəyişən cərəyan dövrəsində cərəyan şiddəti və gərginlik fazaca üst-üstə düşürsə dövrə hansı xarakterlidir?

- yalnız induktiv müqavimət
- yalnız tutum müqaviməti
- həm aktiv, həm də induktiv müqavimətlər
- həm aktiv, həm də tutum müqavimətləri
- yalnız aktiv müqavimət

676 Ölçü transformatorları nə üçün istifadə olunur?

- İqtisadi cəhətdən səmərəli olduğuna görə
- Elektrik ölçü cihazının ölçü həddini artırmaq
- Ölçü cihazlarını yüksək gərginlik dövrələrindən izolə etmək üçün
- Elektrik ölçü cihazının ölçü həddini artırmaq və ölçü cihazlarını yüksək gərginlik dövrələrindən izolə etmək üçün
- Ölçü dəqiqliyini artırmaq üçün

677 Üçfazalı transformatorların paralel işlənməsi üçün hansı şərtlər ödənməlidir?

- doğru cavab yoxdu
- Paralel işləyən transformatorların birləşmə qrupları eyni olmalıdır
- Paralel işləyən transformatorlar arasında onların nominal gücünə görə paylanması
- Yüksək işləyən transformatorların II tərəf dolaqlarında cərəyanın olmaması

678 Elektromaqnitin təsirlənmə dolağı hansı cərəyanla qidalandırılır?

- Dəyişən cərəyanla
- Trapes cərəyanla
- E.h.q ilə
- Sabit
- Düzbücaqlı periodik cərəyanla

679 Sinxron generatorun elektrik şəbəkəsinə paralel qoşulmasının şərtləri hansılardır?

- Generatorun ( $U_g$ ) və şəbəkənin ( $U$ ) gərginlikləri eyni fazada olmalıdır;
- heç biri doğru deyil
- Generatorun və şəbəkənin faza ardıcılıqları eyni olmalıdır;
- Generatorun gərginliyi şəbəkənin gərginliyinə bərabər olmalıdır;
- Generatorun tezliyi şəbəkənin tezliyinə bərabər olmalıdır;

680 Sinxron maşınlarda elektromaqnit nə üçün istifadə olunur?

- Stator dolaqlarında e.h.q. yaratmaq üçün və rotorun firlanma sürətini tənzimləmək üçün;
- Rotoru firlatmaq üçün;
- Əsas maqnit selini yaratmaq üçün
- Stator dolaqlarında e.h.q. yaratmaq üçün;
- Rotorun firlanma sürətini tənzimləmək üçün;

681 Təsirlənmə dolağını qidalandırma üsuluna görə sabit cərəyan generatorlarının qrupları hansılardır?

- Özü təsirlənən generatorlar;
- Müstəqil təsirlənən generatorlar;
- Müstəqil təsirlənən generatorlar və transformator əlaqəli gücləndiricilər;
- Müstəqil təsirlənən generatorlar və özü təsirlənən generatorlar;
- Transformator əlaqəli gücləndiricilər;

682 Əsas maqnit seli sabit cərəyan maşınının hansı hissəsində yaradılır?

- Kollektorda;
- Statorda;
- Kollektorda və lövbərdə
- Statorda və Kollektorda
- Lövbərdə;

683 Ümumi kollektorlu tranzistor gücləndiricisi sxemi

684 Ümumi kollektorlu gücləndiricilərdə gərginliyə görə gücləndirmə əmsalı hansıdır?

685 Ümumi kollektorlu gücləndiricilərdə cərəyanaya görə gücləndirmə əmsalı hansıdır?

686 Ümumi emitterli tranzistor gücləndiricisi sxemi.

687 Giriş və çıxış siqnalları üçün emitter siqnalı eyni olan halda, tranzistorun qoşulması necə adlandırılır?

- ümumi emitterlə qoşulma
- ümumi baza ilə qoşulma
- ümumi katodla qoşulma
- ümumi anodla qoşulma
- ümumi kollektorla qoşulma

688 Güc gücləndiricilərini xarakterizə edən əsas kəmiyyətlər hansılardır?

- Gücləndiricinin çıxış gücü, gücləndiricinin mənbədən tələb etdiyi güc; gücləndiricinin f.i.ə.; qeyri-xətti təhrif əmsali;
- Gücləndiricinin çıxış gücü;
- Gücləndiricinin mənbədən tələb etdiyi güc;
- Gücləndiricinin f.i.ə.;
- Qeyri-xətti təhrif əmsali;

689 Kaskadlararası rabitəyə görə gücləndiricilərin hansı növləri vardır?

- Reostat-tutum, rezonans və transformator rabitəli
- Reostat-tutum rabitəli;
- Transformator rabitəli;
- Rezonans rabitəli;
- Reostat-tutum və transformator rabitəli

690 Güc gücləndiricilərinin hansı növündən istifadə olunur?

- iki və üç kaskadlı
- bir kaskadlı;
- iki kaskadlı;
- bir və iki kaskadlı
- bir və üç kaskadlı;

691 Gücləndiricilərin tezlik xarakteristikası hansıdır?

- $k = \frac{1}{2}F(\omega)$
- $k = F(\omega)$
- $k = F(\omega, t)$
- $k = F(v, t)$
- $k = F(v)$

692 Əks rabitə nədir?

- giriş parametrlərinin çıkış parametrinə bölünməsi
- giriş parametrlərindən çıkış parametrinin çıxılması və ya əlavə olunması
- güc əmsalının yüksəldilməsi
- güc əmsalının vahidə yaxınlaşdırılması
- giriş parametrlərinin çıkış parametrinə vurulması

693 Gücləndiricilərdə əks rabitənin rolü nədir?

- güclənmə əmslını azaltmaq üçün
- güclənmə əmsalını artırmaq üçün
- faza təhriflərini azaltmaq üçün
- tezlik təhriflərini azaltmaq üçün
- çıkış siqnalını girişə ötürmək üçün

694 Gücləndiricilərin xarici xarakteristikası hansıdır?

- yük gərginliyinin emitter gərginliyindən asılılığı
- yük gərginliyinin baza gərginliyindən asılılığı
- Yük cərəyanının yük gərginliyindən asılılığı
- yük cərəyanının baza gərginliyindən asılılığı
- yük cərəyanının emitter gərginliyindən asılılığı

695 Tranzistorun dövrəyə qoşulma növünə görə gücləndiricinin hansı növləri var?

- Ümumi bazalı tranzistor gücləndirici
- ümumi emitterli tranzistor gücləndirici
- ümumi emitterli, ümumi bazalı tranzistor gücləndiriciləri
- ümumi emitterli, ümumi bazalı, ümumi kollektorlu tranzistor gücləndiriciləri
- Ümumi kollektorlu tranzistor gücləndirici

696 Üçfazalı düzləndiricilərdə ventillərin anodu neçə nöqtədə birləşir?

- 6
- 1
- 3
- 2
- 4

697 Üçfazalı düzləndiricilərdə hər ventildə yükdə gərginliyin dəyişmə periodu hansıdır?

- $\frac{3}{4}T$
- $\frac{T}{3}$
- $\frac{T}{2}$

- T/4
- T

698 Üçfazalı düzlemdiricilərdə istifadə olunan hər bir ventil periodun hansı hissəsində işləyir (açıq olur)?

- Tam period ərzində;
- 2/3
- 1/3
- 1/4
- 1/2

699 Ventilin düzləndirmə əmsalı hansıdır?

- 

700 Körpü sxemli birləşmədə düzlemdiricilərdə neçə ventildən istifadə olunur?

- 1
- 5
- 3
- 2
- 4